



**ÜMUMMİLLİ LİDER  
HEYDƏR ƏLİYEVİN  
ANADAN OLMASININ 91  
İLLİYİNƏ HƏSR OLUNMUŞ  
PEDAQOGİKA VƏ PSİKOLOGİYA  
FAKÜLTƏSİ MÜƏLLİM VƏ  
TƏLƏBƏLƏRİNİN  
ELMI KONFRANSININ  
MATERIALLARI**

Ar 2014  
577

---

---

**ÜMUMMİLLİ LİDER  
HEYDƏR ƏLİYEVİN ANADAN  
OLMASININ 91 İLLİYİNƏ HƏSR  
OLUNMUŞ PEDAQOGİKA VƏ  
PSİKOLOGİYA FAKÜLTƏSİ MÜƏLLİM  
VƏ TƏLƏBƏLƏRİNİN ELMİ  
KONFRANSININ**

**MATERIALLARI**

08690

10/3/12

M.F.Axundov adında  
Azərbaycan Milli  
Kitabxanası

ARXIV

**BAKİ-2014**

**Elmi konfransın materialları  
dos. Ş.Q.Əliyevanın rəhbərliyi ilə  
çapa hazırlanmışdır**

**Redaktor: N.Hüseynova**

Pedaqogika üzrə fəlsəfə doktoru

**Müasir şəraitdə məktəbəqədər təhsilin aktual problemləri.**

Bu mövzuya müraciət etməyin bir sıra səbəbləri vardır. Birinci, hazırda cəmiyyət yeni formatlı, demokratik cəhətdən istiqamətlənmiş, mənfi rəylərdən və totalitar keçmişin yükündən azad olan insanın yaranmasını tələb edir. İkinci, hazırda bir çox valideynlər uşaqlarına nüfuzlu biliklər və bacarıqlar verməyə çalışır. Son zamanlar ölkədə yaranan demoqrafik çətinliklər, bir çox insanların daha təhsilli olmaq, cəmiyyətdə "öz" yerini tutmaq istəyi kimi yeni dəyərləri, istiqamətləri və həyat prioritətlərini dərk etməsi böyüklərdə özünə bənzərləri yaratmaq tələbatının itirilməsi qorxusunu yaradır. Bu, obyektiv olaraq bir sıra səbəblərdən irəli gəlir: insanların yeni iqtisadi şəraitdə yaşamağa uyğunlaşması, şəxsi eqoizm və s.

Yuxarıda qeyd olunanlar son zamanlar sosial pedaqogika və sosiologiya sahəsində mütəxəssislərin keçirdiyi çoxsaylı tədqiqatlarla təsdiq edilir. İnsanlar arasında sorğu keçirilmişdir. Sorğunun nəticələrinə görə, respondentlərin 80%-i həqiqətən də uşaqlarının nüfuzlu ixsisasmasına çalışır, bu halda belə bir qanunauyğunluq qeyd edilmişdir: uşaqlar nə qədər çox bilik alsa, valideynləri onlara daha çox bilik və bacarıq vermək istəyir. Sorğuda iştirak edənlərin 70%-i hesab edir ki, məktəbəqədər təhsil müəssisələrində yalnız təhsil verirlər, pedaqoqların tərbiyəvi funksiyasına isə valideynlər inersiya, qalıq xarakteri verir. Valideynlərin əxlaqi istiqamətlənməsi də maraq doğurur: uşaqlar üçün əsas, həyatı vacib olan prioritətlər qismində onlar azalma qaydası üzrə: xoşbəxtlik, sağlamlıq, sərvət və bunların hamısından sonra ağıllı (4-cü yer), hərtərəfliliyin inkişaf etməsini (6 yer) göstərmişlər. Böyüklərin əksəriyyəti məktəbəqədər uşaqlıq dövrünü çox yaxşı anladıqlarını söyləyir və qeyd edirlər ki, məktəbəqədər yaşılı uşaq üçün aparıcı fəaliyyət olan oyun fəaliyyəti daha çətin olan təhsil fəaliyyəti ilə daha erkən yaşlarında əvəzlənir və bu gün artıq 3 - 4 yaşılı uşaq ciddi şəkildə

təhsil ala bilər. Bu fikir bir qədər mübahisəlidir və məktəbəqədər təhsil üzrə mütəxəssislərin bu mövzuda olan ümumqəbulədilmiş fikirləri ilə tam əksdir. Bu yaşlı uşaqlara nəyi və nə cür öyrətmək lazımdır?

Uşaqların təhsili və ictimai təbiyəsi dövrünün davamlılığı haqqında suala respondentlərin verdiyi cavablar gözlənilməz oldu: sorğudan keçən valideynlərin 14%-i uşaqlarını 1,5 - 2 yaşından məktəbəqədər təhsil müəssisəsinə bütün günlük və hətta bütün həftəlik qoymağa hazırlıdır. Buradan belə bir nəticəyə gəlmək olar ki, valideynlər çox güman ki, həm öz ekoistik məqsədlərini (öz ambisiya və ümidişlərinin təmin edilməsi, uşaqların hər hansı bir fəaliyyətlə məşğul olduğunda onların daha çox boş vaxta sahib olma perspektivi), həm də pedaqoji istiqamətli xeyirxah məqsədləri güdərək uşağı çox erkən yaşılarından müstəqilliyə öyrətməyə çalışırlar. Xuxarıda yazılınlardan belə bir nəticəyə gəlmək olar ki, müasir şəraitdə uşaqların aktiv şəkildə sosiallaşması prosesi gedir. Xüsusilə də bu proses məktəbəqədər yaşlı uşaqlar üçün daha əhəmiyyətli və nəzərəçarpandır, belə ki, məhz bu yaş mərhələsində insanın gələcək inkişafının əsası qoyulur və uşağın böyüyəndə kim olacağı bugünkü şəraitdən və onunla aparılan konkret işden asılıdır. Qeyd etmək lazımdır ki, insanların yaşayış şəraiti pişləşdikcə, xalq kütłələrinin sosial təbəqələrə bölünməsi ilə, təhsil və təbiyə problemlərinə ayrışekiliklə yanaşma ilə bağlı olan proseslər daha da aktivləşir. Təəssüf ki, bir çox hallarda belə vəziyyətdə uşaqlar öz valideynlərinin ambisiya və şəxsi məqsədlərinin qurbanına çevrilərək əzab çəkirler. Valideynlər isə sevdiyi işlə məşğul olmaq üçün uşaqlarının imkan və istəklərini çox az nəzərə alır, bəzən isə ümumiyyətlə nəzərə almırlar. Pedaqoqlar iş prosesində bu amilləri nəzərə almalı, böyükərin ekoistik məqsədlərinin girovuna çevrilməməli, uşaqların maraqlarını təmsil etməli, onların tələbatlarından çıxış etməlidir.

Bəs bugünkü uşaq nə cürdür? Hal-hazırda onun inkişaf etdirilməsinə olan yanaşmaların spesifikasiyası nəden ibarətdir?

Uşaqın ailədə yeganə olduğu şəraitdə, o təbii ki, əsasən böyükərlə ünsiyyətdə olmaq məcburiyyətindədir. Lakin uşaq bağçasına getmədiyi və pedaqoqlardan individual dərslər aldığı

halda bu uşaqın yaşılarından ibarət kollektivə çox ehtiyacı vardır, belə ki, istənilən vəziyyətdə bir gün gələcək və uşaq yaşılarından ibarət kollektivin (uşaq bağçası, məktəb, gimnaziya, litsey) üzvü olacaq. Məhz bu səbəbdən də uşaqda kollektiv vərdişlərinin yaradılması çox zəruridir. O yaşıdları ilə ünsiyyət qurmağı öyrənməli, aktiv şəkildə ətraf aləmle tanış olmalıdır. Böyükərin hamısı bunu savadlı şəkildə etməyi bacarmır. Bu sahədə inkişaf etmiş ölkələrin təcrübəsində istifadə etmək olar (kitablar, filmlər, ünsiyyətin özü). Orada incə təbiyəvi məqamlar, mürəkkəb pedaqoji situasiyalar və onlardan çıxış yolları, insanların yaşayış və düşüncə tərzi, insanlar arasındaki ünsiyyət və s. çox dəqiq və dolğun şəkildə eks etdirilmişdir. Bəzi nümunələr: bayrama hazırlıq, uşaqların böyükərlə birlikdə qonaqlar və qohumlar üçün hədiyyə hazırlaması; müxtəlif, o cümlədən fövqəladə vəziyyətlərdə bir-birinə qayıq göstərməsi; insanlar arasında sağlam qarşılıqlı münasibətlərin olması və ünsiyyət quranların müvafiq adekvat davranışları, öz hərəkətlərinin, nitqinin, davranışının analizi və korreksiyası və b. Bütün bu "qeyri-rəsmi" məqamlar insanlar arasındaki münasibətlərdə lazımsız gərginliyi aradan qaldırmağa imkan yaradır, onları qarşılıqlı əlverişli əməkdaşlığa cəlb etməyə kömək edir, digər insana diqqət yetirməklə onu daha dərindən hiss etmək imkanını verir və uşaqın böyük həyatına uyğunlaşması üçün şərait yaradır. Nəhayət uşaqın yaşıdlarından ibarət kollektivə daxil olmalı olduğu, orada uyğunlaşmalı olduğu vaxt gəlir. O buna hazırlırmı?

Əksər hallarda uşaq məktəbəqədər təhsil müəssisəsinə rahat ev şəraitindən gəlir. Bəzi uşaqlar uşaq bağçasını sevmir: orada digər uşaqlar onun xətrinə dəyə, sevimli oyuncagini əlindən ala bilerlər, böyükər "bezdirir" və "darıxdırır", istədiyini etməye qoymurlar. Təbiyəcilerin hər hansı hava şəraitində, hətta əlverişsiz hava şəraitində belə uşaqları gəzintiyə çıxarması nəyə desən dəyər (başqa cür olmaz - bu, rejimdir!). Axı uşaq daxilən yuxudan hələ oyanmamış və belə gəzintiyə psixoloji olaraq hazır deyildir. Məhz bu səbəbdən də bu cür uşaqın uşaq bağçası şəraitinə düşməsi onda yalnızlıq və diskomfort, emosional qeyri-sabitlik hissi oyadır.

Psixoloqların apardığı tədqiqatlar göstərir ki, inkişaf səviyyəsinə və psixotiplərə görə, təqribən uşaqların 20%-i (individualistlər) uşaq bağçasına qəti şəkildə getmək istəmir: psixoloji cəhətdən uşaq bağçası onlara tövsiyyə olunmur. Məktəbəqədər yaşılı uşaqların təqribən eyni sayı uşaq bağcasına getməyə razıdırular (ünsiyyətcil uşaqlar). Qalanlar fikirlərini müəyyənləşdirməmiş və ya onlar üçün heç bir fərqi yoxdur (qeyri-sabit istiqamətli uşaqlar). Məhz bu uşaqlar tərbiyəvi prosesin əsas potensialıdır; pedaqoqun əsas vəzifəsi onları öz tərəfincə çəkməkdir. Uşaqların temperament və xarakteri də nəzəre alınmalıdır: sanqvinik və fleqmatik; melanxolik və xolerik uşaqlar vardır. Bunların hamisindən irəli gələrək uşaqların rahat ev şəraitindən sonra düşəcəyi şəraitin rejimini və gün bölgüsünü müəyyənləşdirmək və nəzəre almaq lazımdır ki, onlar son dərəcə rahat olmalıdır. Uşaqlar hər hansı formada olan zorakılığı sevmir və gizli və ya açıq şəkildə bunu göstərirler. Daxilən onlar daha çox sərbəst olmayı, sevdiyi işlə məşğul olmayı, hər xirdalığa görə ("xirdalığın" nə demək olduğunu yalnız onlar bilir) böyükər tərefindən narahat edilməməyi isteyir. Lakin böyükər həddindən artıq qayğı göstərmək, uşağı istəmədiyini etməyə məcbur etmək kimi xüsusiyətlərə malikdir. Uşaga mütləq olaraq fəaliyyət seçimi verilməli, fərdi məşğələlərin təşkili üçün müstəqil şəkildə qərar qəbul etməsinə imkan yaradılmalıdır.

Bələliklə, pedaqoqun əsas pedaqoji vəzifəsi uşaga öz fəaliyyətinin seçimi zamanı seçmə bacarığını aşılamaqdır. Bu məqsədin həyata keçirilməsi üçün ona "nə içəcəksən?", "gəzmək isteyirsən yoxsa şəkil çəkmək?" kimi suallarla müraciət etmək lazımdır ki, uşaq cavab variativliyi qarşısında qalsın. Erkən yaşda bunu etmək nisbətən asandır; sonradan, insanda stereotip və vərdişlər yarandıqdan və möhkəmləndikdən, şüur və şüuraltı vəhdət şəklində olmadıqdan sonra - daha çətindir. Yalnız o zaman fərdi yanaşmanın deklarasiyası deyil, onun ideyası real şəkil alacaq və pedaqoqun diqqəti konkret individə yönəlcəkdir.

Uşaq şəxsiyyətinin yeni inkişaf yollarını hazırlayan bir çox tədqiqatçılar məhz bu yanaşmanı təcrübədən keçirir və digər təcrübəçilərə tövsiyə edirlər. Bunlar məşhur pedaqoji məktəblərin konsepsiyasının əsasına qoyulmuşdur. V.Davidovun və D.

Elkoninin, L. Zankovun, Ş. Amonaşvilinin, L. Klimanovaının və b. inkişafetdirici təhsil haqqında olan ideyaları humanist istiqamətə və kommunikativ-təsiredici əsasa malikdir. Bu yanaşmaların mahiyyəti bundan ibaretdir: uşaq öz "mən"ini ifadə etmək üçün, məsələn, musiqi fəaliyyətini seçmişsə və bu fəaliyyət bilavasitə onun maraq və tələbatları çərçivəsindədirse, o zaman bu cür uşağın təlim və tərbiyə prosesi həmin emosional-bədii əsasda qurulmalıdır (musiqi + riyaziyyat, musiqi + ana dili, musiqi + təbiətşünaslıq və s.). Eyni yanaşmadan uşağın digər predmet və prioritət seçdiyi zaman da istifadə edilə bilər.

Təklif edilən yanaşma, təbii ki, əlavə çətinliklər, hər şeydən önce təşkilat xarakterli çətinliklər (uşaqların maraqlarına görə qrupların formallaşdırılması, məşğələlərin qeyri-standart şəkildə təşkil edilməsi, işlənmiş metodikaların və təşkilat strukturlarının olmaması, maddi bazarın natamamlığı və s.) yaradır, lakin onlar aradan qaldırıla bilən çətinliklərdir. Bu halda pedaqoqlara uşaqlarla ayrı iş, onların fərdi bacarıq və meyilliklärinin xarakterini nəzəre almaq, konkret uşaga xas olan fərdi inkişaf programını reallaşdırmaq üçün həqiqi imkan yaranır. Böyüyün uşaga bugünkü pedaqoji təsirinin inovasiya xarakteri və yolu məhz bundan ibarətdir. İnnovativ pedaqoji texnologiyaların konkret məktəbə-qədər təhsil müəssisələrinin həyat və təcrübəsində tətbiq edilməsi yolu nə cür olmalıdır? Biz onu belə görürük. Bu seçmə, təbii ki, şərtidir və dəqiq dərəcələməyə malik deyildir.

Öncə pedaqoji kollektivin inkişaf dərəcəsini və iddialarının səviyyəsini müəyyənləşdirmək lazımdır. Daha sonra təxmin edilən dəyişikliklərin və yeniliklərin ətraflı konsepsiyasını hazırlamaq və həmin kollektivə təqdim etmək lazımdır. Sonra köhnə stereotipləri və vərdişləri dağıtməq, valideynləri, sponsorları, mesenatları və işgüzar insanları öz tərəfinə cəlb etmək; məktəbə-qədər müəssisənin rəhbərliyini seçilən yolun doğruluğuna inandırmaq lazımdır və nəhayət, müəllif metodikasını hazırlanıqdan sonra, son nəticəni dəqiq şəkildə proqnozlaşdırmaq və həmfikirlərin köməyi ilə təlim və tərbiyənin progressiv metod və formalarının tətbiqinə başlamaq olar.

Təəssüf ki, bəzi məktəbə-qədər təhsil müəssisələrinin iş təcrübəsi ilə tanış olduqdan sonra belə bir nəticəyə gəlmək olar

ki, bir çox hallarda onların bəzilərində təlim və tərbiyəyə olan müasir yanaşmaların məqsəd və vəzifələri saxtaları ilə əvəzlənir. Bu məktəbəqədər müəssisələrin rəhbər və pedaqoji aktivitəti təlim-tərbiyə prosesini müəllif ideyasından və ya məqsədə uyğunluqdan irəli gələrək deyil, zahiri forma və zəngin iqtisadi imkanlar naminə öz ambisiyaları və dəbə uyğun olaraq rəngarəng, effektli və hərtərəfli etməyə çalışır. Bu səbəbdən də onların işində tez-tez neqativ hallar müşahidə olunur: fənn müəllimlərinin sayının həddindən artıq çox olması, tədris prosesinin intizam qaydaları və məşğələrlə yüklenməsi, məkanların interyerinin zövqsüz tərtibatı, lazımsız tədbirlərin həddindən artıq çox olması, hər hansı fəaliyyət növünə üstünlük verilməsi, günün rejiminin həddindən artıq yüklənmiş olması və s. Bundan başqa, çoxsaylı planların və uşaqların fərdi kartlarının hazırlanması, konspekt və sənədləşmə ilə məşğul olmaq kimi işlər pedaqoq-tərbiyəçiləri birbaşa peşəkar vəzifələrində yayındır və tamdəyərli pedaqoji fəaliyyətə mane olur. Təəssüf ki, qrupun interyerinin tərtibatı, oyuncaqların "düzəldilməsi" kimi vaxt aparan işlər də məhz tərbiyəçilərin ciyinləri üzərinə düşür. Məhz tərbiyəçilər işdən kənar vaxtlarında əyani vəsait düzəltmək məcburiyyətində qalır. Yekun olaraq qeyd etmək lazımdır ki, məktəbəqədər pedaqogika öz cəmiyyətinin həyatının təbii tərkib hissəsi olmaqla onunla birlikdə yaşayır və inkişaf edir. O, dünya sivilizasiyasının topladığı və ən yaxşı pedaqoji zəkaların hazırladığı yaxşı nə varsa özündə toplayır, həmçinin, təbii olaraq, hər bir inkişaf etmiş cəmiyyətdə olan, insan və onun fəaliyyəti mövcud olan qədər də mövcud olacaq bəzi neqativ məqamları da eks etdirir.

**Prof. Ə.T. Baxşəliyev**

Yaş və pedaqoji psixologiya  
kafedrasının müdürü

### Azərbaycan milli - mənəvi dəyərlərini öyrənilməsi müasir psixologianın aktual problemi kimi

Hər bir xalqın özünəməxsus adət və ənənələri, istək və arzuları, xarakteri, ağıl və düşüncəsi, təfəkkür tərzi, qonaqpər-

vərliyi, qabiliyyəti, ictimai – sosial münasibətləri, bir sözlə mənəvi – psixoloji aləmi onun milli mənəvi dəyərlərində öz eksini tapır. Bu milli mənəvi dəyərləri isə müxtəlif formalarda (şifahi xalq yaradıcılığı nümunələrində, dini təsəvvürlərdə, görkəmli tarixi şəxsiyyətlərin yaradıcılığında, daş və qaya rəsmlərində, arxeoloji qazıntıılarda və s) təşəkkül tapmış, inkişaf edib nəsildən - nəslə ötürülmüşdür.

Bu baxımdan Azərbaycanın da özünəməxsus milli mənəvi dəyərləri ilk növbədə şifahi xalq yaradıcılığında öz eksini tapmışdır.

Azərbaycan şifahi xalq yaradıcılığı canlı danışq dilimizin bütün incəliklərini özündə eks etdirən qiymətli bir xəzinədir. Azərbaycan şifahi xalq yaradıcılığının hər bir nümunələrində (nağıllar, atalar sözü və məsəllər, bayatılar, laylalar, tapmacalar, yanılmacıclar, nəğmələr və s) xalqımızın mənəvi – psixoloji aləmi, məişəti, dünyagörüşü, təfəkkür, təxəyyülü, hissi – iradi keyfiyyətləri, qabiliyyət və istedadı, əməyə münasibəti eks etdirilir.

Şifahi xalq ədəbiyyatının hər bir janrında irəli sürürlən fikirlər həmin xalqın zəkasından, hadisələrə qarşı adekvat reaksiyalardan, Vətənə məhəbbətindən, əxlaqından, insani münasibətlərindən xəber verir. Həcmə çox yiğcam olan həmin deyim və duyumlarda zəngin psixoloji mənalar var. Burada gənc nəslin şəxsiyyətinin formallaşmasına əqli, fiziki və psixi inkişafına aid elə materiallar var ki, onlardan bu gün də geniş istifadə etmək lazımdır.

Gənc nəslin bir şəxsiyyət kimi formallaşması həmişə insanları düşündürmüştür. Təlim - tərbiyəçilər, valideynlər, elm və maarif işçiləri bu prosesdə müxtəlif vasitələrdən istifadə etmiş və bu sahədə maraqlı tövsiyələr irəli sürmüslər. Belə vasitələrdən biri də Azərbaycan şifahi xalq yaradıcılığı nümunələridir.

Şifahi xalq yaradıcılığı uşaq şəxsiyyətinin hərtərəfli inkişafi baxımından çox əhəmiyyətlidir. Belə ki, şifahii xalq yaradıcılığı nümunələrindən olan atalar sözleri, nağıllar, laylalar, bayatılar və s uşaqları xalqın milli - mənəvi dəyərləri ilə tanış edir. Onların bir şəxsiyyət kimi həyata hazırlanmasında mühüm rol oynayır.

Geniş xalq kütləsi tərəfindən yaradılan və yaşıdalıan şifahi xalq yaradıcılığında hər bir xalqın mənəviyyatı, təfəkkürü və psixologiyası toplanmışdır.

Şifahi xalq ədəbiyyatı bütün janrları ilə birlikdə on milyonlarla yaradıcı adamların zəkasının məhsuludur. Burada xalqın ruhu, əqidəsi, dünyagörüşü, ağıl və düşüncəsi, xarakteri öz əksini tapır. Şifahi xalq yaradıcılığı mənsub olduğu millətin qürur mənbəyidir.

Azərbaycan folklorunda insanın mənəvi - psixoloji, etik - əxlaqi keyfiyyətlərinə aid istənilən qədər dəyərli fikirlər var. Bunlar maddi nemətlər qədər insan həyatında böyük əhəmiyyət kəsb edir. İnsan tarixi boyu maddi nemətlərə malik olduqdan sonra mənəvi nemətlərə nail olmağa çalışmışlar. Lakin, bu heç də insanların həyatında mənəvi nemətlərin rolunu azaltmır. Mənəvi tələbatlar nə qədər maddi tələbatlardan asılı və töremə olsa da cəmiyyətin həyatında və tarixi tərəqqidə bunlar çox böyük əhəmiyyət kəsb etmişlər. Müəyyən inkişaf pillesində müəyyən mənəvi sərvətlərə malik olmayan cəmiyyət təsəvvür etmək çətindir. Nəsillərdən - nəsillərə verilən, tarix boyu milyonlarla adamlara iibrət dərsliyi olan, hazırda elmi psixologianın mühüm metodoloji əsaslarını təşkil edən milli mənəvi sərvətləri mənimsemədən nə elmi psixoloji fikrin inkişaf tarixi haqqında dəqiq təsəvvürə malik olmaq, nə də yetişən gənc nəsildə milli bəşəri, sosial- psixoloji keyfiyyətləri aşılamaq olar. Bunun üçün təlim- tərbiyə işçiləri və psixoloqlar gənc nəslin təlim- tərbiyəsində öz işlərini əslərin sınağından çıxmış xalq təcrübəsi zəminində yenidən qurmalıdırular. Xalq təcrübəsinin mütərəqqi ənənələrini, faydalı məsləhətlərini canlandırmak, bərpa etmək və cəmiyyətin xidmətinə vermək dövrün tələbidir.

Elin sözü, elin özü qədər qədimdir. İlkin nümunələri nə qədər bəsit olsa da təbiidir, canlıdır. El öz məişətində- təsərrüfatında, maldarlıqda, qoyunçuluqda, bağ- bostanda, əkin - biçində, çeşid - çeşid mərasimlərində, xeyir və şərində, təbiətə təmasda ülfətdə iç duyğularını sözlə - nəgmə və türkülərlə müşayiət etmişdir. Bu nəgmələr dodaqlarda zaman - zaman səslənərək, dildən - dilə düşdükcə, eldən - elə dolaşdıqca dəyişmiş və bu gününmüzə qədər gəlib çıxmışdır.

Əsrlər bir – birini əvəz etmiş, zaman dəyişmiş, ancaq bu xalq inciləri əbədiyaşar olmuşdur. Xalq əsrlər boyu uşaq və yeniyetmələrin bədii – estetik zövqünü formalaşdırmaq, onların həyata hazırlığını təmin etmək, dilini, nitqini səlisləşdirmək, nitq mədəniyyətini inkişaf etdirmək üçün laylalar, oxşamalar, tapmacalar, yaniltmaclar, nəgmələr və s. yaratmışlar.

Şifahi xalq yaradıcılığı bir sənət abidəsidir. Onun hə sətirilə tanış olan həssas ürək, bu nadir inciləri yaradan xalqın dühasına dərin minnətdarlıq hissi ilə çırpinır. Ona görə ki, həmin sətirlərlə gözlərimiz qarşısında əzəmətli bir mənzərə canlanır. Xalq sözünün, xalq deyiminin bədii ifadə imkanlarının genişliyi və sonsuzluğu üfüq – üfüq qarşida açılır.

Bu mənəvi sərvətlər içərisində əxlaq normaları ilə təsbit olunmuş hissələr, ictimai – sosial davranışlar xüsusi çəkiyə malikdirlər. Bu isə xalqımızın əsrlər boyu yaratdığı və nəsildən nəslə ötürdüyü milli və ümüməbəşəri, əxlaqi və mənəvi hissəlidir. Biz bu hissələri daim uca tutmalı, ata babalarımızdan bir yadigar qalan bu mənəvi irsi qoruyub gələcək nəslə əmanət verməliyik.

**M.I.İlyasov**

ADPU-nun məktəbəqədər təhsilin  
pedaqogikası və metodikası kafedrasının müdürü, pedaqogika  
üzrə elmlər doktoru

### **Müəllim nüfuzu və onun formalaşmasının təsir edən amillər**

Məktəb, müəllimlər həmişə xalq, insanlar arasında, ictimaiyyətdə hörmət, ehtiram qazanmışlar və buna layiq olmuşlar. Müəllim adı yüksək addır. Azərbaycanda müəllimə daim böyük hörmət olmuşdur. Müəllim cəmiyyətdə tanınan, hörmət edilən şəxs olmuşdur... Müəllimin cəmiyyətdə xüsusi yeri olduğu artıq heç kəsdə şübhə oyatmır. Müəllimə hörmət, ehtiram həmişə olub. Bu gün də, gələcəkdə də olmalıdır.

H.Əliyev

Pedaqoji prosesdə mühüm təbiyəvi təsirə malik olan amillərdən biri də müəllim nüfuzudur. Müəllim nüfuzu şagirdlərin təbiyəsində həmişə mühüm amil olmuş, olaraq da qalır.

Müəllim nüfuzu birdən-birə qazanılmır. Onun formallaşması bir çox amillərlə şərtlənir. Görkəmli pedaqoq A.S.Makarenko bu münasibətlə yazırdı ki, nüfuzun mənası bundan ibarətdir ki, o heç bir sübut tələb etmir, yaşılı adamın şəksiz ləyaqəti kimi, uşaq gözü ilə tez görünən qüdrəti və qiyməti kimi qəbul olunur (Makarenko A.S. Seçilmiş pedaqoji əsərləri. II cild. Bakı: Maarif, 1983, səh. 286). Bu sözlər eynilə müəllim nüfuzuna da aiddir.

Müəllimin nüfuzu böyük təbiyəvi gücə malikdir. Hələ XIX əsrдə böyük rus pedaqoqu K.D.Uşinski yazırdı ki, "Təbiyəçinin şəxsiyyətinin cavan ruha olan təsiri elə bir təbiyə qüvvəsidir ki, onu nə dərs kitabları ilə, nə əxlaqi nəsihətlərlə və nə də cəza, mükafat sistemi ilə əvəz etmək olar. Əlbəttə, müəssisənin ruhunun da böyük əhmiyyəti vardır, lakin bu ruh kağızlar üzərində yaşamır, əksinə müəllimlərin əksəriyyətinin səciyyəsində yaşayır və oradan da təbiyə edənlərin səciyyəsinə keçir" (Uşinski K. D. Seçilmiş pedaqoji əsərləri, Bakı 1961, səh.39).

Müəllim nüfuzu yalnız peşə nüfuzu kimi dərk edilsə də o, özündə şəxsiyyət nüfuzu və vəzifə nüfuzu mahiyyətini də daşıyır. Çünkü, peşə nüfuzu o zaman həqiqi rolunu oynamış olur ki, onda şəxsiyyət nüfuzu ilə vəzifə nüfuzu birləşmiş olsun. Məhz bu üçlüyün sintezi müəllim nüfuzunun həqiqi təbiyəvi təsirini özündə əks etdirə bilir. "Şəxsiyyət nüfuzu şəxsiyyətin həyata baxışı, onu dərki, inamı, dünyagörüşü bazasında əmələ gəlir. Bunun əsasında həyat mövqeyi və şəxsiyyətin inkişafı təmin olunur" (Əhmədov H. M.).

**Müəllimin şəxsiyyət nüfuzu** onun şəxsi keyfiyyətləri-prinsipiallığı, xeyirxahlığı, bütün şagirdlərə qarşı qayğıkeşliyi və həssaslığı, tələbkarlığı, siniflə əməkdaşlıq edə bilməsi, kollektivi öz ardına apara bilməsi və s. ilə bağlıdır.

**Müəllimin vəzifə nüfuzu** birbaşa bu vəzifənin mahiyyəti, daşıdığı funksiya ilə bağlıdır. "Müəllimdir-hörmət edilməlidir, müəllimdir-yolu saxlanmalıdır" – kimi baxışlar bu nüfuzun əsasını təşkil edir. Burada qazanılan nüfuz müəllimin kimliyindən asılı olmayaraq yalnız bu vəzifəyə aid olan nüfuzdur.

**Müəllimin peşə nüfuzu** onun savadından, öz ixtisasını dərindən bilməsindən, müəllimlik peşəsinə məhəbbətdən, təşkilatçılıq bacarığından, ünsiyyət münasibətlərindən, səriştəliliyindən, uşaqları öz övladları kimi sevə bilməsindən və s. amillərdən asılıdır.

Müəllimin peşə nüfuzunun əsasında müəllimin əxlaqi siması, şəxsi mədəniyyəti və peşə-ixtisas bilikləri durur. Məhz bunların vəhdəti müəllim nüfuzunun formallaşmasında mühüm rol oynayır. Bu komponentləri özündə birləşdirən müəllim nüfuzu həqiqi nüfuz olub, sünilikdən, saxta nüfuzdan fərqlənir və daha təsirli olur.

**Müəllimin əxlaqi siması.** Müəllim paklıq, təmizlik və ülvilik rəmziidir. O, yüksək əxlaqi keyfiyyətlərə malik olmalı, zəngin daxili aləmi, ince hərəkət və davranışçı ilə şagirdlərə nümunə olmalıdır.

Müəllim özünün hərəkət və davranışçı, danışq tərzi ilə başqa peşə və ixtisas sahiblərindən fərqlənir, daha doğrusu seçilir. Çünkü təkcə uşaqlar, şagirdlər deyil, başqa adamlar da müəllimə bir əxlaqi "etalon" kimi baxırlar. Onun hərəkət və davranışında cüzi nöqsan belə böyük görünür. Bu, elə də olmalıdır. Axı müəllim təbiyəçi, təbiye edəndir. Onun səhvləri təbiyə etdikləri tərəfindən həm bağışlanır, həm də təəccüb doğurur. Buna görə də onun hər bir hərəkət və davranışçı, geyimi, insanlara, cəmiyyətə münasibəti, dünyagörüş və mədəni səviyyəsi insanların diqqət mərkəzində olur, onların nəzərindən yayınır.

Görkəmli rus mütəfəkkiri N.A.Dobrolyubov yazırdı ki, müəllim uşaqlar üçün heyranedici təəccüb doğuran bəşəri kamilliyyin ali nümunəsidir. Uşaqlar üçün mümkün olan bütün ideallar onun simasında həyata keçirilir.

Müəllimlə şagirdlər arasında, valideynlər arasında ən dəhşətli münasibət müəllimin biliyi haqqında onlarda şübhə əmələ gəlməsidir. Uşaqların bu şübhəsi müəllimin əxlaqi-ləyaqətinə aid olduqda onun vəziyyəti daha da dəhşətli olur. Əxlaqi etimad itdiqdə və ya müəyyən dərəcədə sarsıldıqda müəllimin sözü öz kəsərini, qüvvəsini itirir, onun tərifi və məzəmməti əhəmiyyətsiz olur.

Müəllim uşaqların gözündə həmişə təmizlik, paklıq, ülvilik rəmzi olur. Onun danışığında, hərəkəti, davranışları və münasibətlərində etik və estetik cəhətlər, mənəvi zənginlik, yüksək əxlaqi keyfiyyətlər vəhdət yaratıqdə o, uşaqların sevimlisine çevrilir. Şagirdlər onu özlərinin yaxşı dostu, tərbiyəçisi və hakimi kimi qəbul edir, ondan nümunə götürməyə çalışırlar. Şagirdlər müəllimdən bunun eksini gördükdə sanki, etimadları qırılır, ümüdləri heçə enir.

Müəllimə ideal şəxsiyyət kimi baxan şagirdlər onların istər elmi dünyagörüşündə, savadında, istərsə də davranışında hər hansı bir çatışmazlıq gördükdə ona olan yüksək münasibət yavaş-yavaş yox olur və müəllim nüfuzu itirilmiş olur.

Müəllim şəxsiyyətdir və elə bir şəxsiyyətdir ki, onun işi, fəaliyyəti ilə yeni nəsil formalaşır, həyata ilk addımlarını atır. Onun şəxsiyyəti yeni nəslin tərbiyəsində həmişə mühüm amil olmuş və olaraq da qalır. Bunu hər bir müəllim dərindən dərk etməli və onu qorumağa, bununla da müəllimlərin nüfuzunu yüksəltməyə çalışmalıdır.

Professor N.Kazimov yazır: "İstəsə də, istəməsə də, müəllimin dediyi hər bir söz, atdiği hər bir addım elə – obaya, xalqa, dövlətə, vətənə münasibətin göstəricisinə çevrilir. Müəllim unutmamalıdır ki, onun apardığı təlim – tərbiyə işinin yüksək səviyyədə olması və ya bu işə barmaqarası baxması, lakin hər hansı ehtiyacı olan şagirdə lazımı qayğı göstərməməsi və ya ona qarşı biganə qalması öz xalqına, öz vətəninə necə xidmət etdiyinin bariz nümunəsi olur; necə vətənpərvər olduğundan xəbər verir... Müəllimin gündəlik pedaqoji fəaliyyəti əsl vətənpərvəlik nümunələri üçün real meydandır" (Kazimov N. Pedaqoji ustalığın problemləri. Bakı: Çəşioğlu, 2009, səh. 263).

Müəllim nüfuzu təkcə onun adı ilə yaranmır. Bu, şagirdlərlə fəal fəaliyyət, ünsiyyət və pedaqoji etikanın tələblərini gözləməklə yaranır, inkişaf edir. Başqa sözlə, bunu müəllim özü, özünün fəaliyyəti ilə qazanır. Nüfuzu malik olmayan müəllim bunun səbəbini başqa yerlərdə yox, məhz özündə axtarmalı və tapmalıdır. Bunun üçün şagirdlərin inamını, etibarını və ehtimadını qazanmaq lazımdır. Onları isə başqa heç nə ilə, yalnız

özünün biliyi, bacarığı, mədəni dünyagörüşü, təmizliyi, ləyaqəti və vicdanı ilə qazanmaq mümkündür.

Əxlaqi simanın bir sıra atributları vardır ki, bunların da hər birini müəllim şəxsiyyətində öz yeri, öz rolü vardır. Bunları sadalamaqla qurtara bilməyən:

- hərəkət və davranışda düzgünlük;
- danışığda doğruuluq;
- vətənpərvərlik, vətənə dərin məhəbbət bəsləmək;
- vətəndaşlıq, vətəndaş olmayı bacarmaq;
- borc hissini dərindən dərk etmək;
- müəllimin adını, şərəfini qorumaq;
- uşaqlara və öz peşəsinə məhəbbəti və s. daxil etmək olar.

**Müəllimin şəxsi mədəniyyəti** – müəllim adının özündə mədəniyyət, mədəni olmaq mənaları vardır. Müəllim deyəndə göz öünüə gələn xüsusiyyətlərdən biri onun mədəniyyəti, mədəni davranışına malik olmasıdır. N.Q.Çernișevski yazırı ki, tərbiyəçi tərbiyə etdiyi uşaqtan nə düzəltmək isteyirse özü də elə olmalıdır. Bəli, müəllim əgər öz yetişdirmələrini savadlı, mədəni, yüksək mənəvi keyfiyyətlərə malik şəxslər kimi görmək isteyirse, ilk növbədə özü bu keyfiyyətlərə malik olmalıdır.

Müəllimin şəxsi mədəniyyəti onun özünəməxsus keyfiyyət kimi nüfuzunu yüksəldir, onu hörmətli edir. Ümumi mədəniyyətin tərkib hissəsi olan şəxsi mədəniyyət bəzən cəmiyyətin müəyyənləşdiridiyi ümümmədəni maraqlardan da yüksəyə qalxır və müəllimin nüfuzunu daha da artırır.

Müəllimin şəxsi mədəniyyətinin bir sıra komponentləri içərisində əxlaq mədəniyyəti və estetik mədəniyyəti xüsusi qeyd etmək olar.

**Əxlaq mədəniyyəti** müəllimin hərəkət və davranışının əxlaqi prinsip və normalara uyğun olması, əxlaqi keyfiyyətlərinin yerindən, zamanından asılı olmayaraq sabitliyi, ünsiyyət mədəniyyətinin olması, dirləməyi bacarmaq, çətin situasiyalarda özünü ələ ala bilmək, obyektivlik, şagird şəxsiyyətinə hörmətlə yanaşmaq, danışq və davranışında müəyyən həddi gözləmək, tələb etdiyinə özünün əməl etmesi və s.-dən ibarətdir.

Müəllimin bu keyfiyyətlərə malik olması əxlaqi sərvətlər, dəyərlər kimi onun nüfuzunu artırır. Bunlar həmçinin müəllimin

mədəni dünyagörüşünü atrır. Onun xarakterinin formalaşmasına təsir göstərir.

**Müəllimin estetik** mədəniyyəti onun nüfuzunun yüksəlməsində, əxlaqi mədəniyyətində heç də az rol oynamır. Onun estetik sərvətlərə – dəyərlərə yiyələnməsi ziyalılıq səviyyəsinin əsas göstəricilərindən birinə çevrilir. Müəllimin təbiətə ve cəmiyyətə estetik münasibəti, bədii mədəniyyətə yiyələnməsi, xalq sənətinə, həmçinin dünya bədii sənətinə, incəsənətinə bələd olması, nəhayət estetik zövqə, hissə və qabiliyyətə malik olması onun bir müəllim – ziyalı nüfuzunun yüksəlməsinə mühüm təsir göstərir. Mədəni xarici görünüş, təmiz, səliqəli, zövqlü geyim də bu prosesdə az əhəmiyyət kəsb etmir. Müəllimin, xüsusən qadın müəllimlərin moda dalınca qaçması, ultra modabazlığı, həddindən çox "qrimlənməsi" onun nüfuzuna xələl getirir.

**Peşə-ixtisas bilikləri.** Bu, müəllim nüfuzunu yüksəldən ən vacib və əsas amillərdən biridir. Praktika sübut edir ki, müəllim nə qədər yüksək mənəviyyata, əxlaqi simaya, mədəniyyətə sahib olsa da, peşə-ixtisas bilikləri zəyifdir, gözlənilən müvəffəqiyyəti qazana bilməyəcəkdir. Müəllim ilk növbədə tədris etdiyi fənni, o fənnin aid olduğu elm sahəsini gözəl bilməlidir. Fənnin hər hansı bir sahəsi, bölməsi, mövzusu və ya tapşırığı ilə əlaqədar müəllimin heç bir problemi olmamalıdır. Həmçinin müəllim geniş dünyagörüşə malik olmalıdır. Tədris etdiyi fənlə yanaşı, başqa sahələr üzrə də məlumatlı olmalıdır. Ixtisasından asılı olmayaraq, respublikamızın tarixini, coğrafiyasını yaxşı bilməli, bəşəri mədəniyyət nümunələrindən xəbərdar ol-malı, xalqımızın mədəniyyəti, incəsənəti, adət-ənənəsini bilməli və onları şagirdlərinə də verməyi bacarmalıdır.

Müəllim öyrədən və öyrənəndir. Öyrətmək isə çətindir. Buna görə də müəllim öyrətməyin yollarına, metodikasına dərindən bələd olmalıdır. İxtisasını yaxşı bilib, onu yaxşı öyrədə bilməyənlər də yaxşı müəllim ola bilməz. Müəllim öyrətməyin bütün sirlərinə vaqif olmaqla və onu yüksək səviyyədə yerinə yetirməklə usta müəllim səviyyəsinə yüksələ bilər. Lakin bunlar da azdır. Müəllim peşəsi yüksək peşəkarlıq və yaradıcılıq tələb edən işdir. Müəllim nəinki yazılmış tövsiyə, məqalə, əsərlərdən,

qabaqcıl təcrübə və nümunələrdən istifadə etməli, həmçinin özü təşəbbüskar olmalı, öz işinə yaradıcılıqla yanaşmalı, yenilikçi, novator olmalıdır. Bunun üçün müəllim pedaqoji mətbuatı daim izləməli, pedaqogikanı, psixologiyani və tədris etdiyi fənnin metodikasını dərindən bilmədir. Müəllimin peşə bilikləri bilavasitə pedaqoji peşənin incəlikləri ilə bağlı, ona aid olan biliklərdir. Burada əsas rol müəllimlik peşəsinə, onun xarakterik xüsusiyyətlərinə aid olan biliklərə məxsusdur. Pedaqogikaya, psixologiyaya, pedoqoji – psixolo-giyaya aid olan biliklərdir.

Müəllimin *ixtisas bilikləri* isə bilavasitə tədris etdiyi fənnə aid olan, onu metodikası ilə bağlı biliklərdir. Peşə və ixtisas bilikləri vəhdət təşkil etdikdə müəllim öz ixtisasını yaxşı bilir və onu yaxşı da öyrədir.

Müəllim nüfuzu heç nədən və birdən-birə yaranmır. Bu, damla-damla, zərrə-zərrə toplanaraq formalaşan bir keyfiyyətdir. Onun yaranmasına demək olar ki, müəllimin bütün fəaliyyəti – şəxsi keyfiyyətləri, peşə-ixtisas səviyyəsi, müəllim – şagird münasibətləri, cəmiyyət içərisində özünü apara bilmək səviyyəsi, geyimi, danışq tərzi və s. keyfiyyətləri təsir göstərir. D.İ.Pisarevin təbirincə desək: "Hazır əqidəni nə lütfkar tanışlardan soruşturmaq nə də kitab köşkündə almaq olmaz. Əqidə hökmən hər kəsin öz beynində, şəxsi düşüncə və fəaliyyəti prosesində yaran-malıdır." Buna görə də müəllim nüfuz qazanmaq üçün özünün bilik, bacarıq və ustalıq səviyyəsini artırmaqla yanaşı, onu daim nəzərətdə saxlamalı, qazandığı nüfuzu qoruyub saxlamağı bacar-malıdır.

98690

*Şərafət Baxışova*

*ADPU-nun məktəbəqədər təhsilin  
pedaqogikası və metodikası kafedrasının  
dosenti*

**ULU ÖNDƏR HEYDƏR ƏLİYEV VƏ  
MILLİ -MƏNƏVİ DƏYƏRLƏRİMİZ**

Ümummilli liderimizin milli-mənəvi dəyərlərimiz haqqında bəyənəti gələcək nəsil üçün xüsusiylə faydalıdır: "Hər xalqın öz adət-

ənənələri, öz milli-mənəvi və dini dəyərləri var. Biz öz milli-mənəvi dəyərlərimizlə, adət-ənənələrimizlə fəxr edirik. Əgər insan mənsub olduğu millətin milli-mənəvi dəyərlərini anlaya bilmirsə, yaxud onları qəsdən təhrif edirsə, bu, bizi narahat etməlidir.”

Həqiqətən də, hər birimiz gənc nəslin milli-mənəvi tərbiyəsi ilə bağlı üzərimizə düşən məsuliyyəti kifayət qədər aydın dərk etsək, uşaqların tərbiyəsinə həsr olunmuş tədbirlərdə formalizmə uymarıq.

Təhsilin və tərbiyənin milli zəmində yeniləşdirilməsi üçün gənc nəslin mənəvi sağlamlığına, milli dəyərlər əsasında tərbiyə olunmasına, daxilən təmizlənməsinə diqqət artırılmalıdır. Müasir mərhələdə təhsilin məzmununu milli psixologianın, milli tərbiyənin, milli mədəniyyətin əsasında yaratmaq mümkündür. Uşaqların düzgün tərbiyə edilməsi onlarda dəyərli insani keyfiyyətlərin yaranmasına gətirib çıxarıır. Bizim vəzifəmiz imanlı, mənəvi dəyərlərinə bağlı, vətənpərvər bir nəsil yetişdirməkdir. Çünkü imanı, namusu, canı və malı mühafizə vətəni mühafizə ilə mümkündür.

Respublikamız inkişaf etmiş dünya dövlətlərinə integrasiya yolunu tutmuşdur. Bu inkişaf və integrasiya etmə təhsilimizdə də köklü dəyişikliklər etməyi, bu dəyişikliklərin nəticəsində özündə milli və ümumbaşəri dəyərləri üzvi surətdə birləşdirən müasir şəxsiyyət yetişdirən təhsil sistemi yaratmağı, qurmağı tələb edir. Sözsüz ki, həyata keçirilən əsaslı islahatlar təhsilin məzmununda da dəyişikliklər yaratmaqla, onun bütün mərhələ və problemlərini əhatə etməklə, uşaqların qazandıqları bilik və bacarıqların onlara əməli vərdişlər aşılanmasına yönəldilməlidir.

Ümummilli lider Heydər Əliyev milli-mənəvi dəyərlərimizin öyrənilməsini, qorunub saxlanması və inkişaf etdirilməsini əsas vəzifələrdən biri kimi irəli sürdü. “... Bizim hamımızın bir vətəni var - bu Azərbaycan dövlətidir. Azərbaycanlı hər yerdə yaşaya bilər, ancaq azərbaycanlığını, öz dilini, dinini, milli ənənələrini unutmamalıdır. Onun qəlbini daim doğma Azərbaycanla bir vurmalıdır. Təhsil ocaqlarında gənclərimizi xalqımızın mənəvi dəyərləri əsasında tərbiyələndirmək, mənəvi cəhətdən sağlam və saf insanlar tərbiyə etmək məsəlesi mühüm yer tutmalıdır” - deyən ulu öndər mədəniyyətimizi, mənəvi dəyərləri təkcə milli varlığımızın yox, həm də siyasi varlığımızın - dövlət quruculuğu prosesinin mühüm atributu kimi dəyərləndirirdi.

Mənəviyyat şəxsiyyətin özünü, onu əhatə edənlərə, cəmiyyətə və onun real hadisələrinə münasibətini, dünyagörüşünü, davranışını təzahür edilən başlıca meyardır. Onun formallaşmasında tərbiyənin mühüm rolü vardır. Məhz mənəvi tərbiyə sayəsində adi fiziki fərd kimi dünyaya gələn insan əsl mənada şəxsiyyətə çevirilir. Ulu öndər qeyd edirdi ki, “Həqiqi mənəviyyatı milyonlara, milyardlara da almaq mümkün deyildir. Amma milyonları, milyardları olan adamlar cəmiyyətdə mənəviyyatsız heç bir şeydirlər.”

Bir torpaq nə qədər münbət olursa olsun, ona həyat verən bərəkətli yağışlardır. İnsanın da faydalı olması onun mənəvi tərbiyəsin-dəki feyz və bərəkətə bağlıdır. Əgər bir millətin gəncləri öz güclərini mənəviyyat və fəzilət yolunda sərf edirlərsə, o millətin gələcəyi parlaqdır. Təhsil islahatı yeni insan tərbiyəsinə bir vəzifə kimi qarşıya qoyur. Bu baxımdan təhsil müəssisələri müxtəlif səviyyədə tərbiyə işini həyata keçirirlər.

Prezident cənab İlham Əliyevin 30 avqust 2005-ci il 982 nömrəli Sərəncamı ilə “Azərbaycan Gəncliyi Dövlət Programı (2005-2009)” qəbul olunmuşdur. Programın 1.17. bəndində “Gənclərin milli-mənəvi və dini dəyərlərə uyğun tərbiyə olunması işinin təkmilləşdirilməsi” məsələsinin zərurəti millət vəkili, YUNESKO və İSESKO-nun xoş məramlı səfiri Mehriban Əliyevanın gördüyü işlər ulu öndərimizin bu sahədə olan siyasetinin məntiqi davamıdır.

“...Biz ümumbaşəri dəyərləri bölüşürük, ancaq bizim üçün əsas dəyərlər Azərbaycanın milli dəyərləridir. Bu baxımdan, əgər tarixə də nəzər salsaq görərik ki, xalqımızın yaşaması üçün, öz mənliyini, qürurunu qoruması üçün ailə dəyərləri, milli dəyərlər əvəzolunmaz rol oynamışdır. Ölkəmizin inkişafı, müstəqilliyimizin daha da möhkəmləndirilməsi üçün və milli dəyərlərin tam şəkildə bərqərar edilməsi üçün ailə dəyərləri daim yüksəklərdə olmalıdır.”-deyən ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən bu istiqamətdə aparılan işlər Azərbaycan xalqının xoş gələcəyinə xidmət edəcək səviyyədə uğurla davam etdirilir.

*Almaz Əhmədova  
ADPU-nun məktəbəqədər təhsilin  
pedagogikası və metodikası  
kafedrasının müəllimi*

### Nizami Gəncəvidə uşaq tərbiyəsi problemi

Dahi Azərbaycan şairi Nizami Gəncəvi insan mənəviyyatını bütün incəliyi ilə şərh edərək qəhrəmanlarının daxili hissələrini, düşüncə və duygularını, psixoloji gərginliklərini, ruhi, mənəvi sarsıntılarını, həyəcan və iztirablarını çox bədii, həm də inandırıcı bir tərzdə qələmə almış, insan təbiətini bütün məxsusi ziddiyətləri ilə göstərməyə müvəffəq olmuşdur. Şairin oxucuya etdiyi həyatı nəsihətlər içərisində həddindən artıq özünə güvənməmək, yersiz qururdan, lovgalıq və xudpəsəndlikdən qaçmaq, təvazökarlığa dəvət, qənaətlə yaşamaq və s. haqqındaki mülahizələri ilə qarşılaşırıq. Xüsusilə, övlad məsələsi, ata-oğul münasibəti, uşaqların tərbiyəsi, valideyn qayğısı və s. ilə əlaqədar şairin maraqlı görüşləri diqqəti cəlb edir. Şair ləyaqətli, xeyirli övladı valideyn üçün ən böyük səadət hesab edir:

*Övladin iqbalı əgər yar olar,*

*Ata sevincindən bəxtiyar olar.-*

-deyərək uşaqları, gəncləri cəmiyyətin gələcəyi hesab edir. Şair həm də onlara nikbin bir ruh aşılıyaraq həyatı, gözəllikləri dərindən duymağı, ömrün ən əziz çağını şad keçirməyi, mənalı həyat sürməyi təlqin edir.

Nizami təmiz ad, mənəvi gözəlliklər haqqında danışanda da ilk növbədə uşaqlara və gənclərə üz tutur, yüksək əxlaq, təmiz mənəviyyat haqqında bu gün də öz əhəmiyyətini itirməyən tərbiyəvi fikirlər söyləyir:

*Dünyanın yarısı əgər xoş gündür,*

*Yarısı yaxşı ad qoymaq üçündür.*

Nizami Gəncəvinin böyüklüyü ondan ibarətdir ki, o, qələmə aldığı, həyat verdiyi əsərlərin hər birində uşaqlara örnek ola biləcək elə gözəl fikirlər söyləmişdir ki, onları qulaqardı etmək qeyri-mümkündür. Övladin ata-ana üçün nə demək olduğunu yaxşı bilən şair, – “Övladım əzizdir, tərbiyəsi ondan da əzizdir”- fikrini əsas götürərək xalqının övladlarına tərbiyəvi məsləhətlər vermişdir. Onun “Leyli və Məcnun” kimi məhəbbət mövzusunda yazdığı poemasının əvvəlində “Oğlum

Məhəmmədə nəsihət” adı altında verilmiş hissəni görməmək və uşaq tərbiyəsi məsələsində nə dərəcədə həssas olduğunu duymamaq mümkün deyil:

*Oğul, sözlərimə yaxşı qulaq as,  
Ata nəsihəti faydasız olmaz.*

Bu şeir parçasında zahirən, oğlu Məhəmmədə müraciət edib nəsihətlər versə də, daha dərindən nəzər salıqda açıq-aydın görünür ki, oğlunun timsalında o, üzünü bütün övladlara tutur və nəsihətlərinin onlar üçün heç də faydasız olmayacağı bildirir. O, bir ata nəvazişi ilə övladına gələcəkdə hansı sənəti seçməsində asılı olmayaraq, kamil bir şəkildə öyrənməsini, işinin ustası olmsainı məsləhət görür:

*Kamil bir palançı olsa da, insan,  
Yaxşıdır yarımcıq papaqcılıqdan.*

Burada fikirlərini aydın şəkildə, heç bir əlavə şərhə ehtiyac duymadan uşaqlara çatdırın şair təkcə bu şeirlə kifayətlənməmişdir. Şair övlad tərbiyəsinin nə qədər məsuliyyətli bir iş olduğunu yaxşı bildiyi üçün bütün əsərlərində yeri göldikcə valideyn-övlad məsələlərinə toxunur, vəziyyətdən asılı olaraq haşıyələr açır və öz münasibətini bildirir. Nizami Gəncəvi bəzən elə hadisələrdən istifadə etmişdir ki, onların vasitəsi ilə uşaqlar özlərinə lazımları götürə bilmişlər. Uşaqlar əsərdəki hadisələrin gedisətini izləmək, müstəqil mühakimə yürüdərək nəticə çıxarmaq və öz həyatlarına tətbiq etmək imkanını əldə etmişlər. Şair balacalarda halal ruzu, xeyirxahlıq, zülmədən qaçmaq, özündən böyükələrə və yaşlılara hörmət, əməyi sevmək kimi fikirlər, nəcib keyfiyyətlər formalasdırmağa çalışmışdır. Bu cəhətdən, onun “Xeyir və Şər”, “Kərpickəsən qoca və cavan”, “Süleyman və əkinçi”, “Şahzadə hekayəti” və s. başlıqları altında verdiyi əhvalatlar və onlarla bağlı nəsihətlər, xüsusilə maraqlıdır.

“Yeddi gözəl” poemasında Çin qızı tərəfindən söylənilən “Xeyir və Şər” mövzusunun aktuallığı ilə seçilir. Burada bir-birinin əksi olan iki obraz qarşılaşdırılır və onların başına gələn hadisələrin fonunda şair, demək istədiklərini oxucularına, ən əsası isə balacalara çatdırır. Bildiyimiz kimi, burada Şər birlikdə yol getdiyi dostuna, yəni Xeyirə xəyanət edir, suyun əvəzinə, onun gözlərini istəyir və onu dünya işığına həsrət buraxaraq susuz səhrada təkbaşına qoyub gedir. Dostunun hərəkətindən sarsılan Xeyirə kürd qızı və onun atası kömək edir. Onlar Xeyrin gözlərini sağaldır və o, yenidən görməyə başlayır. Əsərin

sonunda hər nə qədər çətinlik yaşasa da, öz təmiz niyyətlərindən əl çəkməyən Xeyir öz qələbəsini çalır. Şair bu iki tip və onların başına gələn hadisələr vasitəsi ilə uşaqlara bildirmək istəmişdir ki, bəzən həyatda şərin qalib gəldiyini zənn etsək də, əslində, son müvəffəqiyyət həmişə xeyirin olur. İnsan hər nə olur-olsun, gözəl əməllər görməkdən, yaxşılıq etməkdən, yardımə ehtiyacı olanlara kömək etməkdən yorulmamalıdır. Çünkü edilən hər bir yaxşılıq mütləq bir gün insanın özünə qayıdır.

“Kərpickəsən qoca və cavan”, “Süleyman və əkinçi”də isə şair artıq fərqli mövzuya, halal ruzunun qazanılması məsələsinə toxunur. Ən maraqlısı da budur ki, şair yaratdığı obrazları birbaşa zəhmətkeş xalqın arasından seçmiş və bu sadə insanları hər kəsə nümunə göstərmişdir.

“Kərpickəsən qoca və cavan”da öz əllərinin qabarı ilə bir tikə halal çörəyini qazanan qocaya cavan oğlan rişxəndlə baxır və ona məsləhət vermək fikrinə düşür.

Nizami Gəncəvi cavanın dediklərini qoca vasitəsi ilə əlavə şərhə ehtiyac qalmadan çox gözəl şəkildə cavablandırır və bununla əməyin, halal ruzunun nə qədər yüksək dəyərə malik olduğunu nəzərə çarpdırmış olur:

*Qarşında boyun büküb əl açmayım deyə mən,  
Əzəldən əl atmışam belə bir peşaya mən.  
Nə xəzinə yiğanam, nə də tirmə geyənəm,  
Öz halal zəhmətimin çörəyini yeyənəm.  
Halalca nemətimə naşükür olma mənim,  
Nemət xor baxana nemət qənimdir, qənim.*

“Süleyman və əkinçi”də də eyni halla rastlaşırıq. Susuz səhraya dən səpən əkinçini görən Süleyman ona bu əziyyətinin faydasız olacağını, susuz torpaqda taxılın olmayacağıni dedikdə, əkinçi dərhal hər kəsə örnək ola biləcək bir cavab verir:

*Qoca dedi: “İncimə, qoy deyim sözümü mən,  
Nə suya, nə torpağa dikmişəm gözümü mən.  
Halal zəhmət itməyib, əlləşmək deyil eyib,  
Tanrı: “səndən hərəkət, məndən bərəkət” deyib.  
Kürəyimin təridir – mənim suyum, selim də,  
Bu dəmir dirnağımdır xış əvəzi belim də.*

Göründüyü kimi, şair hər nə qədər əziyyətli iş də olsa, halal nemətini qazanmayı sevən insanların hələ var olduğunu, yaşadığını göstərir. O bilir ki, ölkəsinin gələcəyi olan uşaqlara, gənclərə halal ruzu qazanmayı nə demək olduğunu istədiyi kimi aşılıya bilsə, vicdanlı, namuslu insanlar yetişdirə biləcək.

Üzərindən təxminən doqquz əsr keçməsinə baxmayaraq, şairin düşüncələri, demək istədikləri bu günümüzün uşaqları üçün də son dərəcə aktual və bir o qədər də əhəmiyyətlidir.

Z.İ. Əliyeva

*ADPU-nun yaş və pedoqoji psixologiya  
Kafedrasının dosenti, p.ü.f. doktoru*

### **Müasir dövrдə müəllim hazırlığının bəzi pedoqoji, psixoloji problemləri.**

*“Müəllimlər yeni cəmiyyət quruculuğunuñ memarlarıdır”*

H.Ə. Əliyev.

Hərtərəfli biliyə malik, dahi şəxsiyyət, ulu öndər H.Ə. Əliyev müəllimləri və müəllim əməyini həmişə yüksək qiymətləndirmişdir. O, qeyd edirdi ki, müəllimlik dünyada ən çətin, eyni zamanda ən şərəfli və gözəl peşədir. Müəllim əməyinin nəticəsində cəmiyyət formalaşır, savadlı, bilikli, geniş dünyagörüşlü, nümunəvi əxlaqa malik insan yetişir. Ulu öndərin müəllimə və müəllimlik peşəsinə verdiyi belə yüksək qiymətlər onun çıxış və məruzələrində geniş yer almışdır.

Doğurdanda cəmiyyətin formalaşmasında ulu öndərin qeyd etdiyi kimi, müəllimin rolü böyükdür. Ümumiyyətlə pedoqoji fəaliyyət pedoqoji fəaliyyət, pedoqoli proses cəmiyyətin iqtisadi və ictmai tələblərinə cavab verə biləcək şəxsiyyətlər formalaşdırmağa xidmət edir. Pedoqoji proses mövcud iqtisadiyyatı idarə edən, onu qoruyu inkişaf etdirə bilən, dövlətini inkişaf etdirən, qorumağı bacaran vətəndaşlar yetişdirməyə xidmət edir. Yəni cəmiyyət pedoqoji qarşısında onun bütün tələblərini ödəyə bilən, ona qadir olan, şəxsiyyət modeli qoyur, pedoqoji prosesdə həmin modelə uyğun olan şəxsiyyətlər yetişdirir. Cəmiyyətin ictimai-iqtisadi inkişafi ilə əlaqədar olaraq şəxsiyyət modelinə verilən modellər dəyişir, yeni xüsusiyyətlər və keyfiyyətlər

kəsb edir. Bu dəyişmələrdə öz növbəsində pedoqoji prosesin məzmununu dəyişdirir. Pedoqoji qarşısında qoyulmuş şəxsiyyət modelinə uyğun insanları isə təhsil müəssisələrində müəllimlər formakaşdırır. Onlar həm elmin son nailiyyətlərinə yiyələndirir. Bacarıq və vərdişlər formalasdırmaqla zəruri fəaliyyət üsullarına yiyələndirirlər. Şəxsiyyət formalasdırılması işinə verilən təzə tələblər mütləq müəllif fəaliyyətinə, müəllimin məzmununa, üsul və vərdişlərin təkmilləşdirilməsinə gətirib çıxarır. Bu isə müəllimləri yenidən öyrənməyə, yenilikləri mənimseməyə, fəaliyyətini yeni tələblər arasında qurmağa məcbur edir. Müstəqillik əldə etdiyimiz indiki zamanda ölkənin iqtisadi quruluşu dəyişmiş, yeni iqtisadi və sosial münasibətlər meydana çıxmışdır. Bu əsasda da təlimdə yeni tələblər, innovasiyalar. Yeni formalar yaranmışdır. Bütün bunlar müəllim hazırlığı işinə yenidən yanaşmayı, müəllim hazırlığını yeni, bu günün tələblərinə uyğun qurmayı aktual bir problem kimi qarşıya qoymuşdur. Digər tərəfdən müəllimlik fəaliyyəti özü tarixən yaradıcı və mürəkkəb fəaliyyəti özü tarixən yaradıcı və mürəkkəb bir fəaliyyət bir fəaliyyət olmuşdur.

Təsadüfi deyildir pedoqoji fəaliyyət, pedoqoji qabiliyyətlər psixologiyada xüsusi qabiliyyət kimi, yaradıcı fəaliyyət kimi qeyd olunmuşdur. Çünkü, bu sənət xüsusi qabiliyyətlər vasitəsilə müvəffəqiyyətlə həyata keçirilir. Tarixəndə pedoqoji fəaliyyət həmişə həm mürəkkəb, həm şərəfli, həmdə çətin peşə kimi qiymətləndirilmişdir. Təsadüfi deyildir ki. Görkəmli çex pedoqoqu Y.A. Komenski müəllimi "Şüa saçılan günəş"ə bənzətmışdır. Müəllimlik fəaliyyətinin müvəffəqiyyətini təmin edən amillər içərisində onun ixtisasası yüksək səviyyədə yiyələnməsi, zəruri pedoqoji və metodiki bilik və bacarıqlara malik olması, öyrətdiyi-dərs dediyi şagirdlərin psixoloji inkişaf qanuna uyğunluqlarını, fərdi-psixoloji xüsusiyyətlərin inkişaf mexanizminini bilməsi mühüm və əhəmiyyətli yer tutur.

Yiyələndiyi ixtisasın, yeni tədris edəcəyi fənnin nəzəri əsaslarına dərindən yiyələnmək, onun bütün incəliklərini mənimsemədən həmin fənni istənilən səviyyədə mənimsemək mümkün deyil. Zəif elmi məlumatı, zəif bilikli müəllimin şagirdi də zəif olur.

Tədris etdiyi hər mövzunu səthi, əlindəki dərslik səviyyəsində gündəlik həmin mövzuları öyrənərək səthi şəkildə tədris edir. Həmdə müəllimə verilən əsas tələblərdən biridə ondan ibarətdir ki, o nəinki öz fənnini həmçinin, orta məktəbdə tədris edilən bütün fənnləri bilməlidir.

Bu müasir dövrdə daha böyük aktuallıq kəsb edir. Çünkü fəal təlim həm fənnadxılı, həmdə fənnlərarası əlaqələr-inteqrasiyalar əsasında tədris edilir və bu onun mühüm mərhələsini təşkil edir. Şagird müəllif dövrlərdə, müəllif fənnlərdən əldə etdiyi fənnləri bir-birinə intiqrasiya edir. Bu zaman o. Təkcə bu fənnlərdən öyrəndiklərinə deyil, bütün bilik bazasına istinad edir, əsaslanır. Fənnlər arasında əlaqə yaratma hər zaman pedoqoji tələb kiki mövcud idi. Təcrübəli və savadlı müəllimlər həmişə ondan istifadə edirdilər. Ənənəvi təlimdə bu tələbə o qədər də ciddi yanaşılmır və müəllimlərin vicdanına buraxılırdı. Müasir interaktiv təlimdə isə bu müəllimdən ciddi şəkildə tələb olunur, çünkü bu həmin təlimin mühüm və əsas komponentlərindən biridir. Bu isə orta məktəb müəllimindən nəinki öz ixtisasını həmdə orta məktəbdə tədris olunan bütün fənnləri bilməyi tələb edir, əks halda müəllim nə fənnlər-arası inteqrasiya yarada bilər, nə də tədris etdiyi fənnin mənimsemə səmərəliyini təmin edə bilər.

Pedoqoji və metodiki biliklərə malik olma müəllim üçün ixtisası dərindən bilmə qədər vacibdir. Pedoqoji prosesin qanuna uyğunluqlarını, təlim-tərbiyyənin spesifik xüsusiyyətlərini bilməyən müəllim dərsini kor-korana tədris edir, təlim və tərbiyənin daxili imkanlarından istifadə edə bilmir. Təsadüfi deyildir ki, müasir interaktiv təlimi pedoqogikianı bilən müəllimlər daha yüksək səviyyədə təşkil edir. Çünkü fəal təlim özüdə tamamilə yeni, göydən düşmə bir təlim işi deyildir. O, əslində problemli təlimin yeni formasıdır. Problemli təlimi isə hələ XX əsrin 30-cu illərin də Amerika pedoqoq-psixoloqu C.Bruner irəli sürmüştür. Tezliklə bu nəzəriyyə bütün dünyaya yayılmışdır. O, cümlədən sovet pedoqokikasında, həmçinin Azərbaycan da da bu nəzəriyyə işlənmiş, qabaqcıl müəllimlər onu tətbiq etmişlər. Rus pedoqoqlarından M.M. Maximov, Z.V. Zankov, M.N. Şunina, T. A. Vlina və başqaları bu problemi ətraflı şəkildə təhlil etmiş, pedoqoji və psixoloji əsaslarını işləmişlər. Azərbaycan pedoqoqlarının yaradıcılığında da probemli təlim kifayət qədər öz əksini tapmışdır.

**Qeyd:** Əlbəttə sovet dövründə milli respublikalarda fəaliyyət göstərən pedoqoq alımlarə o qədərdə sərbəstlik verilmirdi, ancaq rusların irəli sürdüyü mövqelərdən çıxış edilə bilinərdi və onların ideaları müdafiə edilirdi.

Problemli təliminə görə heç bir yeni material şagirdlərə hazır şəkildə verilməməlidir. O, şagirdlər qarşısında həll edilməsi vacib olan

problem şəklində qoyulmalıdır, şagirdlərin hamısı fəal sürətdə həmin problemin açılışına qoşulmalıdır. Bu zaman müəllim yeni “problem”ə aid şagirdlərə əvvəlki dərslərdən həmçinin məlum olan biliklərin evristik müsahibələrlə üzə çıxararaq yeni ilə elə əlaqələndirməlidir ki, yeni material şagirdin öz kəşfi kimi meydana çıxsın. Bu müasir fəal təlimin nəzəri əsasıdır. Problemlı təlimdə “problemlı stansiya” fəal təlimdə “fəndaxili və fənlərarası əlaqə” fəal təlimdə “inteqrasoya” (fəndaxili və fənlərarası inteqrasiya) ifadəsi ilə əvəz olunmuşdur və s. Göründüyü kimi hər biri əvvəlkinin spiralvari, inkişaf etmiş, yeni elementlər kəsb etmiş müsbət təkrarıdır.

Müəllim peşəsinə verilən mühüm tələblərdən biridə müəllimin həmdə dərin psixoloji biliklərə malik olmasıdır. Əslində, müəllim yaxşı psixoloq olmalıdır əks halda o, işində yaxşı müvəffəqiyyət qazana bilməz. Bu müasir dövrün ən aktual tələbidir. Çünkü istər uşaqların, istərsədə böyüklərin mürəkkəb və zəngin psixoloji imkanlara həmçinin mürəkkəb və gərgin psixoloji vəziyyətə malikdir.

Psixologiya insanların həyat və fəaliyyətinin bütün sahələrinə nüfuz etmişdir. Bu uşaq və yeniyetmələrin həm müxtəlif psixoloji təsirlərə məruz qalmışına səbəb olur. Müəllim o zaman bu təsirlərə qalib gələ bilər ki, o bu psixoloji xüsusiyyətlərini və onların təsirinin daxili mexanizmini bilsin. Şagirdləri psixologi cəhətdən təlimə yönəldirə, onlarda təlim motivlərini psixoloji cəhətdən düzgün istiqamətləndirə bilsin. Məlumdur ki, müasir texnologiya şagirdləri daha çox cəlb edir, onları daha çox maraqlandırır. Onlarda texniki alüdəcilik yaradır. Bu müasir dövrün əsas problemidir. Bu problem valideynlərlə yanaşı, müəllimlərdən ciddi psixoloji yanaşma, təlimə motivləşdirmə ustalığı tələb edir. Digər tərəfdən müəllim uşaqların psixoloji inkişaf xüsusiyyətlərini, idrak proseslərinin inkişafının daxili mexanizmini bilmədən işini səmərəli təşkil edə bilməz. Məlumdur ki, müasir fəal təlim idraki fəallıq üzərində qurulur. Ona görə belə bir ideya formalaşmışdır. Ənənəvi təlim hafızə yönü, müasir fəal təlim isə təfəkkür yönüdür! Bu ideya bir çox müəllim və metodistlərdə səhv mövqə yaratmışdır. Təlimdə ancaq təfəkkür inkişaf etdirilməlidir. Bütün təlim içi bu istiqamətdə yönləndirilməlidir. Şüurlu mənimsədilmiş biliklər təfəkkürdə möhkəm yer alır. Bu ideya sübut edir ki, həmin metodist və müəllimlər təlim psixologiyasını və psixi proseslərin mexanizmini bilmirlər. Əvvəla fəal təlim hafızəni inkar etmir, Hafızəsiz

təlim öyrənmə mümkün deyildir. Digər tərəfdən fəal təlim idraki fəallığın səviyyəsini yüksəldir, Şagirdlərdə malik olduqları bilik mənbəyindən operativ surətdə istifadə etməyi öyrədir, onlarda bu istiqamətdə bacarıq və vərdişlər formalasdır. Əger biliklər mühəhizələrdə möhkəmləndirilmirsə, hafızədə yoxdursa, onda təfəkkür düşünmək üçün, üzərində əməliyyatlar aparmaq üçün materialı hardan ala bilər.

Hafızə qavranılmış materialların yadda saxlanması, hifz edilməsi və yada salınmasından ibarət psixi prosesdir. Bunsuz idrak prosesləri mümkün deyildir. Bu səhv fikrin təbiqi öz ziyanlı nəticələrini göstərməyə başlamışdır.

Məlumdur ki, təlimdə geri qalmalar və program materialını ötmək idrak prosesləri ilə bağlıdır. Bunların səbəblərini obyektiv şəkildə üzə çıxarmaq müəllimdən, əvvəl zəruri olmayan və tətbiq olunmayan bir sıra bilik və bacarıqlar tələb edir. Bunlar psixoloji diaqnozlaşdırma, diaqnoz qoymaya aid həm nəzəri məlumatlara yiyələnmə, hündə onları tətbiq etmə bacarıqlarıdır. Psixolji diaqnoz vasitəsi ilə həm şagird və yeniyetmələrin idraki iknikşaf səviyyələri (nitq, hafızə, diqqət, qavrayış, duyğu, təfəkkür) həmdə şəxsi keyfiyyət və münasibətləri (davranışları, xarakterindəki qüsurları, özünə, ətrafdakılara münasibətləri, ünsiyyətləri və s.) üzə çıxarılır. Ali pedoqoji məktəblərdə təhsil psixoloji xidmət və korreksiya edici təhsil şöbələrində psixoloji diaqnostika ayrıca fənn kimi tədris edilir. Digər fakültələrdə isə bu fənn tədris edilmir, amma ümumi psixologiya, yaş və psixoloji psixologiya, psixologianın tədris metodikası və s kimi psixoloji fənnlər tədris edilir. Bütün bunların yaranması heç olmazsa bütün fakültələrdə seçmə fənn kimi psixodiaqnostika fənninin tədris edilməsi məsləhətdir. Bu müasir dövrün aktual tələbidir, çünkü kiçik yaşlarından başlayaraq insanın bütün fəaliyyətini onun psixoloji vəziyyəti, psixoloji inkişafı istiqamətləndirir. Doğrudur, məktəb psixoloqu məktəbdə yaranmış müəyyən problemlərin səbəblərini üzə çıxarmaq və onun aradan qaldırılması yollarını müəyyənəşdirərək psixodiaqnostikadan istifadə edir.

Amma təlim fəaliyyətini yüksəltmək, təlim-tərbiya işini daha səmərəli şəkildə qurmaq üçün tək psixoloğun psixoloji xidmətləri kifayət etmir. Hər müəllim özü dərs dediyi şagirdlərin idraki inkişafından səmərəli istifadə etmək üçün ilk növbədə onun imkanlarını araşdırmalıdır. Təlim-fənnə münasibətlərini üzə çıxarmalı, bununla da gələcək fəaliyyətini praqnozlaşdırmalıdır. Psixodiaqnostik metodlarla

həm də təlim müvəffəqiyyəti, mənimsəmə səviyyəsi üzə çıxarılır. Bu psixodiaqnos-tikanın test metodundan artıq məktəblərdə geniş şəkildə istifadə edilir. Onun psixoloji nəzəri əsaslarını bilən müəllim daha səmərəli və düşündürücü testlər tərtib edə bilir. Göründüyü kimi bəzi psixodiaqnostik metodlar artıq təhsilə daxil olmuşdur. Müəllimlər artıq istər-istəməz psixodiaqnostikani da ümumi, yaş və pedaqoloji psixologiya kimi öyrənmək məcburuyyətindədirler.

Fəal təlim həm də şəxsiyyətöñümlü təlimdir. Yəni təlim prosesində hüquqi və demokratik dövlətin tələblərinə uyğun olaraq özünün və dövlətin hüquqlarını şüurlu surətdə dərk edərək qorumağı bacaran, cəmiyyəti inkişaf etdirərək ona yeni demokratik ünsürlər əlavə etməyi bacaran fəal şəxsiyyətlər formalaşdırma vəzifəsini qarşıya qoyur. Bu isə müəllimdən sosial-siyasi münasibətlərə malik olmayı və bu münasibətləri böyükən nəslə ötürməyin onların dünya görüşünə daxil etməyin şəxsi vəzifələrinə, əqidələrinə, adətlərinə çevirməyin səmərəli yol və vasitələrindən istifadə etməyi tələb edir. Şəxsiyyət keyfiyyətlərini səmərəli və yüksək səviyyədə aşılanması işi şagirdlərin motivlərinin menasibətlərinin, müxtəlif məzmunlu meyllərinin üzə çıxarılmasını tələb edir. Ancaq belə vəziyyətdənəyi necə tərbiyə etməyi müəllim aydın şəkildə dərk edə bilər. Bu isə şəxsiyyətin psixoloji diaqnostikası vasitəsilə daha səmərəli şəkildə üzə çıxarıla bilər. Bu prosesdə müəllim psixometrik, psixosemantik, metodlardan istifadə edə bilər. Bu metodlar inkişaf etmiş dövlətlərdə, hətta ittiifaqdan ayrılmış bir sıra keçmiş sovet respublikalarında müəllimlərin gündəlik istifadə etdiyi metodlara çevrilmişdir. Ümumiyyətlə, müasir dövrdə ənənələrdən başqa bir sira digər sosial, inzibat, texniki, siyasi, ideoloji tələblər verilir. Bu müəllim fəaliyyatının mürəkkəbliyi, çoxcəhətliliyi və məsuliyyətliliyiindən irəli gələn tələb-lərdir. Çünkü müəllim fəaliyyatında, ümumiyyətlə pedaqoji fəaliyyatdən ölkənin və dövlətin gələcəyi asılıdır.

Хураман Аскерова  
АГПУ, преподаватель кафедры  
общая психология

## **ЭТИЧЕСКИЕ ВОЗЗРЕНИЯ НИЗАМИ.**

Низами Гянджеви был одним из видных моралистов и политических мыслителей своей эпохи.

На всех его произведениях, начиная с ранней поэмы «Сокровищница тайн» и кончая эпопеей «Искендернаме», лежит отпечаток раздумья над различными вопросами человеческих отношений, в том числе над вопросами государственного устройства социальной и нравственной жизни.

Низами считал, что человек является самым совершенным и самым ценным из всех существ. Свои размышления по этому поводу Низами отразил, в частности, в поэмэ «Сокровищница тайн», посвятив этому разделу: «О превосходстве человека над живившими».

По мнению поэта-мыслителя, человек своей разумностью превосходит всего живого и неживого. Человек, говорил Низами, по своей природе «и добр, и чист, и пробный камен, и золото, и ценитель золота». Поэтому человек должен гордиться своим высоким познанием.

Уважение человеческих достоинств, независимо от расовых признаков и вероисповедания, составляет одну из важнейших черт гуманизма Низами. Разумный и благородный человек, по мнению Низами завоевывает расположение к себе, у него бывает много друзей, тогда как низкий и пустой человек никогда не может иметь друзей, ибо такого никто не любит. «У благородного человека всегда есть помощник. Кто сам никто, у того нет никого».

К числу наиболее ценных добродетелей, которого Низами стремился воспитывать у своего современника, относятся скромность, сдержанность в речи, мудрость.

Согласно Низами, разумный человек не допускает сквернословия, говорит сдержанно и в его немногих словах больше смысла и мудрости, что является украшением человека. Несмотря на то, что Низами отдавал дань своей эпохе, нередко окрашивая

свою моральную проповедь в мистические тона, высказывал аскетический взгляд на чувственный мир, но тем не менее в ряде своих высказываний он говорил о необходимости разумного отношения к жизни, которая так коротка и которая дается человеку один раз. В поэмах «Хосров и Ширин» и «Искендернаме» Низами говорит о необходимости соблюдения умеренности в жизни. Недостаток и излишество это две крайности, которые одинаково вредны для жизни.

У Низами имеется немало мыслей, которые свидетельствуют о том, что поэт-мыслитель признавал свободу воли, стремление человека к счастью. Согласно Низами человек всегда, особенно в трудные минуты, должен проявлять твердость воли, выдержанность, никогда не должен терять самообладания.

Низами говорит, что назначение человека – это действовать и трудиться на благо народа. Ибо только полезном труде человек находит моральное удовлетворение.

В труде совершенствуются и развиваются природные задатки и способности человека. Трудиться, искать, созидать – вот, что требуется от человека. Низами говорил о себе:

*Не спал я ни единой ночи на ложе спокойно,  
Если не открыл в эту ночь врат знания.*

«Нельзя сидеть в ожидании покоя, потому что счастье при такой жизни не дается». Согласно Низами, труд человека побеждает все.

**Əfəndiyeva G.A.Məmmədova G.A**  
ADPU-nun ümumi psixologiya  
Kafedrasının baş müəllimləri

### **Yeniyetmələrin sosial-psixoloji problemləri.**

Muasir psixologiyada yeniyetməlik yaşı dövrü şəxsiyyətin biososial-psixoloji varlıq kimi formalaşması, özündə yetkin şəxsiyyətin əsas xüsusiyyətlərini eks etdirən inkişaf mərhələsi kimi qəbul olunur. Yeniyetməlik yaşı köklü anatomic-fizioloji dəyişiklərlə əlamətdardır. Yeniyetməlik yaşı dövrünün müəyyən çətinlikləri olsada da bu yaş dövründə önəmli həyatı hadisələr baş verir. Bundan başqa

yeniyetməlik yaşı diyışkılıklar yaşıdır. Uşaq yeniyetməyə çevriləndə ciddi fiziki, cinsi, koqnitiv və emosional transformasiyaları yaşayır. Bu yaş dövründə emosionallıq, fəallıq, oyanıqlıq daha çox üstünlük təşkil edir. Yeniyetmələr çox həssasdırlar, onlar müstəqil olmağa çalışırlar, özlərində qətiyətlilik cəsarətlilik və möhkəmlik kimi xüsusiyyətləri biruzə verməyə çalışırlar. Bəzən yeniyetmələr arasında yaşla bağlı olaraq hipertaniya, ürək çatışmazlığı, o cümlədən assosial davranış tərzi çətin tərbiyə olunmaq əlamətləri meydana gətirir. Yeniyetməlikdə baş verən fizioloji dəyişmələr nitq, tənəffüs aparatından da yan keçmir. Səsdə, hərəkət sistemində, empatiya və refleksiyada yeni ton, qüvvə, emosional-iradi elementlər müşahidə olunur. Onların rəftar və münasibətlərində əsəbilik, hövsləsizlik, səbirsizlik, emosional təzahür-ləri diqqəti cəlb edir. Bütün bunlar yeniyetməlik dövrünün psixoloji problemlərinin həllinə özünəməxsus tərzdə yanaşma tələb edir. Bu yaş dövründə yeniyetməni aşağıdakı problemlər bilavasitə narahat edir:

1. Yeniyetmə bilmək istəyir ki, onun zahiri görkəmi necə dəyişir, o, başqalarının ilk növbədə qızıların və oğlanların gözündə necə görünür.

2. O, öz cinsi təlabatlarını və reaksiyalarını necə dərk edir.

3. Psixoloji baxımdan yeniyetmədə özü haqqında təsəvvürler formalasılır.

Yeniyetmənin cinsi yetişmə prosesində həyat şəraitinin, xüsusiylə onun sosial inkişaf şəraitinin rolunu xüsusi qeyd etmək lazımdır. Yeniyetməlik dövründə cinsi enerjinin, cinsi yetişkənliyin 2 mərhələsi üçün səciyyəvi olan artımı onun eyni cinsli insanlara: sinif yoldaşlarına, münasibətində dəyişmələr əmələ gətirir. Z. Freydə görə, yeniyetməlik dövründə cinsi həvəsi əmələ gətirən enerji onun özü və başqaları üçün daha sərfəli, əhəmiyyətli sahəyə yönəlməlidir. Yeniyetmə öyrənməli, zəhmət çəkməli, yaradıcı fəaliyyətlə məşğul olmalıdır. Cinsi yetişkənliyin güclü enerji ayrılmaları ilə müşayiət olunan yeniyetməlik dövründə davranışın bu və digər qaydada boğulması fəaliyyətin məhdudlaşmasına, özünüçəzalandırmaya səbəb olur. Bu isə bir çox hallarda xoşagelməz nəticələr verir. Muasir araşdırılara görə, usaqlar cinsi həyat haqqında informasiyaları, ilk növbədə ailə həyatının hər bir məqamında kəsb edirlər. Ata ilə ananın qarşılıqlı münasibətlərində nə qədər informasiya var. Cinsi həyat haqqında söhbətlər isə informasiyaların alfasını da omeqasını da təşkil edir. Azərbaycan ailəsində oğlan

və qızların cinsi tərbiyəsinin köklü mənəvi qaynaqları var. Azərbaycan ailəsi özünün dolğun və qüdrətli mənəvi həyatı ilə həmişə əlamətdar olmuşdur. Ə.Əlizadə yeniyetmələrin qarşılıqlı münasibətlərində bəhs edərkən ona təsir göstərən amillər içərisində cinsi fərqlər problemini xüsusi olaraq qeyd edir. O, əsas diqqəti də onların qarşılıqlı münasibətlərində əmələ gələn fərqlərə yönəldərək göstərir ki, ideal kişi və qadın barədə təsəvvür yeniyetmə oğlan və qızların mənəviyyətinin, davranışının tənzimləyicisi olmaqla əks cinsə olan münasibətini təyin edir. Yeniyetmələrdə fiziki və cinsi dəyişmələrlə birlikdə, zehni bacarıqlarında da dəyişikliklər baş verir. Əqli inkişaf yeniyetmələrin yalnız özlərinin, ailələrinin, yoldaşlarının və müəllimlərinin deyil, dünyagörüşləri üzərində də uzun müddət təsirli olur. Yeniyetmələrin düşünmə prosesi dəyişir. Onlar daha çox gələcək haqqında fikirləşir və mücərrəd düşüncələrin təsiri altına düşürlər. Mücərrəd fəaliyyətində olduğu halda mücərrəd fəaliyyət düşüncəsinə sahib olan yeniyetmə, ətrafinı bir keçmişə, ya da gələcəyə bağlayan ehtimal daxilində olan problemlərlə məşğul olur. Yeniyetmə hadisə baş vermədən nəticələrini təxmin etmək bacarığını inkişaf etdirir. Zehnində bir çox alternativləri gözdən keçirib analizətəmə bacarığına sahib olan yeniyetmə məntiqi nəticələr əldə edə bilir və istər mücərrəd, istər konkret ölçüdə olsun, mürəkkəb problemləri sistemli şəkildə həll edə bilir. Bu yaş dovründə yeniyetmə özüne, öz şəxsi həyatına, şəxsiyyətinin xüsusiyyətlərinə maraq yarandıqda özünüqiyətləndirmə tələbatı, özünü başqaları ilə müqayisə etmə meyli əmələ gəlir. Nəticədə yeniyetmə özü üçün öz mənini kəşf edir. Mənlik şuurunun formallaşması isə yeniyetmənin bütün psixi həyatına, ətrafdakılara münasibətinə öz təsirini göstərir. Yeniyetmənin mənlik şuurunun formallaşması onun öz davranışını, mənəviyyətini və müsbət keyfiyyətlərini, xarakter və qabiliyyətlərini dərk etməsi ilə başlayır. İlk növbədə mənlik şuurunun əsasını başqa adamların müllahizələri təşkil edir. Yaş artdıqca yeniyetmə özünün şəxsiyyətini müştəqil təhlil etməyə və qiymətləndirməyə başlayır. Yeniyetmələrin öz şəxsiyyətinə marağı özündürkətmənin səviyyəsinə uyğun gəlir. Bu yaş mərhələsində onlarda öz şəxsiyyətinə bir sıra emosional keyfiyyətlərinə münasibət daha diferensial və daha adekvat olur. Empatik zənginlik yeniyetmələrin təxəyyülünün, yaradıcılıq maraqlarının məzmun zəngilliyini də şərtləndirir. Ə.Əlizadə onlarda

təxəyyülün inkişafından bəhs edərkən yalnız hiss və emosiyaların deyil, intellektual imkanlarının da yeni keyfiyyətlə təzahür etməsini göstərir. Aydın olur ki, təfəkkür, təxəyyül və fantaziyanın sıx əlaqəsi yeniyetmənin şəxsiyyətinin strukturunda tamamilə yeni keyfiyyət yaradır. Yeniyetmələrin üzləşdiyi mənfi təsirlər fəaliyyətdə və ünsiyyətdə özünü biruzə verir. Onun ən dəqiq ifadə forması hiss və emosiyalardır, çünki bu proseslər ictimai mənşəyə malik olub psixologiya elminə artıq məlum olan inca hərəkətlərlə tənzimlənir.

**H.C.Gözəlova**

Yaş və pedaqoji psixologiya  
Kafedrası müəllimi

## NATAMAM VƏ TAM AİLƏLƏRDƏ TƏRBİYƏ OLUNMUŞ UŞAQLARIN PSİKOLOJİ XÜSUSİYYƏTLƏRİ.

Ailənin əsas məğzi – ailə üzvlərinin ictimai, qrup və fərdi tələbatlarının ödənilməsinə nail olmaqdır. Cəmiyyətin kiçik sosial qrupu olan ailə bir çox vacib funksiyaları yerinə yetirir. Ailənin yerinə yetirdiyi funksiyalar sırasında repro-duktiv, ekonomik, tərbiyələndirici, kommunikativ istirahət vaxtının birgə keçiril-məsi və s. funksiyalar daxildir. Bu funksiyalar arasında əlaqə çox güclüdür. Ailədə həm böyükler, həm də kiçiklər tərbiyə olunur. Xüsusən də ailənin təsiri yetişməkdə olan ailə üzvlərinə xüsusi olur. Ona görə də ailənin tərbiyələndirici funksiyasını iki aspektə bölmək olar. Birinci aspekt uşaq şəxsiyyətinin normal formallaşmasını, maraq və qabiliyyətlərinin inkişafını, yaşılı nəsil tərəfindən (ana, ata, baba, nənə və s.) sosial təcrübənin verilməsi, onlarda dünyagörüşünün formallaşması, əməye xüsusi münasibətin yaradılması, kollektiv hissinin onlara aşılanması və s. təmin etməkdən ibarətdir. İkinci aspekt isə hər bir ailə üzvünə təsir edən sistematik tərbiyələndirmə üsuludur. Burada bir ailə üzvü digər ailə üzvünə təsir edərək onu tərbiyələndirir. Hər bir uşaqın həyatında ailə mühüm rol oynayır. Ailənin bir üzvü olaraq uşaq valideynləri ilə münasibətə girir, onlar da öz növbəsində uşaq müxtəlif cür (həm pozitiv, həm də neqativ) təsir edə bilər. Bu iki halın da nəticəsində uşaq ya həyatsevər, ünsiyyətcil, xoşbəxt və

ya əksinə narahat, kobud, ikiüzlü, yalançı və s. kimi böyüyə bilir. Valideyn münasibətləri uşağa olan müxtəlif hissələr, davranış stereotipləri, uşağı başa düşmə və anlama münasibətlərinin cəmidir. Uşaqla pozitiv münasibətlərin yaradılması üçün valideynlər uşağın təbiyəsi və onunla yaxşı münasibətlərin yaradılması ilə bağlı nüəyyən informasiyaya, biliyə malik olamlıdırlar. Beləliklə, ailə təbiyəsi məqsədyönlü, konkret məqsədli bir proses olmalıdır. Ailənin quruluşundan (natamam və tam) asılı olmayaraq ailə təbiyəsinin əsasını uşaqla şəxsiyyətin və əxlaqi dəyərlərin inkişafı durmalıdır. Düzdür, natamam ailələrdə bu məqsədə çatmaq müəyyən qədər çətin olacaq. Bununla belə bu ailələrdən olan uşaqların cəmiyyətdə sağlam bir şəxsiyyət kimi yetişməsini təmin etmək çox zəruridir. Onu da qeyd etmək lazımdır ki, get – gedə natamam ailələrin sayı çoxalmaqdadır. Ona görə də natamam ailədə böyük uşağın tam ailədə böyük uşaqtan mümkün qədər az fərqlənməsi üçün bu cür ailələrdə uşağın təbiyəsini öz üzərinə götürən şəxslər əlindən gələni etməlidirlər.

Qeyd etdiyimiz kimi ailə uşaq üçün çox əhəmiyyətli rol oynayan bir strukturdur. Ailənin ətraflı analizini məşhur psixiator E.A.Liçko belə vermişdir:

1. Struktur tərkibi: Tam ailə (həm ana, həm də ata var); Natamam ailə (ya ata, ya da anadan ibarət ailə); Deformasiya olunmuş ailə (ögey ana və ya atanın olması);
2. Funksional xüsusiyyətləri: Ailədə tam hormoniya şəraiti və ya əksinə dishormoniya.

Ailədə dishormoniya müxtəlif cür ola bilər. Dishormoniyanın yaranmasına aşağıdakı səbəbləri misal götirmək olar:

- Ailədə ata və ana arasında portnyorluq yoxdur (valideynlərdən biri dominant, digəri isə ondan asılı olan); - Destruktiv ailə (ailə üzvləri arasında demək olar ki, münasibət yoxdur, həyatı çətinliklərin həll edilməsində bir – birinə dayaq və ailə üzvləri arasında emosional bağlılıq yoxdur).
- Dağılan ailə ailədə dominant mövqedə dayanan digər ailə üzvlərinin bir növ istismar etməsi, münasibətlərin dağılması,

ailədə mənfi psixoloji iqlimin olması və sonda boşanma ilə nəticələnmə ehtimalı.

Əslində ailə çox mürəkkəb struktura malik, müxtəlif qarşılıqlı münasibətlər – valideyn – övladlar, övladlar – valideyn, valideyn və onların valideynləri, böyük və kiçik uşaqlar arasında və s. münasibətlərdən təşkil olunur.

Hələ Platon demişdir ki, dünyadaki bütün şər qüvvələr və insanların eqoizmi vaxtilə ailədə uşaqların təbiyəsində yol verilən qüsurlardır. Ailədə övlada qarşı hədsiz sevgi olanda bu uşaqlarda eqoizm, şöhrətpərestlik və s. kimi müsbət olmayan keyfiyyətlərin əmələ gəlməsinə səbəb olur. Əksinə olduqda isə uşaqlarda pataloji inamsızlıq, həyəcanlılıq, natamamlıq hissi yarana bilər.

Şəxsiyyətin hormonal inkişafını ailə və onunla birgə gedən ictimai təbiyəsiz təsəvvür etmək olmaz. İndiki zamanda psixoloq və tibb işçiləri qeyd edirlər ki, uşaqların hətta bir neçə ay sevgidən məhrum edilməsi, onların bütün sonrakı həyatında iz qoyacaq fəsadlar yarada bilər. Şəxsiyyətdə əxlaqi və emosional sahənin yaradılması məhz elə ailə təbiyəsinin əsasını təşkil edir. Sevgisiz böyük uşaq hər iki valideynləri olduğu təqdirdə də yetim sayılır. Onu da qeyd etmək lazımdır ki, valideynlər arasındaki münasibətlər də uşağın inkişafına öz təsirini göstərir. Pedaqoji elmlər doktoru V.İ.Koçetkovun fikrincə valideynlər arasında olan sevgi uşağın təbiyəsinə təsir edən ən əsas faktor ola bilər. Ana isə ata bir – birini sevdikdə onların sevgisinin uşaqla bir növ özünə pay götürür.

Son dövrlər boşanmaların sayı getdikcə arttığı müşahidə edilir. Natamam və tam ailələrdə təbiyə olunmuş uşaqların şəxsiyyətinin mübahisəli təhlili: Ana uşaq ailənin effektiv mənzərəsidir. Uşağın xarici aləmə münasibəti ana vasitəsi ilə reallaşır. Bu münasibətlər sisteminə tədricən ata, bacı, qardaş və başqaları daxil olur. Uşaq yaşa dolduqca onun həyatında və psixi vəziyyətində atanın rolü daha da artır. Onun münasibətlər sistemi şaxələnir və daha da mürəkkəbləşir. Uşaq tədricən ailə münasibətləri normallarına yiylənir. Onun şəxsiyyət kimi formallaşmasının əsası məhz ailədən başlayır, daha sonra sosial mühitdə davam edir.

Ailə uşağın şəxsiyyətinin inkişafında əvəzedilməz rol oynayır. Həyatının ilk günlərində o, sosial varlıq kimi inkişaf etməyə başlayır. Valideynlər uşaq üçün avtomatik olaraq birinci dərəcəli figura çevrilirlər. Valideynləri ilə münasibətdə uşaqlar davranış vərdişlərini, şəxsiyyətlərarası münasibətləri və s. mənimseməyə başlayır. Valideynlər arasındaki münasibətlər – ailədə şəxsiyyətlərarası münasibətlərin ən əsas aspektidir.

Ailə hər dövrlərdə cəmiyyətin maraq dairəsində yerləşib. Xüsusən də cəmiy-yətdə natamam ailələr diqqət mərkəzində olur. Natamam ailə müasir sosial – demokrafik ailə tipidir. Eləcə də natamam ailə - natamam münasibətlər, bundan başqa dövrlərdən biri formalaşan ana – ata – övlad münasibətlər sistemi dağılmış kiçik qrupdur. Natamam ailələrin artmasının bir çox səbəbləri var: Bunlardan ən əsası ailə həyatında həyat yoldaşları arasında yaşanan qeyri – normal münasibətlər sferasından asılıdır.

Psixoloji tədqiqatlar göstərir ki, valideynlərlə uşaqlar arasındaki münasibətlər nə qədər əlverişli olsa, onların uşaq və yeniyetmələrin şəxsiyyətinin formalaşma-sına təsiri bir o qədər möhkəm və səmərəli olar.

Bizə məlumdur ki, mənfi emosional halların tez – tez yaşanması uşaqlıqla bağlı olan bir hadisədir. Ailə konfliktləri, sevgi çatışmamazlığı, valideynlərdən birinin vəfatı və s. kimi faktorlar güclü psixotratmatik təsirlər yarada bilər. Tibb işçilərinin dediklərinə görə nevroz xəstəliyinə tutulan əksər uşaqlar, uşaqlıqda valideynlərdən birinin itirməsi ilə rastlaşır. Boşanmaların nəticəsi – natamam ailələrin sayının artması və tənha insanların yaranmasına gətirib çıxarıır. Psixi pozuntulara gətirib çıxara bilər.

Tam ailələrdə böyükən uşaqlar natamam ailələrdə böyükən uşaqlardan bir çox xüsusiyyətlərinə görə fərqlənir. Onların içərisində emosional sahəni xüsusi ilə qeyd etmək lazımdır. Çünkü normal ailədə böyüüb, boy-a – başa çatan uşaqlar daha mülayim xasiyyətli, həyatsevər, xoşbəxt və s. olurlar. Onlarda ətraf mühitə, onun insanlara sevgi hissi olunur. Natamam ailələrdə olan uşaqların isə emosional sferasında ciddi deformasiyalar hiss olunur. Onlar utancaq, özünəgüvənməyən, həyəcan və s. kimi keyfiyyətlərlə böyüyür, bu da onların gələcək həyatında

normal, tam formalaşmış şəxsiyyət olması üçün maneələrə gətirib çıxara bilər.

Lakin bununla belə bir faktı da qeyd etməliyik ki, tam ailənin olması hələ uşağın psixotratmasız, normal inkişaf edəcəyinə dəlalət etmir. Çünkü çox vaxt tam taleyi üçün nə dərəcədə əhəmiyyətli olduğunu ailələrdə valideyn – valideyn, valideyn – övlad münasibətlərində ciddi səhv'lərə yol verildiyi üçün bu uşağın emosional sahəsində problemlərin yaşanmasına gətirib çıxara bilər. Düzgün tərbiyə sisteminin qurulmaması da gələcəkdə bir çox çətinliklər yarada bilər.

Natamam və tam ailələrdə tərbiyə olunmuş uşaqların şəxsiyyətinin öyrənilməsi üçün biz “Mənim ailəm” metodikasından istifadə etmişik. Bu metodikanın mahiyyəti ailə - daxili münasibətləri müəyyən etməkdir. Biz bu metodikani tədqiqat işimizdə ona görə apardıq ki, ailə uşaq şəxsiyyətinin formalaşmasında mühüm rol oynadığını görə, konkret ailədə ailədaxili münasibətləri müəyyən etmək lazımlı gəlir. Bu cəhətdən bu metodikanın üstündə dayandıq. Tədqiqatın aparılması üçün 8 – 12 yaşlı 21 uşaq seçmişdik. Bu uşaqlardan 10-u natamam ailədə, 12-i isə tam ailələrdə tərbiyə olunmuşdur. Onlarla aparılan metodika individual xarakter daşıyır. Uşaqlara aq vərəq və rəngli karandaşlar təqdim olunur və onlara aşağıdakı təlimatlardan biri verilir:

**Təlimat 1. “Öz ailənin şəklini çək”.** Bu zaman uşaqlara ailənin nə olduğu haqqında məlumat vermək lazımdır. Əgər şəkli çəkərkən müəyyən suallar verələrsə, sadəcə təlimati bir daha təkrarlaması lazımdır. Individual şəkil çəkmə zamanı vaxt adətən 30 dəqiqə ilə məhdudlaşır. Qrup şəklində metodika keçirildikdə 15 – 30 dəqiqə müddətində olur.

### **Heydərova Simnara**

Yaş və pedaqoji psixologiya kafedrasının müəllimi p.ü.f. doktoru

### **Heydər Əliyev və milli mənəvi dəyərlərimiz**

Azərbaycan xalqının əbədi-bədii irsi zəngin bir tarixə malikdir. Azərbaycan xalqının özünəməxsus milli-mənəvi dəyər-

ləri əslərdən bəri sınaqlardan çıxaraq zəmanəmizə qədər gəlib çıxmış əzəmətli dəyərlər sistemidir. Bu milli mənəvi dəyərlər xalqımızın etnik milli hissələrini, xarakterini, düşüncə tərzini, xasiyyətini, insanlarla qarşılıqlı münasibətlərini özündə ehtiva edir.

Azərbaycan milli mənəvi dəyərlərinin psixoloji tədqiq və təbliğində milli ideologiya, Azərbaycançılıq ideyası, milli özünüdərk fenomenləri vəhdət təşkil edir. Hər hansı bir xalq, o cümlədən Azərbaycan xalqı böyük sürətlə yayılan qloballaşma şəraitində yaşamaq və öz qüdrətini saxlamaq üçün milli qürur və ləyaqətini, milli mənliyini, adət-ənənələrini, Azərbaycançılıq ənənələrini mühafizə etməlidir. Öz milli mənliyini qorumayan, öz soykökündən ayrılan hər bir xalq kölədir və gec-tez məhvə məhkumdur.

Azərbaycan xalqına xas olan milli-mənəvi dəyərlər illərin tarix süzgəcindən keçərək bu günə gəlib çıxmışdır. Yaşlı nəsil, babalarımız, analarımız eşitdiklərini, gördüklərini, gənc nəslə öyrətməyə çalışmışlar. Bu nəsihətlər tədricən xalq hikmətlərinə, təlim-tərbiyə, mənəviyyat, əxlaq, psixologiya haqqında fikirlərə çevrilmişdir. İnsan təcrübəsi davranış nümunələrinin sonsuz təkrarlarından elə normaları, qaynaqları, qadağaları, öyüd-nəsihətləri toplayırdı ki, bunlar gənc nəslin təlim tərbiyəsində ümumbəşəri psixoloji keyfiyyətlərin qorunub-saxlanmasına və inkişaf etdirilməsinə xidmət edirdi. Bu gün gənc nəsil əsrlərin sınağından çıxmış həmin fikirlərin, təcrübənin zəminində tərbiyə olunurlar.

Heydər Əliyev bütün fəaliyyəti ərzində bu Azərbaycançılıq ideyasının təbliğçisi və icraçısı olmuşdur. Onun "Biz gərək milli mənliyimizi həmişə yüksək saxlayaq. Mənim üçün hər şeydən üstün mənim milli mənliyimdir. Milli mənliyim məni həmişə bütün çətin vəziyyətlərdən çıxarıb. Milli mənliyimə görə istədiyim yolla gedə bilmisəm, istədiyimə nail ola bilmisəm və xalqımı xidmət edə bilmisəm. Ona görə milli mənliyimizi gərək itirməyək." deməsi dediklərimizə bariz nümunədir.

Gənc nəslin milli ruhda, əsl vətəndaş kimi formalaşdırıcıyyətə integrasiya olunması işində bu milli-mənəvi dəyərlərimizdən daha geniş istifadə etməliyik. Bunu bizdən zaman, itirilmiş torpaqlarımızın qaytarılması inamı, erməni faşistləri

tərəfindən qətlə yetirilmiş şəhidlərimizin ruhu tələb edir.

Azərbaycanın milli təfəkkür qaynaqlarında xalqımızın qan yaddaşına, əxlaqına, insani keyfiyyətlərinə aid xeyli materiallar var ki, onlardan bu gün də gənc nəslin bir şəxsiyyət kimi formallaşmasında bəhrələnməliyik.

Müstəqil Azərbaycanın memarı və qurucusu ulu öndərimiz Heydər Əliyevin bütün həyat fəaliyyətində bu milli ideologiyanın təbliğatçısı və praktiki olaraq tədqiqinə çalışmış və bir sıra işlər görmüşdür. Ulu öndərimiz qeyd edirdi ki, hər xalqın öz adət-ənənəsi var, milli-mənəvi dəyərlərimizi yaradıbdır və bunlar indi də bizim xalqımızın mənəviyyatını təşkil edən amillərdir. Əgər insanın mənsub olduğu milletin milli-mənəvi dəyərlərini anlaya bilmirsə, yaxud onları qəsdən təhrif edirse onda təbiidir ki, bu bizi narahat etməlidir.(Heydər Əliyev. ictimai-siyasi, sosial iqtisadi qəzeti. Azərbaycan respublikası Prezidentinin işlər idarəsi və qəzetinin redaksiya heyəti. 14 avqust 2001 ci il.)

Ulu öndərimiz Heydər Əliyevin bu program xarakterli bəyanatı bütün elm sahiblərinin, o cümlədən psixoloqları bu sahəyə ciddi diqqət yetirməyə çağırır.

Müstəqil Azərbaycan Respublikasının gənc nəsli bu milli ideologiya əsasında tərbiyə almalı, əsl Azərbaycanlı vətəndaşı kimi yetişməlidir.

Ulu öndərimizin fikrincə "Biz də indi dünyanın mütərəqqi mənəvi dəyərlərindən istifadə edərək xalqımızın mədəni səviyyəsini daha da inkişaf etdirərək gənc nəslə daha da sağlam əhval-ruhiyyədə tərbiyə etməliyik" (Heydər Əliyev). Bəli, gənc nəsil milli-təfəkkür qaynaqlarına əsaslanaraq inkişaf edib formalaşmalıdır.

Heydər Əliyevin Azərbaycana, onun ictimai-siyasi, elmi-intellektual, sosial-iqtisadi inkişafına, milli-mədəni intibahına həsr olunan fenomenal fəaliyyətində dilimizin, mədəniyyətimizin, azərbaycançılığın, milli qürur və ləyaqətimizin qorunub saxlanması siyaseti həmişə həllədici mövqe, aparıcı yer tutmuşdur. Heydər Əliyevin həmişə gənclərimizin milli mənəvi dəyərlərimiz əsasında tərbiyə olunmasını təkidlə tələb edirdi. Onun çoxsaylı əsərlərində, program xarakterli çıxışlarında irəli sürdüyü fikirlər ilk

növbədə ziyalıların elm və mədəniyyət xadimlərinin, pedaqoq və psixoloqların qarşısına böyük məsuliyyət qoyur.

Milli kökdən ayrılmak, kökü olmayan ağaca bənzər ki, bu ağac tez bir zamanda quruyar. Bəzən belə milli-mənəvi dəyərlərə laqeyd olanlar da tapılır. Təlim-tərbiyədə şəxsiyyətin formalaşması prosesində milli - mənəvi dəyərləri köhnəlmış hesab edənlər də olur. Belələrinə yenə də xalqımızın həmişəyaşar lideri Heydər Əliyev tutarlı cavab vermişdir: "Azərbaycanın milli mentalitetinə qarşı yönəldilmiş hərəkətlərin hamısının qarşısı alınmalıdır...."

"Azərbaycan vətəndaşlarına müraciət edirəm ki, hər bir insan vətəndaşlıq borcunu ən yüksək borc hesab etsin, hər bir insan özü – öz mənəviyyatını qorusun" (Heydər Əliyev).

Siyasi fəaliyyətin bütün dövrlərində sosial ədalət prinsipinə sadiq olan Heydər Əliyev bu prinsipin reallaşması yollarını göstərmiş, onun realize olunmasının obyektiv və subyektiv amillərinə xüsusi diqqət yetirmişdir. Bu baxımdan elm, mədəniyyət və incəsənət məsələləri Heydər Əliyev siyasetində xüsusi əhəmiyyət kəsb etmişdir. Eyni zamanda sosial ədalət prinsiplərinin və mənəvi tərbiyə məsələlərinin aliliyinin təmin olunmasına çalışan Heydər Əliyev birinci növbədə cəmiyyətin tərəqqisinin vacibliyini vurğulayıb, ictimai elmlərin, mədəniyyət və incəsənətin imkanlarından səmərəli istifadə olunmasının zəruriliyini təsdiqləyirdi. Milli-mənəvi dəyərlərin inkişafına səbəb-nəticə prinsipindən yanaşan ümummilli lideri Heydər Əliyev cəmiyyət üzvləri arasında əxlaqi dəyərlərin formalaşması və inkişaf etməsi ilə bağlı zərurətin yaranmasını obyektiv reallıq kimi qəbul edirdi. Deməli, milli-mənəvi dəyərlərin inkişafına əsas faktor kimi real həyat və həyatdan irəli gələn tələblər kimi baxmaq lazımdır. Burada ulu öndərimiz Heydər Əliyevin gərgin fəaliyyəti xüsusilə təqdirəlayıqdır. Bu baxımdan milli-mənəvi dəyərlərin qorunması, inkişafi və təkmilləşdirilməsi onunla bağlı digər məsələlər mühüm əhəmiyyət kəsb edir.

Xudazadə Könül

Yaş və pedaqoji psixologiya  
kafedrasının müəllimi

### Pedaqoji təcrübələrin tələbələrin müəllim peşəsinə hazırlığı prosesinə psixoloji təsiri

Ali pedaqoji təsil müəssisələrində təsil alan və gələcəkdə müəllim fəaliyyəti ilə məşğul olacaq tələbələrin gələcək peşəyə hazırlığı Azərbaycan Respublikası təhsil nazirliyi və eləcə də bir çox digər dövlət qurumlarını düşündürən məsələlərdəndir. Çünkü, təhsilin səviyyəsi, onun keyfiyyəti bir başa olaraq gələcək mütxəssislərin peşə fəaliyyəti dövründə özünü biruzə verəcəkdir. Təhsilə verilən nəzəri - pedaqoji tələblər qədər psixoloji tələblər də nəzərdən qaçmamalıdır. Təlim prosesinin psixoloji nüanslar nəzərə alınmadan aparılması gələcək müəllimlərin peşə hazırlığında ciddi maneələr yarada bilər. Tələbələrin müəllim peşəsinə hazırlığına bir çox amillər təsir göstərir. Gələcək müəllimlərin (tələbələrin) pedaqoji fəaliyyət yönümüzə inkişafına, onlarda motivlərin formalaşmasına təsir göstərən amillər sırasında aşağıdakı psixopedaqoji amilləri göstərə bilərik: a) dərslerin (mühazirə, seminar, laborator) keyfiyyəti b) yoldaşları və müəllimlərlə ünsiyyət c) pedaqoji təcrübələr d) diplom işinin hazırlanma prosesi e) peşə gözləntilərinin formalaşması q) peşənin əhəmiyyəti, prestiji ğ) şəxsi – psixoloji keyfiyyətlər və s. Təcrübələr göstərir ki, hətta bu və ya digər peşə yuxarıda sadalanan bəndlərə əsaslanmadan seçilmiş olsa belə, təkcə təhsil prosesi sonradan peşəyə münasibəti müsbət isitiqamətə doğru dəyişə bilər. Təhsilin psixopedaqoji mahiyyəti ondan ibarətdir ki, şagird və tələbələrin əldə etdiyi uğur və nailiyyətlər müəllimin bilik, bacarıq və vərdişlərinin nəticəsi kimi dəyərləndirilir. Zaman keçdikdə, psixopedaqoji tələblər dəyişdikcə müəllim, onun hazırlığına, bilik, bacarıq və vərdişlərinə verilən tələblər də dəyişilir. Gələcək müəllimin pedaqoji fəaliyyət üçün pedaqoji qabiliyyətinin inkişaf etdirilməsi mərhəlesi məhz pedaqoji təcrübələr dövrünə təsadüf edir. (4, səh.81)

Tələbələrin gələcək müəllim peşəsinə professional hazırlığında pedaqoji təcrübələr müstəsna əhəmiyyətə malikdir. Məhz pedaqoji təcrübə, gələcək müəllimlərin nəzəri və praktik hazırlığı arasında körpü rol oynayır. Pedaqoji təcrübə zamanı tələbələr özünü təlim və özünütəbiyə ilə məşğul olaraq peşə sahəsində özlərini inkişaf etdirirlər. Aldıqları bilikləri, bacarığa, nəzəriyyəni isə tədricən təcrübəyə çevirməyi öyrənirlər. Pedaqoji təcrübə imkan verir ki, tələbə özünü, öz imkanlarını pedaqoji fəaliyyətdə reallaşdırınsın. Eyni zamanda təcrübə zamanı tələbə təbii pedaqoji şəraitə daxil olaraq, pedaqoji kollektivlə pedaqoji ünsiyyət formaları ilə tanış olur. (1, səh. 4)

Üçinskinin təbiri ilə desək, dərs deməyi hansısa kitabdan öyrənib həyata keçirmək olar, lakin bu metodu vərdişə çevirmək yalnız və yalnız şəxsi təcrübə yolu ilə baş verə bilər. Müvəqqəti hesab olunan təcrübə dövründə tələbə seçdiyi peşə barəsində bir daha düşünmək imkanına malik olur. Özünün, təcrübə rəhbərlerinin və tələbə yoldaşlarının ona verdiyi qiymətə əsasən peşəyə nə dərəcədə yararlığını bir daha gözdən keçirmək imkanına malik olur. Pedaqoji təcrübənin gələcək müəllimlər üçün ən böyük əhəmiyyəti tələbələrin bu peşəyə psixoloji cəhətdən neçə hazır olduqlarını yoxlama şansı da vermiş olur. Əgər gələcək müəllim namizədi hələdə öz şəxsi keyfiyyətlərinə bələd deyilsə, bir sözle özünü tam dərk etməyibsə təcrübə ona bu yolda yaxından yardım etmiş olur.

Pedagogi təcrübə tələbənin pedaqoji fəaliyyətlə ilkin əyani tanışlıq xarakteri daşıyan, tədris müəssisəsinə və təlim fəaliyyətinə adaptasiya olunmasına xidmət edən, müəllim peşəsinin spesifik xüsusiyyətlərini anlamaqda yardımçı olan, gələcək müəllimin kommunikativ mədəniyyətini, təşkilatlılıq qabiliyyətini, pedaqoji taktika və strategiyalarını formalasdıran məqsədəyönəlmüş fəaliyyətidir.

Yüksək ixtisaslı, milli-bəşəri, mənəvi-əxlaqi dəyərlərə, keyfiyyətlərə sahib vətəndaşların hazırlanıb həyatda səmərəli fəaliyyət göstərmələri bir sıra məsələlərin həllini tələb edir. Deməli, təhsilin bütün pillələrində təlim və tərbiyə prosesinin səmərəliliyi pedaqoji kadrlarının elmi səviyyəsindən, ustalığından, pedaqoji etikaya bələdliyindən, ən əsası, pedaqoji sahədə işə

praktiki hazırlığından asılıdır. Bu isə ali təhsil müəssisələrində müasir pedaqoji kadrların hazırlanması prosesində pedaqoji təcrübənin çox mühüm əhəmiyyət daşıdığını aşkara çıxarır. Pedaqoji təcrübə kadr hazırlığının ən vacib sahələrindən biri olub, ali təhsil müəssisələrinin tədris planında xüsusi yeri olan bir prosesdir. Pedaqoji təcrübə zamanı təhsil alanların ali məktəblərdə aldıqları bilik dərinləşir, möhkəmlənir və nəticədə gələcək müəllimlər pedaqoji iş sahəsində yeni bacarıq və vərdişlərə yiyələnlərlər. Təhsil alanların yaxşı bir mütəxəssis kimi hazırlığı məhz praktiki yolla başa çatır, nəzəri biliklər pedaqoji təcrübə müddətində şəxsi fəaliyyətə çevrilərək mənimşənilir. (3, səh. 137)

Pedagogi təcrübənin önemini daha qabarlıq şəkildə bürüze vermək üçün pedaqoji təcrübələr haqqında əsas-naməyə xüsusi diqqət yetirmək vacibdir. Pedagogi təcrübələr haqqında əsasnamə Azərbaycan Respublikasının Təhsil Qanununa, ali (orta ixtisas) təhsil müəssisələri haqqında Əsasnaməyə, Azərbaycan Respublikasında fasiləsiz pedaqoji təhsil və müəllim hazırlığının Konsepsiya və Strategiyasına, müxtəlif istiqamətlər (ixtisaslar) üzrə dövlət təhsil standartlarına, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin müvafiq müddəalarına və digər normativ-hüquqi sənədlərə uyğun hazırlanmışdır. "Tədris təcrübəsi, nəzəri təlimsiz pedaqoji təcrübə və yaxud tələbələrin təlim - tərbiyə təcrübəsi kimi də xarakterize olunur.

Tədris təcrübəsi, pedagogi tərbiyə təcrübəsinin məntiqi davamı olmaqla pedagogi peşə hazırlığının tamamlayıcı mərhələsini təşkil edir.

Bu təcrübənin pedagogi tərbiyə təcrübəsindən fərqli xüsusiyyəti ondan ibarətdir ki, tədris təcrübəsi tələbələrin gələcək peşə fəaliyyətində maksimum yaxın bir şəraitdə aparılır. Tədris təcrübəsinin keçirilməsində əsas məqsəd tələbələri sınıf müəlliminin funksiyalarını yerinə yetirməyə hazırlaşdırmaqdır. Bunun üçün tələbələr yüksək nəzəri və metodoloji hazırlıqla, dərin elmi biliyə malik olmalıdırlar.

Tədris təcrübəsi keçirilən müddətdə tələbələr nəzəri dəslərdən azad edilir, fasiləsiz olaraq təcrübə keçirdikləri məktəbdə olur, pedagogi vəzifələrin həllinə dair təcrübə toplayır.

Tədris təcrübəsi keçirilən zaman təcrübəçi tələbə sinif müəlliminin müavininin funksiyalarını icra edir. Buna görə də təcrübəçi tələbə özünü bir müəllim kimi aparmalı, təcrübə keçdiyi məktəbin daxili nizam intizam qaydalarına tabe olmalıdır." (2, səh. 1)

Pedaqoji kadr hazırlığının ən vacib mərhələlərindən biri pedaqoji təcrübə dövrünə təsadüf edir. Pedaqoji təcrübə prosesində tələbələrin ali məktəblərdə aldıqları bilik dərinləşir, möhkəmlənir, tələbələr pedaqoji iş sahəsində yeni bacarıq və vərdişlərə yiyələnirlər. Mütəxəssis hazırlığı məhz praktik yolla həyata keçir, nəzəri biliklər pedaqoji təcrübə müddətində əməli icra olunaraq mənimşənilir. Bu yolla pedaqoji təfəkkür, pedaqoji qabiliyyət formalaşır ki, bunlar da pedaqoji səriştənin vərdiş halında möhkəmlənməsinə səbəb olur. (5, səh. 56)

Pedaqoji təcrübənin gələcək müəllim hazırlığına psixoloji təsirində danışarkən bir sıra psixoloji məsələləri xüsusi qeyd etmək lazımdır. Təbii ki, tələbəni təlim fəaliyyətinə (dərs deməyə) qoşmazdan əvvəl ona pedaqoji bilik və bacarıqları aşılamaq, onu yeni pedaqoji reallıqla tanış etmək, onu pedaqoji ünsiyyətə alışdırmaq, pedaqoji mühitdəki hadisələri qiymətləndirmək barədə müəyyən istiqamətlər vermək lazımdır. Pedaqoji təcrübə tələbələrin biliklərinin aktuallaşlığı (reallaşlığı, özünü doğrultduğu) mərhələdir. Müstəqil peşə fəaliyyəti tələbədən təcrübəyə qədərki dövrədək onda toplanmış pedaqoji ustalıq haqqındaki bilikləri meydana çıxarmağı tələb edir. Gələcək peşəyə hazırlıqdə müstəqillik hissini formalaşması zəruri olan psixoloji məsələlərdən biridir. Belə ki, tələbə olduğu dövrdə gələcək peşənin sahibi kimi özünügerçəkləşdirmə pedaqoji təcrübə mərhələsinə təsadüf edir. Bildiyimiz kimi özünügerçəkləşdirmə şəxsiyyətin inkişafında əməli təsire malikdir. Məhz pedaqoji təcrübədə özünügerçəkləşdirmə gələcək peşə sahibi üçün uğurla və yaxud uğursuzluqla nəticələnə bilər. Qazandığı bilik və bacarıqları şəxsi təcrübəyə çevirərək ilk dəfədən özünü adekvat təqdim edən, lazımı davranış qaydaları nümayiş etdirən tələbələrin cəhdleri təbii ki, uğurla nəticələnəcəkdir. (6, səh.103)

Pedaqoji təcrübə tələbələrin gələcəkdə sahibi olacağı fəaliyyət sahəsinə hazırlıq mərhələsi kimi də dəyərləndirilə bilər.

Belə ki, bir halda tələbə təcrübədə olduğunu dərk edir və bilir ki, bu yalnız sınaqdır. Başqa halda isə, bu mərhələnin onun gələcəyi üçün nə qədər əməli olduğunu da daima nəzərində saxlayır.

Tələbədə psixoloji biliklərin olması pedaqoji təcrübə dövründə ən zəruri silah rolunda çıxış edə bilər. Təsadüfi deyildir ki, psixoloji biliklər eksər fəaliyyət sahələri ilə əlaqədədir. Bu sahələrdən pedaqoji fəaliyyət sahəsi xüsusi qeyd edilməlidir. Bu sahə üzrə təhsil alanlara psixo-pedaqoji fənlər integrativ şəkildə tədris olunur. Pedaqoji təcrübə dövründə də psixo-pedaqoji biliklər özünü sintez şəkildə tələbənin sınaq pedaqoji fəaliyyətində göstərirse deməli nəzəriyyənin yerində və zamanında düzgün şəkildə tədris olunduğunu əminliklə deyə bilərik.

Hal – hazırda Azərbaycanda müəllim peşəsinə hazırlıq məsələsinə verilən müasir tələblər pedaqoji təcrübələrə verilən tələblərlə uzlaşır. Təhsilin inkişafı üzrə döv-lət strategiyası, pedaqoji təcrübələrlə bağlı xüsusi əsasnamə, müəllim hazırlığı ilə bağlı yeni tələbələrin və təkliflərin qoyuluşu bu sahənin diqqət mərkəzində olduğunu göstərən amillərdəndir.

**Rəhimova Q.V.**

Yaş və pedaqoji psixologiya  
kafedrasının müəllimi, p.ü.f. doktoru

### **Milli-mənəvi dəyərlərin sosial – psixoloji mahiyyəti**

Milli-mənəvi dəyərlərin öyrənilməsi yalnız müasir dövrümüzdə deyil, hər zaman aktuallıq kəsb edən problemlərdə bıdır. Milli-mənəvi dəyərlər milli olduğu qədər də bəşəridir. XX əsr Azərbaycan psixoloji fikir tarixində də bu problem alımlarımızın diqqət mərkəzində olmuşdur.

Xalqımızın özünəməxsus milli-mənəvi dəyərləri, maarifə, mədəniyyətə, pedaqogikaya, psixologiyaya aid fikirləri, ilk növbədə, şifahi xalq ədəbiyyatı nümunələrində (nağıllarda, atalar sözlərində, bayatılarda, laylalarda, alqış və qarşışlarda, yanılmaclarda, tapmacalarda, hikmətli ifadələrdə, adət-ənənələrdə, etnik kökümüzdə, qaya və daş rəsmlərində, klassiklərimizin yaradıcılığında və sair) öz əksini tapmışdır. Psixoloqlarımız hər

hansı bir problemi tədqiq edərkən, birinci növbədə, onu bu milli mədəniyyətimizlə, adət-ənənələrimizlə, etnik milli hisslerlə əlaqələndirmiş və həmişə o tükənməz mənbədən bəhrələnmişlər. Təbii ki, bu da respublikamızda psixologiyanın nəzəri-tarixi problemlərinin araşdırılmasında böyük rol oynamışdır. Müstəqilliyə qovuşduğumuz indiki şəraitdə isə biz milli-mənəvi dəyərlərimizdən daha geniş istifadə etməliyik. Azərbaycan Respublikasının sabiq prezidenti, ulu öndərimiz mərhum Heydər Əlirza oğlu Əliyevin milli-mənəvi dəyərlərimizi qorumaq haqqında 11 avqust 2001-ci il tarixli məlum bəyanatı bunu bir daha sübut etdi:

*"Hər xalqın özünəməxsus adət-ənənəsi, milli-mənəvi dəyərləri var. Biz öz milli-mənəvi dəyərlərimizlə, öz dini dəyərlərimizlə, adət-ənənələrimizlə fəxr edirik. Bizim xalqımız min illərlə adət-ənənələrimizi, milli-mənəvi dəyərlərimizi qoruyub saxlamışdır. Bu gün də həmin dəyərlər xalqımızın mənəviyyatını təşkil edən amillərdir.*

*Hər xalqın milli mentaliteti var. Azərbaycan xalqının da mentaliteti onun böyük sərvətidir. Heç vaxt iki xalq bir-birinə bənzəməz. Eyni anda bir-birinə bənzər dəyərlərə malik olmaz. Yenə də deyirəm, hər xalqın özüne, öz tarixinə, əcdadları tərəfindən yaradılmış milli-mənəvi dəyərlərinə bağlılığı böyük amildir. Biz də indi dünyanın mütərəqqi-mənəvi dəyərlərindən istifadə edərək, xalqımızın mənəvi səviyyəsini daha da inkişaf etdirərək, gənc nəslini daha da sağlam əhval-ruhiyyədə, saf əxlaqi əhval ruhiyyədə tərbiyələndirməliyik".*

Bu program xarakterli bəyanat psixoloqların qarşısında daha ciddi, şərəfli və məsuliyyətli vəzifələr qoyur. Şifahi xalq ədəbiyyatının elə bir nümunəsi tapılmaz ki, orada uşaqların, ümumiyyətlə, insanların əxlaqına, ağlına, zəkasına, onların mənəvi-psixoloji aləminə aid fikirlər söylənəssin. Azərbaycanın ictimai-siyasi, fəlsəfi, psixoloji fikri şifahi xalq ədəbiyyatı nümunələrində aydın surətdə özünü göstərir. Azərbaycan şifahi xalq yaradıcılığı nümunələrində insan mənəviyyatına, psixologiyasına aid irəli sürürlən fikirlər klassiklərimizin yaradıcılığında, daha konkret desək, onların yaratdığı bədii obrazlarda əks olun-

muşdur. Məhz buna görə də Azərbaycan klassiklərinin yaradıcılığı psixoloji tədqiqatların da maraq dairəsinə çevrilmişdir.

Azərbaycanın milli-mənəvi dəyərlərini özündə əks etdirən şifahi xalq yaradıcılığı nümunələri (atalar sözləri, tapmacalar, atmacalar, neqmələr, alqışlar, dini görüşlər, xalq dastanları, daş və qaya rəsmləri, arxeoloji qazıntılar, görkəmli tarixi şəxsiyyətlərin yaradıcılığı və s.) haqqında qabaqcıl mütəfəkkirlərin əsərlərində də maraqlı fikirlər öz əksini tapır. Bu əxlaqi-mənəvi sərvətlərin tədqiqi həm elmin inkişafında, həm də gənc nəslin Azərbaycan vətəndaşı kimi yetişməsində müstəsna əhəmiyyətə malikdir.

Biz bu gün milli-mənəvi dəyərlərimizi özündə əks etdirən ədəb və mərifət xəzinəsindən daha çox bəhrələnməli və onları tədqiq edərək gənc nəslə çatdırılmalıdır. Bunlar bir tərəfdən milli-mənəvi dəyərlərə olan hörmət və münasibətimizi ifadə edər, digər tərəfdən gənc nəslin öz soy-kökünə bağlanması, onlarda milli ləyaqət, qürur hissələrinin formallaşmasında əhəmiyyətli rol oynayar. Bütün bunları nəzərə alaraq, psixoloqlarımız yaradıcılıqlarında tədqiq etdikləri problemlərdə asılı olmayaraq, həmişə bu sahəye də ciddi fikir vermiş və bu tükənməz xəzinədən bəhrələnmişlər. Milli-mənəvi dəyer anlayışı çox geniş bir anlayışdır. Milli-mənəvi dəyer dedikdə, buraya hər bir xalqa məxsus milli etnik məsələlər, adət-ənənələr, xalqın tarixi, malik olduğu zəngin mədəni irsi, folkloru, incəsənət nümunələri, dini dəyərləri və s. aiddir.

Müasir Azərbaycan cəmiyyəti üçün zəruri və mühüm olan amillərdən biri insanların tərbiyəsi və tərbiyə prosesində milli-mənəvi dəyərlərdən düzgün istifadə olunması məsələsidir. Bu məsələlərin həllində isə yalnız sosial ədalət prinsipinin hökm sürdüyü Azərbaycan mədəniyyəti və mənəvi həyatının inkişafında xalqımızın ümummilli lideri Heydər Əliyevin misilsiz xidmətləri olmuşdur. Heydər Əliyev siyasi fəaliyyətin mənasını yalnız və yalnız Azərbaycanın tərəqqisini təmin etməkdə, Azərbaycan xalqının mədəni, mənəvi və intellektual yüksəlişinə nail olmaqdə görürdü.

Siyasi fəaliyyətinin bütün dövrlərində sosial ədalət prinsipine sadiq olan Heydər Əliyev bu prinsipin reallaşması yollarını göstərmiş, onun realizə olunmasının obyektiv və subyektiv amillərinə

xüsusi diqqət yetirmişdir. Bu baxımdan elm, mədəniyyət və incəsənət məsələləri Heydər Əliyev siyasetində xüsusi əhəmiyyət kəsb etmişdir. Eyni zamanda, sosial ədalət prinsiplərinin və mənəvi tərbiyə məsələlərinin alılıyinin təmin olunmasına çalışan Heydər Əliyev, birinci növbədə, cəmiyyətin tərəqqisinin vacibliyini vurğulayır, ictimai elmlərin, mədəniyyət və incəsənətin imkanlarından səmərəli istifadə olunmasının zəruriliyini təsdiqləyirdi. Milli-mənəvi dəyərlərin inkişafına səbəb-nəticə prinsipindən yanaşan ümummilli lider cəmiyyət üzvləri arasında əxlaqi dəyərlərin formalaşması və inkişaf etməsi ilə bağlı zərurətin yaranmasını obyektiv reallıq kimi qəbul edirdi. Deməli, milli-mənəvi dəyərlərin inkişafında əsas faktor kimi real həyat və həyatdan irəli gələn tələblər çıxış edir. Məhz Heydər Əliyevin siyasi fəaliyyətində də milli-mənəvi dəyərlərin inkişafı və onunla bağlı məsələlər suveren Azərbaycanda gedən bugünkü proseslər baxımından mühüm əhəmiyyət kəsb edir.

Rəna Qasımovə

Azərbaycan Dövlət Pedaqoji Universitetinin  
Ümumi psixologiya kafedrasının müəllimi

### Şagird şəxsiyyətinin formalaşmasında psixoloji xidmətin rolü

Psixoloji xidmət şagirdlərin özünüdərkini asanlaşdırın və onları özünüinkişafa yönəldən yardımçı sosial xidmət sahəsidir.

İnkişaf etmiş cəmiyyətlərdə psixikanın inkişafı və şəxsiyyətin formalaşması özünəməxsus intensivliklə baş verməsilə yanaşı, həm də çoxsaylı problemlərlə müşayiət olunur. Xüsusilə, "Mən"lə bağlı olan mənəviyyat problemlərinə tamamilə yeni kontekstdə yanaşıldığı, yaşıları uşaqlarla ünsiyətə daha az maraq göstərdikləri bir dövrdə onların psixoloji xidmətə olan ehtiyacları da artmaqdadır. Psixoloji xidmət işində şəxsiyyətə yönəlişlik prinsipi əsas götürülür.

Şagirdin fərdiliyinə diqqət yetirmək də çox önemlidir. Belə ki, şəxsiyyətin formalaşmasında onun fərdi xüsusiyyətlərinin inkişaf etdirilməsinin vacibliyi təlim-tərbiyə prosesinin məzmunlu təşkili

və hər bir uşağa fərdi yanaşmanın həyata keçirilməsi ilə bilavasitə əlaqədardır.

İstər ailə tərbiyəsi, istərsə də məktəbdə telim-tərbiyə prosesində uşaqları çətinliklərə mübarizəyə ruhlandırmak və bu sahədə onlara lazımı psixoloji köməklik göstərmək, onlarda öz qüvvə və bacarıqlarına, qabiliyyətlərinə, özünütəsdiqi gücləndirməkə yanaşı, özünüqiyəmtələndirmənin müsbət cəhətlərinin və onun tənzimedici funksiyasının təşəkkülüne müsbət təsir edir.

Şagirdlərdə adekvat özünüqiyəmtələndirmənin təşəkkülü prosesində qarşılaşıqları çətinlik və maneələri yaxşı düşünülmüş kompleks psixoloji-pedaqoji tədbirlər sisteminin hazırlanması və onlardan təlim-tərbiyə prosesində düzgün istifadə etməklə aradan qaldırmaq mümkündür.

Müasir psixoloji xidmətin nailiyyətlərinə əsaslanaraq, şəxsiyyətönümlük prinsipindən çıxış edərək, məktəb həyatının, müəllim-şagird, şagird-şagird münasibətlərinin humanistləşdirilməsi yeni pedaqoji təfəkkürün inkişafı kimi dəyərləndirilməlidir.

Müasir təhsil sistemində "müəllim-şagird" münasibətlərinin humanistləşdirilməsi şagirdin bir şəxsiyyət kimi formalaşmasına, özünüaktuallaşması üçün şəraitin yaradılmasına xidmət etməlidir.

İnkişaf etmiş ölkələrin təhsil müəssisələrində psixoloji xidmət təlim-tərbiyə prosesinin keyfiyyətinin və səmərəliliyinin yüksəldilməsinin başlıca formalarından biri kimi inkişaf etmişdir.

Azərbaycan məktəblərində psixoloji xidmətin təşkili müasir Təhsil konsepsiyasının tələblərini özünün bütün aydınlığı ilə əks etdirir və bu sahədə mühüm nailiyyət kimi qiymətləndirilməlidir.

Мамедова Г.А., Эфендиева Г.А.

АГПУ Старшие пр. кафедра  
общей психологии

### Пути формирования личности.

Формирование личности – самый сложный, включающий различные средства воздействия социальной среды и внутренние силы самой развивающейся личности. При этом

по мере формирования и роста внутренних сил возрастают и возможности саморазвития личности.

Каждый индивид рождается человеком в том значении этого слова, что он имеет свойственную человеку телесную организацию, а его человеческое развитие определяется той социальной средой, в которой он находится. Личностью человек становится в обществе и только благодаря обществу. В процессе прямого и косвенного общения с людьми он овладевает языком, орудиями и способами труда, методами познания и творчества. Отсюда следует, решающее значение в формировании личности имеют общественные условия жизни и труда каждого отдельного человека и целых социальных групп.

Иных позиций придерживаются представители наиболее реакционной буржуазной идеалистической философии, педагогики и психологии, рассматривающие духовный мир человека как данное, вечное и в своей основе неизменное проявление человеческой личности. По Э. Торндайку, например качества личности всецело определяются ее генным снаряжением. С.Дарлингтон утверждает, что развитие основано на наследственности. Он считает, что ни труд, ни социальные условия жизни не имеют значения для развития человека, и договаривается даже до того, что рекомендует выводить лучший тип человека путем скрещивания.

Следует отметить, некоторые прогрессивно мыслящие западноевропейские ученые выступают против «теории наследственности» в плане развития личности. Так, швейцарский психолог В. Бовен решительно критиковал указанные концепции в педагогике и в психологии. Он подчеркивал, что было бы преступлением отказаться от воспитательных мер в угоду этой искусственной доктрины. Еще более решительно и принципиально выступает против реакционной теории английский педагог Б. Саймон. Английский биохимик С. Роуз утверждает, что для развития способностей человека больше препятствий в социальных условиях, чем в биологии.

Материалистическая наука не отрицает биологической наследственности. Однако законы наследственности действуют только в сфере развития живой материи и не распространяют своего влияния на нравственно-психологическую жизнь личности, являющуюся следствием отражения действительности. Никто не будет отрицать, что дети наследуют особенности конституции человеческого организма-строения лица, цвета волос и глаз, рост и т.д. Однако эти телесные признаки не имеют прямого отношения к психической деятельности, особенно к ее содержанию.

Личность-продукт общественно-исторических условий жизни человека. Все качества личности определяются характером общественных отношений, в которые включен человек как член общества, определенного класса, социальной группы, конкретного коллектива. Вместе с тем человек является естественным природным существом, представляющим высшую ступень развития природы. Между общественной сущностью человека и тем, что он является природным существом, нет никакого противоречия. Общественное и природное в нем взаимообусловлены и составляют единое целое.

Каждый индивид наследует результаты развития всего человеческого рода. С самого рождения он вступает сначала, неосознанно, а затем сознательно в определенные отношения с людьми и тем самым приобщается к жизненному опыту, овладевает накопленной культурой.

Решающее влияние на формирование личности оказывает воспитание как специальная деятельность людей, направленная на образование таких свойств, которые обеспечивают готовность человека к выполнению им определенных общественных функций. Воспитание как сознательная деятельность характеризуется наличием определенной программы, средств и методов воздействия, основанных как на историческом опыте формирования личности, так и на результатах специальных научных исследований.

Активная деятельность-основное условие формирования способностей и характера. Только в Деятельности человек наиболее полно познает свои силы, приобретает знания, умения и навыки, развивает способности, вырабатывает характер, учится управлять собою в соответствии с объективными требованиями самой деятельности и коллектива, в котором эта деятельность осуществляется.

Начало формированию личности кладет семья, она и в последующем оказывает свое влияние на человека, особенно на ребенка. Отсюда следует, что школа без семьи не может обеспечить полное и полноценное воспитание личности подрастающего поколения. Формирование личности человека осуществляется всей системой жизни общества.

Только единство процессов воспитания и само-воспитания человека в благоприятных социальных условиях жизни может сформировать цельную, одаренную общественно ценную личность.

**Sadiqova T.B.**

*ADPU-nun məktəbəqədər təhsilin pedaqogikası  
və metodikasının müəllimi, ped.ü.f. doktoru*

### **Ümummilli lider Heydər Əliyev və Azərbaycan təhsili.**

*Təhsil hər bir dövlətin, ölkənin, cəmiyyətin  
hayatının, fəaliyyətinin mühüm bir sahəsidir.*

**H.Əliyev**

Ümummilli lider Heydər Əliyev təhsili millətin gələcəyi hesab etdiyindən bu sahəyə həmişə diqqət yetirmiş və ona qayğı göstərmişdir. O bildirmişdir ki, “təhsil sahəsi nə sənayedir, nə kənd təsərrüfatıdır, nə ticarətdir. Bu cəmiyyətin xüsusi intellektual cəhətini əks etdirən sahədir. Belə halda təhsil sisteminiə çox diqqətli yanaşmaq lazımdır və bu sistemə münasibət çox həssas olmalıdır”.

Azərbaycan müstəqilliyinə qovuşduqdan sonra təhsil sahəsində əldə etdiyimiz uğurlar ulu öndərimizin adı ilə bağlıdır. Müstəqilliyiniz ilk illərində bir sıra problemlər - məktəblərin yenidən qurulması, dərsliklərin və təhsil proqramlarının yenidən tərtib edilməsi, təhsil

sistemində əmələ gəlmiş başıpozuqluq, hərcəmərclik və s. qarşıda durdurdu. Məhz müdrik, uzaqgörən liderimiz Heydər Əliyevin düzgün siyaseti, səriştəsi və bacarığı sayəsində problemlər həllini tapdı, yeni məktəblərin tikilməsi, yeni dərs metodlarının tətbiq olunması ilə bağlı ciddi işlər görülməyə başlandı.

Ulu rəhbər müstəqil dövlətimizin təhsil sisteminin qarşısında duran böyük işlərə diqqəti yönəldərək deyirdi: “İndi bizim təhsil sistemimiz müstəqil Azərbaycanın gələcək inkişafını təmin etməlidir. Bu yolda keçiriləcək islahatlar gərək müstəqil Azərbaycanın milli mənafelərinin inkişafına yönəldilsin”. O, haqlı olaraq bildirirdi: “Təhsil sistemində islahatların əsas məqsədi ondan ibarətdir ki, Azərbaycan təhsil sistemini dünya təhsil sisteminin standartlarına uyğunlaşdırın ... On illərlə əldə etdiyimiz təhsil prinsipləri gözlənilməli və inkişaf etdirilməlidir. Əgər biz bu yolla gedəriksə, qısa bir zamanda Azərbaycanda təhsil sistemini dünya standartlarına çatdırı bilərik”.

Ulu Öndər ölkəmizdə təhsil islahatlarının aparılmasını ciddi vəzifə kimi qarşıya qoymaqla 1999-cu il iyunun 15-də “Azərbaycanın təhsil sahəsində islahat Programı”ni təsdiq etmiş, islahatyonümlü tədbirlərin Dünya Bankının Beynəlxalq Inkişaf Assosiasiyası ilə birgə həyata keçirilməsinin təşəbbüskarı olmuş və beləliklə də ölkə təhsilinin qabaqcıl dövlətlərin təhsil sistemlərinə integrasiyası yolu ilə inkişafına möhkəm zəmin yaratmışdır.

Təhsili xalqımızın bu günü, millətimizin, dövlətimizin gələcəyi üçün ən vacib bir sahə hesab edən ümummilli liderimiz Azərbaycan təhsilinin dinamik inkişafını təmin edən fərman, sərəncamlar vermişdir: 13 iyun 2000-ci il tarixdə “Azərbaycan Respublikasının təhsil sisteminin təkmilləşdirilməsi haqqında”, 18 iyun 2001-ci il tarixdə “Dövlət dilinin tətbiq işinin təkmilləşdirilməsi haqqında”, 09.08.2001-ci ii tarixli bəyanat “Azərbaycan əlisbasi və Azərbaycan dili günü (01.avqust) təsis edilməsi haqqında”, “Azərbaycan Respublikasında dövlət dili haqqında”, 2 yanvar 2003-cü il tarixli “Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” fərman. Bunların sayəsində tariximizin, ədəbiyyatımızın, coğrafiyamızın öyrədilməsinə, müükəmməl dərsliklər hazırlanmasına, xüsusilə Azərbaycan dilinin öyrədilməsinə, Dövlət dili statusunda təbliğinə diqqət artırıldı, təhsilimiz dünya standartları səviyyəsinə qaldırıldı.

Beləliklə, bütün hayatı boyu öz xeyirxah əməlləri və ədalətli mövqeyi ilə Heydər Əliyev xalqımızın güvəncə yerinə çevrilmişdir. Onun rəhbərliyi ilə reallaşan tədbir və islahatlar Azərbaycan Respublikasının beynəlxalq aləmə və qlobal iqtisadi mühitə sürətlə integrasiya etməsində, ölkənin sosial-iqtisadi istiqamətlərdə ciddi uğurlar qazanmasında, həmçinin müasir tələbata uyğun elmi-pedaqoji kadrların hazırlanmasında mühüm rol oynamışdır. Bu gün əldə edilən ciddi uğurlar Heydər Əliyevin bir dövlət və siyasi xadim kimi ölkə, milli iqtisadiyyat, eləcə də onun ayrı-ayrı sahələri qarşısında duran problemlərə kompleks şəkildə yanaşması sayəsindədir. Məhz bu yanaşmanın nəticəsidir ki, sosial-iqtisadi və siyasi istiqamətlərdə qazanılmış müvəffəqiyyətlər biri-birinə təkan vermeklə, vahid bir prosesə çevrilir.

Hal-hazırda ölkə Prezidenti İlham Əliyev də ümummilli lider Heydər Əliyevin layiqli davamçısı kimi ulu öndərin siyasi kursuna sadıq qalaraq, digər sahələrlə yanaşı, təhsilimizə də yüksək qayğı göstərir.

**Abbasova İlahə**

Fakültə: Riyaziyyat -Informatika

Qrup: RI-101

Elmi rəhbər: b/m Əfəndiyeva G.A.

### Qruplarda şəxsiyyətlərarası münasibətlər

Qruplarda insanlar birgə yaşayıb və fəaliyyət göstərmələrinə görə onların arasında istər-istəməz qarşılıqlı münasibətlər özünü göstərir. Bu cür münasibətlər sosial psixologiyada şəxsiyyətlərarası münasibətlər adlandırılır. Şəxsiyyətlərarası münasibətlər birgə fəaliyyət və ünsiyyət prosesində insanlar arasında təzahür edən subyektiv qarşılıqlı təəssüratdan ibarətdir. Şəxsiyyətlərarası münasibətlər fəndlərin bir-birini qavraması şəraitində mümkün olur. Şəxsiyyətlərarası münasibətlər insanların bir-birində qavradiğı və qiymətləndirdiyi ustanovka, meyl, gözləmə, stereotiplər və s. sistemindən ibarətdir. Qavrayış zamanı hər şeydən əvvəl qavranılan adamın anatomik, funksional və sosial keyfiyyətlərinin müəyyən məcmuu əks etdirilir. Bu keyfiyyətlər vəhdətdə olsalar da inikas prosesində birinci yere

sosial cəhətlər keçir. Başqasına rast gəldikdə birinci növbədə «O kimdir?» suali meydana gəlir. Bu sual hər şeydən əvvəl fərdin sosial mövqeyini müəyyənləşdirir.

Bununla yanaşı olaraq qeyd etmək lazımdır ki, şəxsiyyətlərarası münasibətlərdə subyektiv, psixoloji amillər həll edildiyindən həmin amillər münasibətlər sistemində özünəməxsus iz buraxır. Məhz buna görə də hər bir şəxs qarşılıqlı münasibətdə olduğu adamın subyektiv mövqeyini öyrənməyə çalışır. Bu proses müxtəlif rabitə, yol və vasitələrin köməyi ilə həyata keçirilir. Bu vasitələrin köməyi ilə münasibət saxlanılan şəxsin kim olduğu, onun rəğbet və yaxud əks hissələrə ətrafdakılara münasibəti, ictimai imkanları və s. aşkarılar.

Keçmiş nəsillər insan münasibətləri haqqında tədricən zəngin məlumat toplamış və «sosial sxem» yaratmışlar. «Sosial sxem» müəyyən vəzifəni həyata keçirmək üçün şablondan ibarətdir. Hər bir insanın ancaq ona məxsus həyat yolu olsa da, davranış normalarına xas olan üslubda hərəkət etsə də «sosial sxemlərin» insan həyatında və xüsusi şəxsiyyətlərarası münasibətlərdə rolü böyükdür. İnsan nəinki «sosial sxem» əsasında öz davranışını təşkil edir, o, eyni zamanda başqalarını bu etalonlar əsasında qavrayır. Etalonlar ictimai həyatda tarixilik səciyyəsi daşıdığından tarixən dəyişir. İnsanın davranış üslubu, onun nitqi, geyimi və s. bu sxemə uyğun olaraq «zamanın tələbləri» səviyyəsinə uyğunlaşdırılır.

Məlum olduğu kimi, davranış etalonu tədricən yaranmaqla tez-tez dəyişir. Bu dəyişmələr fərdin daxil olmaq istədiyi qrupların təsiri ilə baş verir. Müxtəlif qruplarda müxtəlif hadisələrlə əlaqədar olan etalon çoxluğu mövcuddur. Etalon seçilməsinə qrupun təsirindən əlavə fərdin yaşı xüsusiyyətlərinin və onun mənsubiyyətinin də təsiri vardır.

Qrup daxilində mövcud olan şəxsiyyətlərarası münasibətləri bilmədən onu idarə etmək mümkün deyildir. Məlum olduğu kimi, şəxsiyyətlərarası münasibətlər sosial qrupun ümumi fəaliyyəti əsasında yaranan çoxcəhətli rabitə və münasibətlər sistemindən ibarətdir. Şəxsiyyətlərarası münasibətlər mürəkkəb və çoxsəviyyəli quruluşa malikdir. Bunlardan **birincisi**, ilk növbədə **«gözə çarpanı»** vasitəsiz asılılıq səviyyəsidir. Buraya fəndlərin

emosional xoşagəlilmiliyi, qrup uyğunluğu, ünsiyyətlilik və həm-rəylik və s. vasitəli asılılıq səviyyəsi daxildir.

**İkinci**, daha əsaslı səviyyə vasitəli asılılıq səviyyəsi olub şəxsiyyətlərərəsə münasibətlərin məcmuunu təşkil edir. Bu səviyyəyə fərdin kollektivçilik psixologiyasının dərəcəsi, qrup həm-rəyliyi, iştirakçıların öz davranış etalonlarını kollektivin etalonlarına uyğunlaşdırmaq meylleri, kollektivdə sosial sxemlər və onların iştirakçılar tərəfindən qarvanılması və s. daxildir.

**Üçüncü səviyyəni** qrupun istehsalat, təlim və yaxud ictimai vəzifələri səviyyəsinin məcmuu təşkil edir. Buraya qrupun yerinə yetirdiyi vəzifəyə hazırlığı, işgüzarlığı, başqa qruplarla rabiə münasibətləri və s. daxildir.

Qruplarda şəxsiyyətlərərəsə münasibətlərin necə olduğunu burada sosial-psixoloji iqlimin necə olmasından görmək mümkündür. Psixoloji iqlim sosial qrupun əsas əhvalını müəyyənləşdirən şəxsiyyətlərərəsə münasibətlər sistemindən ibaretdir. Başqa sözlə sosial-psixoloji iqlim qrupda, kollektivdə mövcud olan psixoloji vəziyyətdir. Qrupun qarşısına qoyulmuş vəzifənin səmərəli şəkildə həyata keçirilməsi üçün normal sosial-psixoloji iqlimin yaradılmasının əhəmiyyəti olduqca böyükdür. Ümumiyyətlə qrup və kollektivlərdə psixoloji iqlim müsbət (pozitiv) və mənfi (neqativ) xarakter daşıya bilir. Bunların hər biri isə özünəməxsus qarşılıqlı münasibətlərdə təzahür edir.

Qrupda müsbət psixoloji iqlimin yaradılması üçün fealiyyət növündən asılı olan davranış etalonu yaradılmasının və onun qrup daxilində etalona çevrilməsinin əhəmiyyəti olduqca böyükdür.

Sosial-psixoloji iqlimin xarakteri bütövlükdə qrupun inkişaf səviyyəsindən, yetkinliyindən də asılıdır. Adətən, qrupdakı sosial-psixoloji iqlimlə qrup üzvlərinin birgə fealiyyətinin səmərəliliyi arasında birbaşa müsbət əlaqə mövcud olur. Əvvəlki bölmədə qeyd olunanlardan aydın olduğu kimi, qruplarda psixoloji iqlim qrupa rəhbərlik üslubundan da asılı olur. Adətən, demokratik rəhbərlik üslubu üstünlük təşkil edən qruplarda daima müsbət psixoloji iqlim hökm sürür.

Ümumiyyətlə, şəxsiyyətlərərəsə münasibətlər rəngarəng müsbət hissələrə bağılırsa, sosial qrupda yaranan psixoloji iqlim işgüzarlığın, təşəbbüskarlığın inkişaf etməsinə səbəb olur.

Sosial psixologiyada şəxsiyyətlərərəsə münasibətlərin müxtəlif növlərini qeyd edirlər: **rəsmi, qeyri rəsmi, şəxsi, işgüzar və s.**

**Rəsmi** münasibətlər rəsmi sənədlərə, normalara uyğun həyata keçirilən şəxsiyyətlərərəsə münasibətdir. Bu cür münasibətlər rəhbərlə tabe olanlar arasında baş verir. Bu cür qarşılıqlı münasibətlər əvvəlcədən qrupun statusunda öz əksini tapır. Burada qarşılıqlı münasibətin gedisi rəsmi şəkildə həyata keçirilir. Nə rəhbər, nə də tabe olan adam qarşılıqlı münasibətin tələblərindən kənara çıxmır. Hər kəs öz səlahiyyəti çərçivəsində hərəket edir.

**Qeyri-rəsmi** münasibətlər isə insanların bir-birinə olan şəxsi münasibətlərinə əsaslanır. Ona görə də bu cür münasibətlər subyektiv xarakter daşımaqla insanların bir-birlərinə olan simpatiya, antipatiyasında və s. ifadə olunur. Ona görə də çox zaman bu cür qarşılıqlı münasibətləri şəxsi münasibətlər adlandırırlar. Bu cür qarşılıqlı münasibətlər «simpatiya» zəminində əmələ gəlir və qarşılıqlı şəkildə inkişaf edir.

**Şəxsi** qarşılıqlı münasibətlərin sosial psixologiyada aşağıdakı tiplərini fərqləndirirlər: tanışlıq, yoldaşlıq, dostluq, ərəvard (N.N.Obozov, Ə.S.Bayramov, Ə.Ə.Əli-zadə). Mütəxəssislərin fikrincə şəxsi qarşılıqlı münasibətlərin kökü insanların hissələr aləmi ilə bağlıdır və emosional amillər zəminində formalaşır.

**Yoldaşlıq** qarşılıqlı münasibətləri işgüzar temasına əsaslanır. Bu zaman birgə fealiyyətin məqsədi, vasitə və nəticələri əlaqələrin saxlanması, vəzifə bölgüsü ilə müəyyənləşir.

Şəxsiyyətlərərəsə münasibətlərin növlərindən birinin də **işgüzar münasibət** olduğunu qeyd etdik. Bu cür qarşılıqlı münasibətlər işgüzar əlaqələrin həyata keçirilməsi prosesində baş verir və insanların birgə fealiyyətinin səmərəliliyinə öz təsirini göstərir.

### **Yeniyetməlik dovrundə səxsiyyətin formalasması və unsiyət.**

Yeniyetməlik və ya orta məktəb yasi oglan və qızların 10 – 11 yasından 14-15 yasına qədərki inkisaf dovrunu əhatə edir. Yeniyetməlik yasi sadece olaraq məktəbli həyatının müəyyən bir dovrudur.

L.S.Viqotskinin sozlərinə istinad edərək qeyd edə bilərik ki, bu yas eyni zamanda səxsiyyətin yetisməsi yasıdır. Yeniyetməlik dovrı mexanizminin acılmasında gorkemli psixoloq A.N.Leyontyevin usaqın psixi inksafinin hərəkətverici quvvəsi onun ictimai munasibətlər sisteminde tutdugu real yerin dəyişməsidir muddəəsi cox boyuk əhəmiyyət kəsb edir. Usagın həyat tərzi ilə onu bu həyat tərzini qabaqlamış imkanları arasında açıq ziddiyət meydana cixmaga baslayır. Buna uyğun olaraq onun fəaliyyəti de yeniden qurulur. Bununla da onu psixi həyatının inksafinin yeni mərhələsinə kecid basa catır. Yeniyetməlik dovrunu bir cox müəlliflər kecid dovrı, bohran dovrı ve cətin dovr adlandırırlar. Sozsuz ki, bu adlar coxluğunun yaranması təbii xarakter dasıyrı: usaq oz həyatının bir mərhələsindən digərine, usaqlıqdan yaslılığa kecir. Bu vaxt istər fiziki, istərsə de psixi inksaf surətle, həm de butun sahələrdə həyata kecirilmeye baslayır.

Bəs nə ucun bu dovr məhz yeniyetməlik dovrı adlanır. Bu suala belə cavab vere bilərik ki, bu dovrda usaq səxsiyyətinin inksafında bir cox yeni xususiyətlər, dəyişmələr, torəmələr bas verir ki, bu da oz novbəsində sagirdin təlim və tərbiyəsində, rəftar və davranışında muxtəlif tipli dəyişikliklərin meydana gəlməsinə səbəb olur. Həmcinin qeyd edə bilərik ki, bu dovrda usagın anatomiq-fizioloji və psixi inksafında, iradi-emosional və əqli həyatında ciddi dəyişikliklər bas verir və yetkinliyin 3 səviyyəsi ozunu göstərir: cinsi, psixoloji bas verir və yetkinliyin 3 səviyyəsi ozunu göstərir: cinsi, psixoloji

ve sosial yetkinlik. Yeniyetmənin səxsiyyət kimi formalasması ucun yetkinliyin cinsi, psixoloji və sosial səviyyəsi vəhdətdə inkisaf etməlidir. Yeniyetməlik dovrundə usagın ozunudərketməsinin inksafında keyfiyyətli irəliləyis bas verir. Belə ki yeniyetmə ozunu artıq hec də usaq deyil, yaslı hesab edir və psixoloji ədəbiyyatda bunu yaslılıq hissi adlandırırlar. Ozunu usaq hesab etməyən yeniyetmə belə arzu edirki, ona da yaslılara olduğu kimi munasibət bəslənsin. Yeniyetmə nəinki bu və ya digər məhdudiyyətə oz etirazını bildirir, eyni zamanda oz mustəqilliyini bərqərar etməyə çalışır; oz vaxtinin planini tutur. Bəzən yeniyetmələr tutdugu planı yerinə yetirməkdə cətinlik cəkirler; bu ise onlarda ozunəinam hissini itirir, zəruri keyfiyyət qazanmaga manecilik torədir. Valideyn və müəllimlər yeniyetmələri mustəqilliye alısdırmagda, oz quvvəsinə inam hissi yaratmagda və əsl insanı keyfiyyətlər asılamagda komək etməlidirlər.

Yeniyetmələrdə unsiyət-Muasir psixologiyada unsiyət təlabatına usagın psixi inksafinin əsas və hərəkətverici quvvəsi kimi xüsusi əhəmiyyət verilir. Unsiyyət insanlar arasında birgə fəaliyyət təlabatından doğan təmasın coxplanlı inkisaf prosesidir. Yeniyetməlik dovrundə həmyasid usaqların munasibətləri murəkkəbləsir, coxcəhətli və məzmunlu olur. Bu dovrda usagın unsiyət fəaliyyətinin genişlənməsi, yoldasları, həmyasidləri ilə daha cox qarsılıqlı munasibətə səy göstərməsi nəzərə carpir. Unsiyyət fəaliyyəti prosesində yeniyetmə ictimai exlaqi munasibət formalarını mənimsəyir, müəyyən məsələlər ətrafında yaslilar və həmyasidləri ilə fikir mubadiləsi edir, dovrı yeniliklərə, unsiyət tələbatı ilə əlaqəli olan müəyyən qrup və dəstələrdə birləşir, hətta asudə vaxtinin 80 faizini həmin dəstə və qruplarda kecirir. Yeniyetmənin həmyasid usaqlarla, xususilə yaxın yoldasları və dostları ilə unsiyəti sadəcə olaraq təlim fəaliyyəti və məktəbin hududları ilə məhdudlaşdır; yeni maraq, məsgələ və munasibətlər dairəsini əhatə edərək, onun ucun son dərəcə əhəmiyyətli olan mustəqil sahəsinə cevrilir. Yeniyetmə ucun yoldaslarıyla unsiyət hətta o dərəcədə əhəmiyyət kəsb edir ki, onunla müqayisədə təlim cox vaxt ikinci plana kecir. Yeniyetmə belə hesab edir ki, həmyasid usaqlarla

munasibətlər onun səksi munasibətidir; hec kəsin buna qarismaga haqqı yoxdur. Yeniyetmə oğlan və qızların istər məktəb, istərsə də məktəbdən kənar unsiyətdə sohbət əsas yer tutur. Sohbət vasitesilə yeniyetmələr oz sırrlərini bir-birilə bolusurlər. Belə sırrların məzmunu müxtəlif olsa da, onların mənasi həmisə eyni olmusdur. T.V.Draqunova bu məsələni izah edərək yazar: Qızların bir çox sırrları onların bir-birilə qarşılıqlı munasibətinə, oğlanlarla munasibətlərinə, bununla əlaqədar olaraq nisbətən intim fikir və təəssuratlıra aiddir. Oğlanların sırrları də oz məzmununa gore qızların sırrlarına bənzəyir. Həmin sırrlər də onların bir-birilə və qızlarla qarsılıqlı munasibətlərinə, yaslıların qarsılıqlı munasibətlərinin intim cəhətlərinə və yaslıların danranışının bəzi cəhətlərini usaqların təqlid etməsi təsəbbusuna aiddir.

Deyilənlərdən gorunduğu kimi, yenitməlik dovrundə yoldaşlarla unsiyət yeniyetmənin bir səxsiyyət kimi formalasmasında həllədici rol oynayır. Bir sozlə qeyd edə bilərik ki, səxsiyyətin təsəkkulu unsiyətin mehsuludur.

**Abbasova Əmina.**

Fakültə: Pedaqogika və psixologiya

Qrup: 107

Elmi rəhbər: p.ü.f.doktoru

**Rəhimova Q.**

### **Erkən yaş dövründə iradənin inkişafı**

İnsanın istər ixtiyarı, istərsə də qeyri-ixtiyari hərəkətləri bir sıra təhriklər nəticəsində baş verir. Bütün bu hərəkətlər insanın digər tələbatlarının öyrənilməsi zamanı baş verir. İnsanı müəyyən hərəkətlərə təhrik edən amillər onun fəallığına səbəb olur. İnsan varlıqla mürəkkəb əlaqələrə girərkən onun fəaliyyətinin ilkən səbəbləri motivlər sahəsində təzahür edir. Psixoloji xüsusiyyətlərinə görə insan müxtəlif xarakter daşıyır. İnsanın hərəkətləri ixtiyarı və qeyri-ixtiyari olaraq iki yerə ayrılır. Qeyri-ixtiyari hərəkətlər impulsiv səciyyəli olub ya tamamilə dərk olunmayan ya da az dərk olunan qüvvələrin təsiri nəticəsində baş verir. Bu

hərəkətlər qorxu, çəşqinqılıq, affekt halında baş verir. İxtiyari hərəkətlər düşünülmüş məqsədli mülahizələr əsasında baş verir. Bu hərəkətləri iradi hərəkətlər hesab etmək olmaz. İradi hərəkətlər müəyyən məqsədə yönəlmış və məqsəd uğrunda mübarizə prosesində meydana çıxan maneələri aradan qaldırmaq üçün tələb olunan şüurlu hərəkətlərdir. Maddi və mənəvi tələbatların ödənilməsi üçün fəaliyyətə yönəldən və təhrik edən səbəbə motiv deyilir. İnsanın iradi hərəkətləri bir sıra mərhələlərdən keçir həmin mərhələlər iradi fəaliyyətin sturkturu hesab edilir. Bu mərhələyə istək, məqsəd və s. motivlər daxildir. İradi keyfiyyətlər müxtəlifdir bunlar müsbət və mənfi keyfiyyətlərə malik olur. Müsbət iradi keyfiyyətlərə müstəqilliq, qətiyyətlilik işgüzarlıq və s. daxildir. Bütün bunlar (istər müsbət istərsə də mənfi) anadangəlmə olmayıb həyatın düzgün və yanlış təlim tərbiyə prosesinin məhsuludur. Çağalıq dövrünün əvvəllerində uşaqların hərəkətləri qeyri-ixtiyari hərəkətlərə malik olmur o anadangəlmə olur. Deməli iradə anadangəlmə deyildir. İradə uşağın ilk çağlarında özünü göstərən qeyri-ixtiyari hərəkətlərin tədricən ixtiyari hərəkətlərə çevrilməsi əsasında təşəkkül tapır. Məktəbəqədər uşaqların iradəsi mühitdən asılı olur. İradənin çox sadə təzahürlərinə isə 2-3 yaşlarında təsadüf edilir. İradi nöqsanlardan bir neçesinin adını çəkə bilərik; şıltaqlıq, tərslik, qorxaqlıq və s. Şıltaqlıq - uşağın yersiz tələbatlarının ödənilməsi əsasında baş verir. Uşaq ağlamaqla bütün tələbatının ödənilildiyini gördükdə belə qənaətə gəlir ki, istədiklərini ödənilməsi üçün ağlamaq lazımdır. Uşaq şıltaqlıq edən zaman onun tələbini ödəmək həmin nöqsanı möhkəmləndirmək deməkdir. Uşaq xüsusilə onun nazi ilə oynayan adamin yanında daha çox şıltaqlıq edir. Unutmaq olmaz ki, uşağın yersiz tələbatları ödənilidikdə onda şıltaqlıq daha da artır. Ən düzgün yol körpə hiss etməlidir ki, adamın istədiyi dərhal yerinə yetirilmir. Uşaq hər dəfə yeni oyuncaq görəndə onun alınması üçün şıltaqlıq edir. Bunun yerinə yetirilməsi isə həmin nöqsanın getdikcə möhkəmlənməsinə səbəb olur. İradə nöqsanlardan biri də tərslikdir. Tərs uşaq çox hallarda özünə və başqalarına zərər verməsinə baxmayaraq valideynləri ilə razılaşmayıb öz istədiklərini edirlər. Tərsliyi törədən də yanlış tərbiyədir. Bu nöqsanlara isə uşaqlar dünyaya gəldikdən sonar yalnız tərbiyə, yersiz əzizlənmələr, zəruri olmayan

tələbatların ödənilməsi əsasında yiyələnirlər. Beləliklə isə yaradılmış iradı nöqsanları aradan qaldırılması üçün pedaqogika və psixologiya elmlərinin üsul və vasitələrindən yerində istifadə edilməlidir.

**Cürənova Türkan**

Fakültə: Riyaziyyat Informatika

Qrup: RI-104

Elmi rəhbər: b/m. Əfəndiyeva G.Ə.

### Təmayüllü məktəblər; Təlimin məzmunu və dərslik konsepsiyasının bəzi məsələləri

Bu gün müxtəlif yönümlü təmayüllü məktəblər yaradılır. Onlar ümumtəhsil məktəbinin inkişafında yeni mərhələ olsa da, bu məktəblərin özlerinin ciddi elmi-metodik problemləri vardır. Təmayüllü məktəblərin inkişafı bilavasitə bu problemlərin həllindən asılı olacaqdır.

Bu sosial-prixoloji fakt bütün aydınlığı ilə səslənir. Bu faktın mənası şübhəsizdir: nə qədər təəcübli olsa da, son zamanlar repetitorların imici və reputasiya sürətlə artır. Elə şagırlar var ki, onlar eyni müxtəlif repetitorlarla işləyirlər və hətta repetitorların qəbul saatlarına eməl etmək naminə dərs buraxırlar. Bəzi məktəb direktorlarının müşahidələrinə görə, XI sinif şagirdlərinin dərsə davamiyyəti sevindirici deyildir. Onlar bunu həmin şagirdlərin repetitorlarla məşğul olmaları ilə izah edirlər.

Bizim fikrimizcə ayrı-ayrı fənlərə birtətərəfli meylin qarşısını vaxtında almaq üçün, ilk növbədə ümumtəhsil fənlərini təmayüllü məktəblərin profili ilə məntiqi ölçülərlə əlaqələndirmək, məhz məktəbin profilini əks etdirən proqramlar və dərsliklər işləmək lazımdır. Bu sahədə artıq ilk addımlar atılmışdır. Bəzi inkişaf etmiş ölkələrdə, məsələn, ədəbiyyat tarix prifilli məktəblərdə öyrənilən fizika fənnini özünü sözün mənasında humanitarlaşdırmağa başlamışlar. Artıq şagirdlər üçün bədii əsərlərə özünəməxsus fizika dərsliyi yaradılıb. Bu təcrübə səmərəlidir və görünür, digər qeyri-profil (ümumtəhsil) fənlər üzrə dərsliklər tərtib olunanda nəzərə alınacaqdır. ədəbiyyat – tarix,

kimya-biologiya, fizika-riyaziyyat və s. Profilli məktəblər üçün ədəbiyyat, tarix, kimya, biologiya, fizika, riyaziyyat və b. Ümumtəhsil fənləri üzrə xüsusi program və dərsliklərin işlənilməsi artıq dövrün tələbi kimi səslənir.

Psixoloji-pedoqoji ekspertiziya laqeyd münasibət köklü surətdə dəyişilməlidir. Yeni tədris planları, proqramlar və dərsliklər zəruri surətdə psixoloji-pedoqoji ekspertizadan keçirilməli, eksperimental surətdə yoxlanılmalıdır.

**Ceyla Sibel**

Fakültə: Pedaqogika və psixologiya

Qrup: I kurs

Elmi rəhbər: p.ü.f.doktoru

Heydərova S.

### Şüurun konkret psixoloji xarakteristikası

Şüurun üç əsas funksiyası – koqnitiv (ingiliscə cognition – bilik deməkdir), tənzimetmə və kommunikativ (ingiliscə communicate – məlumat vermək deməkdir) funksiyaları vardır. Psixoloji tədqiqatlar göstərir ki, həmin funksiyalar bu və ya digər formada psixi inkişafın bütün mərhələlərində təzahür edirlər, lakin şüurun əmələ gəlməsi və inkişafı ilə onlar keyfiyyətcə yeni xüsusiyyətlər kəsb edirlər.

**Koqnitiv funksiya** yalnız şürə səviyyəsində biliklərin fəal, məqsədyönlü mənimsənilməsi kimi özünü göstərir. Lakin onun mahiyyətini tekçə biliklərin mənimsənilməsi ilə məhdudlaşdırmaq olmaz. Koqnitiv funksiyanın mahiyyətini məqsədyönlü sözü daha dəeqiq ifade edir: mənimsənilmiş biliklərin insanın həyat fəaliyyətində istifadə olunması koqnitiv funksiyanın əsasını təşkil edir. Bu mənada da K. Marks göstərir ki, «şüurun necə mövcudluğu və onun üçün nəyinsə necə mövcud olması üsulu – bilik deməkdir.»

Koqnitiv funksiya idrak prosesləri vasitəsilə həyata keçirilir, yəni insan onların köməyi ilə öz biliklərini zənginləşdirir. Özünün bu xüsusiyyətlərinə görə idrak prosesləri şüurun strukturuna daxil olur. İdrak prosesləri çoxdur, yuxarıda qeyd edildiyi kimi: duyğu, qavrayış, diqqət, hafızə, nitq, təfəkkür və təxəyyül idrak proses-

ləridir. Koqnitiv funksiyanın həyata keçirilməsində onlardan hər biri özünəməxsus rol oynayır.

**Tənzimət mə funksiyasının** şürur səviyyəsində əsas xarakteristikası onun ixtiyari xarakter daşımıası ilə bağlıdır. K. Marks şürurun bu mühüm funksiyasının mahiyyətini belə ifadə etmişdir: «insan nəinki təbiətin verdiyi şeyin formasını dəyişdirir; təbiətin verdiyi şeydə o öz şüurlu məqsədini də həyata keçirir, bu məqsəd bir qanun olaraq insan fəaliyyətinin üsulunu və xarakterini müəyyən edir və insan iradəsinə bu məqsədə tabe etməli olur.»

**Kommunikativ funksiya**, insanların bir-birlə ünsiyyəti prosesində formallaşır. Bir tərəfdən, insanlar arasında bilik mübadiləsi, onların bir-birinin təcrübəsini mənimseməsi, digər tərəfdən, bir-birinin davranışını qarşılıqlı surətdə tənzim etməsi prosesi kimi həyata keçirilir. Bu o deməkdir ki, bir adamın şürurunun formallaşmasında onlarla adam iştirak edir. Biz şüuru ictimai məhsul kimi xarakterizə edəndə, birinci növbədə, həmin cəhəti nəzərə alırıq. Özünün bu xüsusiyyətinə görə kommunikativ funksiya xüsusi əhəmiyyət kəsb edir. İnsanın hissələr aləmi və minasibətlər sistemi vəhdətdədir. İnsanın bütün emosional qiymətləri onun münasibətlərinin xarakteri ilə bağlıdır.

Şürur funksiyalarında onun əsas xüsusiyyətləri öz əksini tapır. Bunlar aşağıdakılardan ibarətdir:

a) Şürur xarici aləm haqqında biliklerin məcmusundan ibarətdir;

b) Şürur mühüm bir cəhəti mənlik şürur ilə bağlıdır: insan özünü dərk edir, «mənini» «qeyri-məndən» ayırır, öz əməllərini və bütövlükde özünü şüurlu surətdə qiymətləndirir;

c) İnsan qarşısına məqsəd qoyur və öz fəaliyyətini həmin məqsəd əsasında tənzim edir;

d) İnsanın münasibətləri şürur mühüm bir cəhətini təşkil edir.

Şüurla dil vəhdət təşkil edir. İnsan xarici aləmdən aldığı təessüratı ancaq dillə ifadə etdikdə dərk edir.

Şürur ictimai məhsul kimi ancaq insana xasdır. Heyvanlar şura malik deyildir.

Çakmak Zeynep  
Fakültə: Pedaqogika və psixologiya  
Qrup: I kurs  
Elmi rəhbər: p.ü.f.doktoru  
Heydərova S.

## PSIXİKA VE BEYİN

**Psixika** obyektiv aləmin insan beyninde suretidir. Xarici aləmdən gələn hər bir qıcıq insan beynində əks olunur. Deməli psixika beyn funksiyasıdır. Beyin fəaliyyəti olmadan heç bir hadisə baş verə bilməz.

**Psixikanın filogenezdə** (yunanca phule-növ, genesis doğulma, mənşə deməkdir), yəni təkamül prosesində əmələ gəlməsi və inkişafı mürəkkəb və çox cəhətli prosesdir. O, müxtəlif amillərlə, xüsusilə mühitin təsirləri sinir sisteminin təkamül və inkişafı ilə bağlıdır.

Sade bir misal göstərək: Fil çox isti havada xortumu ilə üstünə su çiləyir. Filin bu hərəketi onun mühitə uyğunlaşmasını göstərir. Bu uyğunlaşma onun sinir sisteminin xüsusiyyətləri ilə bağlıdır. Sinir sistemi də təkamül prosesinin məhsuludur. Onun aşağıdakı növlərini fərqləndirirlər: a) torvari, yaxud səpgin sinir sistemi, b) düyünlü sinir sistemi, c) borulu sinir sistemi.

**Torvari sinir sistemi** ən bəsit sinir sistemidir. Hidropoliplərdə, meduzalarda və s. Sinir hüceyrələri bədənin səthinə tor şəklində səpələnərək bir-biri ilə çıxıntılar vasitəsilə birləşir. Hər hansı bir sinir hüceyrəsində əmələ gələn oyanma bütün hüceyrələrə yayılır və təsir edən qıcıqa hidropolip və ya meduza bütün bədənini yığmaqla cavab verir.

**Düyünlü sinir sistemi** sinir hüceyrələri qruplaşır, mərkezi düyünlər əmələ gəlir. Sinir hüceyrələri əsas etibarilə heyvanın mühitlə daha çox təmasda olan baş hissəsində toplaşır və sinir sisteminin aşağı ətraf hissələri yuxarı mərkezi hissələrə tabe vəziyyətdə olur. Soxulcanların, həşəratların və s. sinir sistemi düyünlü sinir sistemine misal ola bilər.

**Borulu sinir sistemi** ali sinir sistemi tipidir. O, boruda yerləşən sinir hüceyrələrinin birləşməsindən ibarətdir (məsələn,

xordalılarda). Təkamül nəticəsində onurgalılarda onuğa beyni ve baş beynin mərkəzi sinir sistemi meydana gəlmiş və inkişaf etmişdir.

Baş beynin inkişafı onurgalıların təkamülündə xüsusi əhəmiyyət kəsb edir. Baş beyində müxtəlif funksiyaları yerinə yetirən lokallaşdırılmış müəyyən sahələrdə yer tutan mərkəzlər yaranır.

**İnstinktlər** (latınca-instinktus-oyanma deməktir) genetik cəhətdən tropizmlərlə bağlı olsa da, mahiyyət etibarilə yeni davranış forması kimi meydana çıxır. İnstinkt termini müxtəlif vaxtlarda müxtəlif məzmun ifadə etmişdir. Bir sıra hallarda şüurun əksini təşkil edən halları, bəzən insanın hərəkətlərini, insan psixikasında «heyvani cəhətləri», bəzən isə mürəkkəb şərtsiz rifləkləri ifadə etmək üçün instinkt terminindən istifadə olunmuşdur. İnstinkтив davranış formalarına heyvanların hamisində geniş təsadüf olunur. İnkışaf etmiş heyvanlarda onlar daha mürekkeb xarakter daşıyır. İnstinkтив davranış anadangəlmədir. Bu onun başlıca xüsusiyyətidir. Müvafiq qıçq təsir göstərən kimi instinkтив davranış da bir növ öz-özünə yaranmağa başlayır. Lakin son zamanlar xüsusilə meymunlar üzərində aparılan müşahidələr göstərdi ki, nisbətən mürəkkəb instinkтив davranış formaları öz-özünə əmələ gəlmir. Onlar əsasən sürü şəraitində formalasır.

İnstinkтив davranış heyvanların əsas davranış formasıdır. Heyvanlar fərdi qazanılmış davranış formalarından və intellektual davranış formalarından zəruri hallarda istifadə edirlər. İntellektual davranış heyvanlar üçün çox vaxt potensial imkan olaraq qalır.

**Inqilabzadə Şəbnəm**  
Fakültə: Riyaziyyat  
Qrup: Rİ-102  
Elmi rəhbər: b/m.  
**Əfəndiyeva Günsə**

#### Gənclərin şəxsiyyətlərarası münasibətlərinin xüsusiyyətləri/

Yuxarı sinif şagirdlərinin istər həmyaşid oğlan və qızlarla, istərsə də yaşlılarla - yaxın adamlarla, müəllimlərlə və başqa

yaşlılarla ünsiyyət dairəsi əvvəlki yaş dövrlərinə nisbətən xeyli genişlənir. Ünsiyyətin məzmunu, strukturu və formasında mühüm dəyişikliklər baş verir. Həyat yolunun seçilməsi həmin yaş dövrünün aktual məsələlərindən birinə çevrilir. Şagirdlər həmin məsələləri necə həll edəcəklər, bu zaman onlara kim və necə kömək göstərəcək, onlar hansı <<ünsiyyət məktəbi>> keçəcəklər - bunların hamısı həyatın müxtəlif sahələrində - məktəbdə də, işdə də, ailədə də, küçədə də gənc oğlan və qızın qarşılıqlı münasibətlərində öz əksini tapır. T.İ.Yuferovanın fikirincə, müəllim bu cəhətə xüsusi diqqət yetirməli, sinifdə şagirdləri həyacanlandıran məsələləri öyrənməli, onların həmin məsələlər üzrə biliklərini aydınlaşdırıb təhlil etməli, qarşılıqlı münasibətlərinin xüsusiyyətlərini məharətlə müəyyən edib onlara istiqamət verməlidir. Bu, dərsin mühüm metodik bəzifəsidir.

Böyük məktəbli yaşı dövründə ikinci bir mühüm məsələ dostluq və məhəbbətdir. Bu baxımdan <<gənclərin şəxsiyyətlərarası münasibətlərinin xüsusiyyətləri>> IX sinif şagirdləri üçün şəxsi məna kəsb edir. Olan və qızlar onları aylarla düşündürən və narahat edən suallara məşğələdə ətraflı cavab tapmalıdır. II bölmədə öyrənilməsi nəzərdə tutulan 6 mövzudan (<<Şəxsiyyətlərarası münasibətlərin pisxalogiyası>>, <<Ünsiyyət münasibəti>>, <<Oğlan və qızların qarşılıqlı münasibətinin mənəvi əsasları>>, <<Yoldaşlıq və dostluq>>, <<Məhəbbət yüksək insani hiss kimi>> və <<Sevənlərin davranış mədəniyyəti>>) hər birinin bu baxımdan özünəməxus əhəmiyyəti vardır.

Bir məsələni də ayrıca qeyd etmək lazımdır. II bölmədə bilavasitə ailə münasibətlərinin öyrənilməsi nəzərdə tutulur. Lakin <<Gənclərin şəxsiyyətlərarası münasibətlərinin xüsusiyyətləri>> mövzusu ailə münasibətlərinin əsaslarının təhlili üçün xüsusi əhəmiyyətə malikdir. Oğlan və qızların gənclik yaşı dövründə yiyələndikləri <<şəxsiyyətlərarası münasibətlər təcrübəsi>> həmişə öz əksini onların ailə münasibətlərində tapır. Məhz buna görə də gənclərin şəxsiyyətlərarası münasibətinin xüsusiyyətlərini təhlil edərkən ailə münasibətləri baxımından mühüm olan məsələləri daha ətraflı aydınlaşdırmaq məsləhətdir.

### *İskəndərli Elza*

Fakültə: Pedaqogika və psixologiya

Qrup: 302

Elmi rəhbər: p.ü.f.doktoru **Baxışova Ş.**

**“ Müəllimlik sənəti şərəfli bir sənətdir”.**

**H.Əliyev.**

Hər dəfə “müəllim” kəlməsini işlədərkən yadımıza ilk növbədə ən yaxşı, ən sevimli müəllimlərimiz düşür. O müəllimlərimiz ki, qayğılı bir təbbəsümüz ilə qəlbimizi işıqlandırmış, ürəyimizi kövrəltmişlər. O müəllimlərimiz ki, tələb və tapşırıqları ilə bizi zirvələrə yüksəltmişlər.

Ümummilli Lider Heydər Əliyev də müəllimlik sənətini həmişə yüksək qiymətləndirmiş və “mən yer üzündə müəllimlikdən yüksək ad tanımiram” demişdir. O həmişə öz fikirlərdə qeyd edirdi ki, “cəmiyyət hardan olursa-olsun kəsib təhsilə xərcləməyi, gənc nəslin təhsilinə kömək etməlidir”.

Özünün bütün həyatını Azərbaycanın inkişafına və tərəqqisine həsr edən Heydər Əliyev başqa sahələrdə olduğu kimi xalqımızın təhsilinə, onun yüksəlişinə, bu sahədə şərəflə çalışan insanların şəxsiyyətinə, işinə, əməyinə həmişə yüksək qiymət vermiş, onlara hörmət və ehtiramını bildirmişdir. Bu hörmət və ehtiram onun bütün çıxışlarında, fəaliyyətində özünü göstərmişdir. İstər müəllimlər qarşısında çıxışlarında, istər müəllimlər qurultaylarına göndərdiyi təbrik məktublarında və bununla bağlı digər məruzə və çıxışlarında bu xətt həmişə olmuş və özünü göstərmişdir.

Ulu öndər Azərbaycan müəllimlərinin qarşısında vəzifələr qoyur və onların həyata keçirilməsinin itiqamətlərini də göstərirdi. Ulu öndərin təhsil, tərbiyə və müəllim haqqında fikirləri bu gün də dəyərli, qiymətli və aktualdır.

Ulu öndərin şəxsiyyəti müəllimlərə nümunədir, onun həyat və fəaliyyəti ömür yolu böyük tərbiyə məktəbidir.

### *İsmayılov Elgün.*

Fakültə: Riyaziyyat

Qrup: RI-102

Elmi rəhbər: b/m. Əfəndiyeva G.Ə.

**Yeniyetmenin təlim və idrak fəaliyyəti.**

Yeniyetmənin təlim fəaliyyətində əvvəlki yaş dovrlarından fərqlənən xüsusiyyətlərə rast gəlirik. Yeniyetmə elimlərin əsaslarına sistemli şəkildə yiyələnməyə başlayır, bu isə onun təlim fəaliyyətində elmi ümumileşdirmə və mücərrəd məsələləri mənim-səməklə yanaşı, həm də nəzəri təfəkkürün, ixtiyari diqqətin, hafızənin yüksək səviyyədə inkişafını tələb edir. Yeniyetmənin təlim fəaliyyətinin yeni xüsusiyyətlərini səciyyələndirən ən ümde cəhət təlimdə sagirdin müstəqilliyinin inkişafi ilə əlaqədardır. Yeniyetmə yalnız dərsdə rast gəldiyi yenilikləri mənim-səməklə kifayətlənməyib, həm də biliklərin yeni sahələrini mustəqil surətdə mənim-səməyə çalışır.

Gerçekliyə süurlu münasibətin ümumi inkişafi ilə əlaqədar olaraq yeniyetmənin təlimə münasibəti tədricən dəyişir. Onun təlim motivləri ictimai, idrak motivləri xarakteri alır, yeniyetmə şəxsi motivlərə nisbətən ictimai, həyati motivlərin, eyni zamanda əməyə hazırlığın zeruriliyini dərk edir.

Yeniyetmələri xarakterizə edən başqa bir cəhət onların tədris fənlərinə seçici münasibət bəsləmələridir. Şagird gələcəkdə hansı sahədə mütəxəssis olmaga hazırlaşırsa, bununla əlaqədar fənlərə daha çox maraq göstərir. Lakin bu meyl o qədər də davamlı xarakter daşıdır. Dərs deyen müəllimin biliyindən, şəxsi kefiyyətlərindən, həmin müəllimə yeniyetmənin münasibətindən, aldığı qiymətdən asılı olaraq bəzən bir fənnə olan maraq tamamilə zəifləyir.

Yeniyetmənin təlim fəaliyyətinin və ona münasibətinin dəyişməsi ilə əlaqədar olaraq onun idrak fəaliyyətinin inkişafi üçün də əlverişli şərait yaranır. Yeniyetmənin idrak proseslərindən-qavrayışı çox sürətlə inkişaf edir. Bu dövrdə yeniyetmənin qavrayışı hərtərəfli, ardıcıl və seçici xarakter daşıyır, qavrayışın həcmi genişlənir. Onun qavrayışı ən çox maraqlandığı cism və hadisələrlə

bağlı olur;nə ilə çox maraqlanırsa, onu da yaxşı qavrayır, maraqlanmadığı sahədə qavrayışı da səthi olur. Yeniyetmədə zaman, məkan nəzərə çarpacaq dərəcədə inkişaf edir.

Yeniyetmə get-gedə təlim daha çox ümumiləşdirməyə, sistemləşdirməyə başlayır. Şagird istər-istəməz təkcə öyrənmək, yadda saxlamaqla kifayətlənmir, öyrəndiklərini əvvəlkilərlə əlaqələndirməyə, onun köməyilə yeni fikri məsələləri həll etməyə, ümumiləşdirmələr aparmağa çalışır.

Yeniyetmənin idrak fəaliyyətinin inkişafında ən səciyəvi cəhət onda maddi aləmi dərkətmənin daha yüksək forması olan mücərrəd təfəkkürün süretlə inkişaf etməsidir. Yeniyetmə yaşında konkret obrazlı təfəkkür öz yerini tədricən mücərrəd-nəzəri təfəkküre verir və bu yaşda şagirdlərdə mücərrədləşdirmə, müqayisəetmə, əqli nəticə çıxarma süretlə inkişaf edir. Lakin bu hec də o demək deyildir ki, konkret obrazlı təfəkkür tamamilə yox olur. Yeniyetməlik dövründə əyani-obrazlı təfəkkür yenə fəaliyyət-də olur, lakin bu vaxt təfəkkürün nəzəri-mücərrəd tipi daha çox üstünlük təşkil edir.

Yeniyetmələr təlim fəaliyyətilə yanaşı, əmək və oyun fəaliyyətilə də məşğul olurlar. Onlar sujetli-obrazlı, didaktik-tədris, idman, əyləncəli, kompüter oyunlarını sevir, xüsusilə futbol, xokkey oyunlarını yorulmadan bütün gün ərzində oynamaya çalışır, həmçinin şahmat, dama və digər oyunlarla da maraqlanırlar.

### *Orucova Gunay*

Fakültə: Pedaqogika və psixologiya

Qrup: 302

Elmi rəhbər: p.ü.f.doktoru **Baxışova Ş.**

*Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq.*

**H.Əliyev.**

Mən öz məqaləmə Ulu öndər Heydər Əliyevin müəllimlərə aid dediyi müdrik sözlərlə başlamaq istəyirəm. " Hər birimizdə

müəllimin hərərəti qəlbinin bir zərrəciyi vardır. Məhz müəllim doğma yurdumuzu sevməyi, hamının rifahi namına vicdaňla işləməyi müdrikliklə və səbirlə bize öyrətmə<sup>9</sup> və öyrədir". Gələcək gənclərin, gənclər isə Müəllimlərin əsəridir!!!

Müəllim-bu ad özündə necə şərəf, ləyaqət, ismət necə hikmət, elm birləşdirir. Artıq hər birimiz mən də daxil olmaqla bir tələbəyik və hər birimiz öz dünənimizi –bize öz müəllimlərimizdən yadigar qalan tək mirası ağlımızı, elmimizi təmsil edirik. Hər birimizin simasında dünənin bir müəllimi ilə yanaşı, gələcəyin bir müəllimi var. Biz bu gün burdayıqsa öz müəllimlərimizə, bizi bura gətirən məqsədimizə borcluyuq. Ulu öndər Heydər Əliyev müəllimlik sənətinə çox böyük qiymət vermişdir. Onun müəllimlərə böyük hörmətini, sevgisini dediyi sözlərdən açıq aşkar görmək mümkündür." Mən Azərbaycanın sadə vətəndaşıyam. Bu addan yüksək ad yoxdur. Ancaq bundan da yüksək ad müəllimliyidir."

Azərbaycan xalqının ümummilli lideri, görkəmlı dövlət xadimi, ulu öndər Heydər Əliyevin zəngin irsində, fəaliyyətində təhsil məsələləri xüsusi yer tutur. Ulu öndərimiz xalqın tərəqqisində, ölkəmizin daim inkişafında, təhsilin xüsusi əhəmiyyət kəsb etdiyini yüksək qiymətləndirmişdir. Ulu öndərimiz həm təhsilin məzmunu, mahiyyəti, məqsədləri, səmərəli təşkili, müəllim əməyinin şərəfi, şagirdlərin və tələbələrin vəzifələri barədə dəyərli fikirlər söyləmiş, həm də Azərbaycan təhsilinin hərtərəfli yüksəlişi qayğısına qalmış, illər boyu bu sahədə böyük inkişafa təkan verən tədbirlər həyata keçirmişdir. Ümummilli liderimiz bütün gənclərimizin həyata hazırlaşmasında, cəmiyyətdə özlərinə layiqli səviyyədə yer tutmasında, özlərini, dövlətimizi layiqincə təmsilində təhsilin çox böyük əhəmiyyət kəsb etdiyini qeyd etmişdir. Əsasən də gənclərin təhsil pilləsində orta təhsilə daha çox önəm verən ulu öndər bu təhsil pilləsini uşaqların təhsilinin özəyi kimi qiymətləndirmişdir.

**Ailə daxili münaqişələr, böhranlar, onların nəticələri və aradan qaldırılması.**

Ailəni təsəvvürümüzdə cəmiyyətdə olan kiçik bir müəssisə kimi canlandırsaq, onda ailənin təməlini öncədən möhkəm atmalıyıq ki, sonradan qarşıya çıxan problemlər zamanı müəssisə tez bir zamanda dağılmışın.

Ailənin taleyi, bu həyatın sakit, uğurlu olub-olmaması ər və arvadın bir-biri ilə olan münasibətindən asılıdır. Əlbəttə ki, münaqişəsiz ailə yoxdur və ola da bilməz. Lakin qarşılaşdıqları problemlər zamanı onların aradan qaldırılması üçün qarşılıqlı problemləri həll etmək önemlidir.

Ailə münaqişələrinin ən başlıca səbəblərindən biri uzun müddət maddi səbəblərlə bağlı olmuşdur. Buna ailənin təmin olunması, pulun xərclənməsi, mənzil problemləri və s. daxildir. Digər bir səbəb isə ər və arvad arasında olan qısqanlıqlardır ki, bu da həddən artıq olduqda onlar arasında münaqişələrə səbəb olur. Ər və arvad öz aralarındaki münaqişələri həll edə bilmirsə, netice çox zaman boşanma ilə sonlanır. Bu da öz növbəsində ən çox təsirini uşaqlara göstərir. Bu səbəb-lərdə uşaqların gələcəklərinə böyük təsir göstərir. Yox əgər problemlər valideyn və uşaq arasındadırsa və problemlərin həlli yolu tapılmışsa, artıq uşaq ailə və valideynlərdən soyuyur. Onlarla əlaqəni azaltmağa başlayır.

Bunun üçün də baş verən heç bir münaqişə dramatik faciə ilə sonlanmamalıdır. Münaqişələri uşaqların yanında etməmək, açıq söhbət üçün münasib vaxt tapmaq, səmimi olmaq, həyat yoldaşının etiraz və iradlarına diqqətlə qulaq asmaq, mübahisəli məsələləri ağıllı surətdə həll etmək vacibdir. Səbirli və təmkinli olmaq məsləhətdir. Münaqişənin dairəsini genişləndirməmək daha məqsədə uyğundur. Ailədə münasibətlər nə qədər düzgün qurularsa, bunun onların övladlarının şəxsiyyət kimi formalaşmasına təsiri bir o qədər möhkəm və səmərəli olar.

**Erkən gənclik dövründə psixososial inkişafın bəzi xüsusiyyətləri.**

Gənclik insanın fiziki cəhətdən yetkinliyinin başa çatması, onun özünüdərkinin süretli inkişafı, dünyagörüşünün formalaması, peşə seçmə və yaşılış həyatını başlamaq dövrüdür. Gənclik yaşlı dövrü öz inkişafında adətən 2 mərhələdən keçir.

1) erkən gənclik-15-18 yaş; 2) yetkin gənclik-18-25 yaş.

Gənclər bioloji, psixoloji, psixoseksual və sosial amillərin təsiri altında inkişaf edib formalasılır. Bioloji baxımdan gəncin orqanizmi təkamül sayəsində fiziki cəhətdən əsaslı surətdə dəyişir, bədən möhkəmlənir, hərəkət, işləmə qabiliyyəti xeyli inkişaf edir. Psixoloji baxımdan gənclər artıq öz «Mən»-nini, şəxsiyyətini, fiziki imkanlarını, xarici görkəmini dərk edərək qiymətləndirir.

Gənclik dövründə psixososial inkişafın formalaması prosesi yekunlaşır və cinsi sosializasiya əsaslı keyfiyyət dəyişikliklərinə uğrayır. Bu amil gəncin psixoemosional həyatına və cinslərarası münasibətlərinə bilavasitə təsir göstərir.

Sosial aspektde isə gənc müstəqil və məsuliyyətli fəaliyyətə keçir, gəncin şəxsiyyətinin fərdi-psixoloji mahiyyəti ictimai münasibətlərin təsiri ilə vasitələşir. Erkən gənclik dövründə məktəblilər cəmiyyətdə, kollektivdə, ailədə özünəməxsus yer tutur. Onların əsas fəaliyyət növü təlim və peşə-əmək fəaliyyəti olur.

Psixoloji tədqiqatların nəticələri göstərir ki, erkən gənclik dövründə özünüqiyətləndirmə zamanı gənclər çox vaxt özlərinin ayrı-ayrı hərəkətlərini təhlil edir, bir növ özləri haqqında mühakimələr yürüdür. Məhz buna görə də yuxarı sinif şagirdləri çox vaxt gənclik gündəlikləri tərtib edir və burada bir növ öz-özləri ilə müsahibəyə girirlər. Bu tipli gündəliklərin aparılması özündərketmənin formalasmasına müsbət təsir göstərir. Erkən gənclik dövründə bir çox hallarda yüksək özünə hörmət hissinin təzahürü daha aktiv xarakter daşıyır, şagirdlər öz imkan və

qabiliyyətlərini, mövqelərini yüksək qiymətləndirir, onlarda iddia səviyyəsi də yüksək olur.

Erkən gənclik dövründə məktəblilər özünütərbiyə vasitələrini mənimşəyir, nöqsanlarını, qüsurlarını islah etməyə, nümunəvi keyfiyyələrini inkişaf etdirməyə səy göstərirler. Böyük məktəblilər borc, şərəf, şəxsi qürur hissi, vicdan, təvazükərliq kimi mürəkkəb əxlaqi kateqoriyaların mahiyyətini dərk edirlər.

Erkən gənclik dövründə məktəblilərin ünsiyyət fəaliyyətləri də surətlə inkişaf edir, və yenidən qurulur. Böyük məktəblilər kollektivin qiymət və rəyinə həssaslıqla yanaşır, onu nəzərə alır, öz fəaliyyətini onun tələblərinə uyğun təşkil etməyə aktiv cəhd göstərirler. Ünsiyyət fəaliyyətinin inkişafında yoldaşlıq münasibətləri mühüm rol oynayır. Erkən gənclik dövründə yoldaşlıq hissi ilə yanaşı dostluq hissi də inkişaf edib mürəkkəbleşir.

Erkən gənclik dövrü məktəbli həyatının psixoloji və psixososial baxımdan ən zəngin dövrü olmaqla onun müstəqil həyata hazır olmasında müstəsna əhəmiyyətə malikdir. Belə ki, özünüdərkin inkişafı və özünüqiyətləndirmənin formallaşması böyük yaşlı məktəblinin sosial aktivliyini yüksəldir və bu zəmində şagird sosial və əxlaqi dəyərləri mənimşəməyə fəal meyl edir. Böyük məktəblinin emosional həyatında, etrafdaçılarla münasibətində baş verən keyfiyyət dəyişiklikləri onun şəxsiyyətinin inkişafının ümumi istiqamətinə əsaslı təsir göstərir, şagirdin özünütərbiyəyə meylini daha da aktivləşdirir.

Məmmədova Nuray

Fakültə: Pedaqogika və psixologiya

Qrup: 305

Elmi rəhbər: p.ü.f.doktoru

Heydərova S.

### Ailədaxili ünsiyyət

İnsan həyatının çox mühüm hissəsi ailədə-həyat yoldaşı, uşaqlar və qohumlarla ünsiyyətdə keçir. Ailənin çoxcəhətli vəzifələri də ailə üzvlərinin ünsiyyəti formasında həyata keçirilir.

Ailə problemləri: uşaq qayğısı, zəruri məişət məsələləri, ər və arvadın əmək fəaliyyətində meydana çıxan çətinliklər, qonşularla münasibet, ictimai-mədəni hadisələr, habelə şəxsi həyatla bağlı məsələlər-bunlar ər-arvad ünsiyyətinin əsas məzmununu təşkil edir. Burada ər-arvadın şəxsi həyatı ilə bağlı məsələlərin əhəmiyyətini ayrıca göstərməliyik.

İntim sözünü dar mənada, təkcə cismanı yaxınlıq mənasında başa düşmək səhv olardı. Ünsiyyət prosesində intim cəhət həm də onda ifadəsinə tapır ki, ər və ya arvad heç kimə demədiyi ürək sözünü, dərdini, ağrısını, sərrini öz həyat yoldaşına etibar edir. Onlar da məhz həmişə bu etimada layiq olmalıdır. Yalnız bu mənəvi yolla bir-biriləri üçün yarandıqlarını, bir-birləri üçün yaşadıqlarını hissələrin dili ilə sübuta yetirirlər. Şəxsi həyatın intim məsələləri ər və arvaddan nəinki yüksək mədəniyyət, habelə fakt tələb edir.

Uşaqlarda ünsiyyət də mühümdür. Ana və ata, eləcə də nənə və baba, bacı və qardaşla ünsiyyətin psixoloji mənası daha böyükdür. Uşağıın bir şəxsiyyət kimi inkişafının özülü də bu söhbətlər vasitəsilə qoyulur.

Uşaqlar ana və ata vasitəsilə təbiət və cəmiyyət hadisələri haqqında təsəvvürlərə və anlayışlara yiyələnir, başqa adamları, özünü qiymətləndirmək meyarlarını mənimşəyirlər.

Burada biz uşaqların həm ata-ana, həm bacı-qardaşları, həm də nənə babaları ilə ünsiyyətinin rolunu xüsusi qeyd etməliyik.

Ailədaxili və ailədənkanar ünsiyyətin müəyyən formallarında ər və arvad, əsasən, eyni dərəcədə iştirak edirlər. Lakin bu sahədə çox mühüm fərqlər də nəzərə çarpır.

İstər kişinin, istərsə qadının təhsil-peşə və mədəni səviyyəsindən asılı olaraq ünsiyyətin xarakterində ciddi fərqlər özünü göstərir. Bu baxımdan müasir gənclərin ünsiyyətinin məzmun və formasında yeni cəhətlər meydana çıxır. Onların ünsiyyət təlabatının təmin olunmasına entellektual səviyyə, mənəvi və estetik amillər xüsusi yer tutur.

Sosioloji tədqiqatlar göstərir ki, dostlar və tanışlarla söhbətlərin xarakteri yaşdan, təhsil səviyyəsindən asılı olaraq dəyişir. Təhsil səviyyəsi artıqca kişiler və qadınlar siyaset

problemləri haqqında daha çox düşünür, fikir mübadiləsi aparır, beləliklə, ailə və iş mövzusundakı söhbətlər nisbetən azalır, öz növbəsində, mədəniyyət yenilikləri haqqındaki söhbətlərin rolu şaxələnir.

Hələ qədim zamanlarda n insanlar ünsiyyət qrosesinin səmərəliliyinə xüsusi diqqət yetirmişlər. Qocalarla cavanların, qadınlarla kişilərin, oğlanlarla qızların, ərlə arvadın, ana-ata ilə uşaqların qarşılıqlı münasibətini tənzim edər qaydalar bərqərar olmuş və onlar tədricən daha geniş məna daşımışdır. İndi də həmin qaydalar ünsiyyət mədəniyyətinin zəruri cəhətlərini təşkil edir. Ərlə-arvadın ünsiyyət mədəniyyəti, ilk növbədə onların intim münasibətində özünü göstərməlidir.

Ünsiyyət mədəniyyəti insanların həyat tərzi ilə biləvasitə əlaqədardır. Bu nöqtədə ünsiyyət mədəniyyəti asudə vaxt mədəniyyəti ilə üzvi surətdə birləşir, onların inkişafı baxımından daha böyük məna kəsb edir.

Ünsiyyət mədəniyyəti insanların qarşılıqlı münasibəti prosesində formalaşır. Ailə öz çərçivəsində qapanıb qaldıqca ərin də, arvadın da, uşaqların da ünsiyyət mədəniyyəti məhdudlaşır. Ailədaxili və ailədən kənar ünsiyyətin məzmunlu və rəngarəng olmasına həmişə diqqət yetirilməlidir.

### Məmmədova Xəyalə

Fakültə: Riyaziyyat və informatika

Qrup: Rİ-103

Elmi rəhbər:

Qasımovə R.

### Şagird şəxsiyyətinin formalaşmasının əsas amillər

Qədim dövrlərdən müasir dövrümüzə qədər bütün xalqları, bütün millətləri elinin, obasının işinə əməlinə yarayan yetkin şəxsiyyətlərin formalaşdırılması məsəlesi düşündürmüştür. Bu istək, bu arzu onları yetkin şəxsiyyətlərin formalaşdırılmasının yollarını, vasitələrini, amillərini aramağa sövq etdirmiştir.

Ağıl, zəka itiliyi, əxlaqi zənginlik və təmizlik, əməksevərlik, yüksək estetik, bədii zövqə, fiziki kamilliyyə malik olmaq, hüquqi,

iqtisadi, ekoloji mədəniyyət və s. kimi keyfiyyətlər şəxsiyyət bütövlüyünün təminində mühüm dəyərə malikdir. Xatırladılan bu keyfiyyətləri uşaqlarda formalasdırmaq vəzifəsi o zaman müvəfəqiyyətli həllini tapar ki, müəllimləşəgirdlərin təbiətinə, fərdi-psixoloji kefiyyətlərinə dərindən bələd olsunlar. Müəllim həssas və kövrək qəlbli uşaqların mənəvi akəmini duymalı, sehrli sözələr dünyasında özünə məhəbbət tonqalı şölələndirməlidir.

Şagird şəxsiyyətinin inkişafında özünün dərkətmə, yəni öz psixi, fiziki, mənəvi kefiyyət və xüsusiyyətlərinə şüurlu münasibət, özünün qiymətləndirmə mühüm rol oynayır.

Şagird şəxsiyyətinin formalasdırmasında məktəb kollektivi mühüm rol oynayır. Uşağun sinifə, qrupa daxil olması birtərəfdən onda kollektivçilik hissini meydana gəlməsinə, digər tərəfdən isə şəxsiyyətlər arası münasibətlərin yaranmasına səbəb olur.

Şəxsiyyət bütövlüyünün yaradılmasına fiziki sağlamlığın dəyəri böyükdür. Bunun üçün idman dərsləri, idman tədbirləri ilə yanaşı əməyin tərbiyəvi təsir gücünə də əsaslanmaq lazımdır.

Tərbiyəni xaricdən getirmək olmaz. Çaxmaq daşında od gizlənə bildiyi kimi, hər bir xalqın tərbiyəsi də onun təbiətində gizlənmişdir.

M.Ə.Sabir şəxsiyyəti bütövlüyünün təminində tərbiyyənin təsir dəyərini "tərbiyə" adlı şərində çox gözəl tamamlayır.

"Ümmətin rəhniması tərbiyədir,  
Millətin pişvası tərbiyədir.  
Tərbiyə elmsiz deyil məqbul  
Ki, onun müqtəzası tərbiyədir"

Müəllim, tərbiyəçi və valideynlər bilməlidirlər ki, "böyük şəxsiyyətləri olmayan millət iqtisadi cəhətdən nə qədər güclü olsa da, müəyyən fəlakət, sarsıntı qarşısında məhv olub gedər". Büyütən söz ustası Sabir demişkən, millətin yol göstərəni tərbiyədir.

### **Məmmədova Günel**

Fakültə: Riyaziyyat və informatika

Qrup: RI-104

Elmi rəhbər: b/m. Əfəndiyeva G.Ə.

### **Təxəyyül: yaradıcılıq məsələləri.**

Təxəyyülün başlıca funksiyası yaradıcılıqla bağlıdır. İnsan yaradıcılıq yoluna özünün müxtəlif qabiliyyətlərinin axarında gəlib çıxır. Bu yolun baş keçidi təxəyyül dünyasıdır. Təxəyyülsüz insanın digər qabiliyyətləri mahiyyətcə özlərinin yaradıcılıq vüsətini itirirlər. Uşaq yaradıcılığının öz xüsusiyyətləri var. Təklif olunan hər hansı bir tapşırığı şagird qeyri-adi, standart olmayan yollarla həll edəndə, onun ideyası, tapdiği haqq yolu yaradıcılıq termini ilə səciyyələndirilir. Lakin psixoloqlar bu məsələni açıqlayanda həmişə xəbərdarlıq edirlər: yaradıcılıq intellekt deyildir, onlaj eyniləşdirmek birtərəfli idi. Əgər hər hansı bir adam şəxem, simvol, anlayış və qaydaların zəng repertuarına yiyələnmişdirsə və ondan şəmər istifadə edirsə, müasir psixoloji ölçülərə görə, onu intellektual cəhətdən inkişaf etmiş saymaq olar. Yaradıcılıq qabiliyyətləri isə psixoloji cəhətdələr orijinallıq Ölçüləri ilə səciyyələnir: əgər insan müvafiq repertuarından nəinki səmərəli, həm də orijinal istifadə edirsə, onun axtarışları yaradıcılıq kimi qiymətləndirilir.

Psixoloqların müşahidələrinə görə, intellektual cəhətdən inkişaf etmiş şagirdlərin bir çoxunda yaralıcılıq qabiliyyətləri özünü göstərmir. Halbuki yaradıcı uşaqların əksəriyyəti gözəl intellektual inkişal səviyyəsi ilə seçilirlər. Amerika psixoloqlarının fikrincə bu uşaqlar özlərinin intellektual cəhətdən inkişaf etməyi həmyaşıdlarından fərqlənirlər: birinci, onlar yenlə ideyaları axtarmağa meyl edirlər, ikinci, yeni, orijinal ideya irəli sürəndə zövq alırlar, üçüncü, onlar səhv; etməkdən çox qorxmurlar. Yaradıcı adam səhv edəndə, özünü itirmir, nədəsə günahkar hiss etmir, yenidən uğursuzluğa düşər olmamaq üçün riski edərək orijinal həll yollar təklif etməkdə davam edir. Valideynlər və müəllimlər uşaqların səhvlerinə və standart olmayan ideyalarına

böyük səbr və təmkinlə yanaşsalar, onların yaradıcılıq səviyyəsini yüksəldə bilərlər. Nüfuzlu psixoloqların rəyi belədir.

### **Mövlanova İlahə**

Fakültə: Tarix

Qrup: 101

Elmi rəhbər: Qasimova R.

### **Məktəbəqədər yaşlı uşağın psixi inkişafında oyunun rolü**

Məktəbəqədər yaşlı (3-6 yaşlı) uşaqların aparıcı fəaliyyəti oyundur. Oyun bu yaş dövründə olan uşaqların psixi inkişafında bir sıra keyfiyyət dəyişiklikləri əmələ gətirir. Uşaqlarda oyun şəraitində və ya oyunun köməyi ilə diqqət, qavrayış, xüsusi müşahidəcilik, hafizə, təfəkkür və təxəyyülün inkişafı üçün əlvarişli şərait yaranmış olur.

Üç yaşınadək uşaqlar, adətən, təklikdə oynayırlar. Üç yaşından sonra uşaqlar kollektiv xarakterli oyunlara daha çox maraqlı göstərilir. Onların fəaliyyətində rollu oyunlar müşahidə olunur. Belə oyunlar uşağın həyatında böyük hadisə olmaqla bərabər, yaşlılarla ünsiyyət saxlamaq, həyatı başa düşmək, ətrafdakıları təqlid etmək işində mühüm vasitəyə çevrilir. Rollu oyunlar uşaqlarda iradənin inkişafına güclü təsir göstərir.

Müasir uşaqlarda oyunun dominant fəaliyyət növünə çevrilməsi onun psixi inkişafında əsaslı dəyişikliklərə səbəb olur. Uşaq özü oyun prosesində üzərinə götürdüyü müəyyən rolü ifa etmək üçün ətrafdakılarla ünsiyyətə girməli, oyunun qaydalarına uyğun olaraq bir sıra tələbləri yerinə yetirməli olur.

Rollu oyunların sujet və məzmununun inkişafı nəticəsində uşaq onu əhatə edən adamların həyat fəaliyyətinə daha dərindən nüfuz edir. Oyun prosesində o, iki qarşılıqlı münasibətdə - oyun və real qarşılıqlı münasibətdə olur.

Bununla bərabər didaktik oyunlardan istifadə edilməsi uşaqlarda nitqin inkişafı, nitq qüsurlarının aradan qaldırılması üçün önemlidir.

Beləliklə, oyun uşağın psixi keyfiyyətləri və fərdi xüsusiyyətlərinin intensiv inkişafını təmin edir, psixi proseslərin qarşısındaki məqsədə uyğun şəkildə formalaşmasına imkan yaradır.

### **Nurullayeva Günay**

Fakültə: Pedaqogika və psixologiya

Qrup: 302

Elmi rəhbər: dos. Quliyev E.M.

### **Təfəkkürün növlərinin psixoloji xüsusiyyətləri.**

Psixologiya təfəkkürün mühüm idrak fəaliyyəti kimi öyrənərkən müxtəlif əsaslara görə onu növlərə ayırrı. Belə ki, hər bir insan müxtəlif ümumiləşdirmə səviyyəsində düşünə bilər, yaxud təfəkkür prosesində qavrayışa, təsəvvürlərə, məvhumlara az və ya çox dərəcədə istinad edə bilər. Təfəkkürün fəallıq dərəcəsi gerçəkliliyi adekvat surətdə əks etdirmə səviyyəsi ayrı-ayrı adamlarda eyni olmur. Bütün bu cəhətlərə görə təfəkkürü ayrı-ayrı növlərə ayırmak olar: 1) Əyani-əməli təfəkkür; 2) Əyani-obrazlı təfəkkür; 3) Mücərrəd təfəkkür. Əyani-əməli təfəkkür. İnsana bilavasitə təsir edən cisim və hadisələrin dərk edilməsi ilə əlaqədardır, yəni əşyalar üzərində praktik fəaliyyətlə bağlı təfəkkür növüdür. Təfəkkürün bu növü 3 yaşına qədər uşaqlarda üstün mövqey tutur. Əyani-əməli təfəkkür daha çox hərəkətlərin köməyi ilə həyata keçirilir. Məsəl olaraq: "Bu evi necə qurmusan," deyə soruşduqda uşaq "Bax belə" deyib evi uçurub təzədən qurur. Bu zaman uşaq fikrini hərəkətlə ifadə edir. Yalnız ontogenetik inkişafda deyil, filogenezdə də əvvəlcə əşyavi təfəkkür olmuş, insan bilavasitə əşyalarla əməliyyat aparmışdır, fikri məsələ fəaliyyəti prosesinin özündə həll edilmişdir. İnsanda təfəkkürün inkişafı məhz bu növdin başlayıb. Bu təfəkkür növü istehsal prosesində çalışan adamlara da məxsusdur və nəticəsi konkret məhsulun hazırlanmasından ibarətdir.

Əyani-obrazlı təfəkkür. Təfəkkürün bu növünün mahiyyəti onda ifadə olunur ki, uşaq obrazlı planda cisim və hadisələrlə bağlı fikri əməliyyatlar aparır. Əyani-əməli təfəkkürlə müqayisədə əyani-obrazlı təfəkkür daha mürəkkəb sayılır və uşaq yalnız

məktəbəqədər yaş dövrünün sonunda obrazlara istinadən fikri fəaliyyətə nail olur. Mücərrəd təfəkkür. Fikri fəaliyyət əsasən ümumi və mücərrəd məvhumlara istinad edir. Təfəkkürün ən çox inkişaf etminövüdüdür. Dəyər, ədalət, xoşbəxtlik, kəmiyyət, keyfiyyət və s. Haqqında fikirləşmək mücərrəd təfəkkürə misal ola bilər. Məhz sözlü-məntiqi və ya mücərrəd təfəkkür sahəsində təbiətin, cəmiyyətin, insanın özünün inkişafının ümumi qanuna uyğunluqlarını müəyyən etmək mümkündür. Həmin təfəkkür sahəsində fikri məsələlərin ümumiləşdirilmiş şəkildə həlli mümkündür.

Təfəkkürün hər üç növü arasında funksional əlaqə və asılılıq mövcud olur. Belə ki, uşağın idrak fəaliyyətində təfəkkürün hər üç növü tədricən inkişaf edərək formalaşır. Bu prosesdə uşağın cəlb olunduğu aparıcı fəaliyyət növlərinin müstəsnə əhəmiyyəti vardır. Fəaliyyət növlərinin təsiri altında təfəkkürün növləri sürətlə inkişaf edərək funksional bütövlülük təşkil edirlər.

### **Orucova Günay**

Fakültə: Pedaqogika və psixologiya

Qrup: 302

Elmi rəhbər: dos. Quliyev E.M.

### **Hafizə və onun inkişafının bəzi psixoloji məsələləri**

Öyrənmə müntəzəm, planlı və müəyyən üsullardan istifadə etməklə xüsusi təşkil edilən yaddasaxlamadır. Məlumdur ki, öyrənməyə qarşıya qoyulan məqsədin xarakteri, materialın anlaşılmaması dərəcəsi, fikri fəallığın səviyyəsi, təkrarların təşkili və s. kimi amillər təsir göstərir. Anlaşılan, mahiyyəti dərk edilən material mənali, anlaşılmayan, çətin material mexaniki öyrənməni tələb edəcekdir. Bəzən şagird və ya tələbə dərs materialını öyrənərkən faktik materiala çox diqqət yetirir, yəni materialı olduğu kimi yadda saxlamağa can atır, onun üzərində baş sindirmaq, onu təhlil etmək, ümumiləşmiş nəticələr çıxarmaq məsələlərinə diqqət yetirilmir. Belə olduqda mexanik təkrarlar və onların kəmiyyəti ön plana çəkəcəkdir. Bu da yaddasaxlamadan səmərəliliyinə ciddi xələl gətirəcəkdir. Hələ klassik psixologiyada müəyyənləşdirilmiş aşağıdakı cəhətlərə diqqət yetirək. Eksperimentlər göstərmişdir

ki,insanın 6 mənali kəliməni yadda saxlaması üçün əger bir təkrar kifayət edirsə, 12 mənasız sözü yadda saxlamaq üçün 14-15,36 mənasız sözü yadda saxlaması üçün 55 təkrar lazımdır. Alman psixoloqu Ebbinhauz öz üzərində qoyduğu təcrübələr sayesində müəyyən etmişdir ki, şeiri mənasız sözlərə nisbətən 9-10 dəfə tez öyrənmək mümkündür. Buna görədə materialın yaxşı yadda saxlanması üçün məna əlaqələrinə xüsusi fikir verilməlidir.

Hifzetmə unutma ilə dialektik əlaqədədir. İlk növbədə unutmanın mənfi cəhətləri diqqəti cəl edir. Müəyyən informasiya indiki halda lazımdır, amma onu xatırlamaq mümkün deyil, yəni yada düşmür, izlər itib gedib unudulub. Halbuki unutmanın faydası çoxdur və bunsuz şəxsiyyətin fərdi təcrübəsi təşəkkül edə bilməz. Gərəksiz informasiyalar unudulur. Hifzetmə əslində unutma ilə mübarizə sayesində mümkün olur. Yadasalmanın üç səviyyəsi ayıra edilir.

Tanıma yadasalmanın nisbətən aşağı səviyyəsi kimi cismin təkrarən qavranılmasına istinad edir. Bu mənada tanıma yadasalmanın sadə prosesdir. Tanıma yadasalmadan asandır. Psixoloji eksperimentlər də bunu aydın surətdə göstərir. Eksperimentin birinci variantında şagirdləri 50 obyektlə tanış edirlər. Bundan sonra həmin söz və şəkilləri yada salmaq təklif olunur. Onlar orta hesabla onlar 15 obyekti yada sala bilirlər. Eksperimentin ikinci variantında isə şagirdləri 50 obyektlə tanış etdikdən sonra onlara 100 obyekt təqdim edirlər (100 obyektin 50-si isə yeni obyektlərdir). Şagirdlərə 100 obyektin içərisində əvvəlki 50 obyekti göstərmək təklif olunur. Onlar orta hesabla 35 obyekti tanıyırlar.

Yuxarıda deyilənlər əsasında belə bir ümumi qənaətə gəlmək olar ki, insanın hafizə fəaliyyətinin strukturası çoxcəhətli xarakter daşıyır. Bu baxımdan onun proses və növlərinin psixoloji mexanizmlərinin öyrənilməsinin çox mühüm psixo pedaqoji əhəmiyyəti vardır. Məhz bu əsasda hafizə fəaliyyətinin səmərəliliyini təmin edə biləcək pedaqoji üsul və vasitələri müəyyənləşdirərək müvəffəqiyyətlə reallaşdırmaq olar.

**Birol Özkaya**

Fakültə: Pedaqogika və psixologiya

Qrup:

Elmi rəhbər: p.ü.f.doktoru

Heydərova S.

## TƏXƏYYÜL

Keçmiş qavrayış materiallarının yenidən işlənməsi əsasında yeni suretlərin yaradılmasından ibarət olan psixi prosesə **təxəyyül** deyilir. Təxəyyül də bütün psixi hadisələr kimi xarici aləmin inikasıdır. Bununla birləşdə, təxəyyülün özünə aid xüsusiyyətləri vardır. Qavrayış, hafizə kimi psixi proseslər cism və hadisələrdə gerçek mövcud olan xüsusiyyət, münasibət və qanuna uyğunluqları əks etdirir. Təxəyyül prosesində isə insan xarici aləmdə bilavasitə olmayan yeni surətlər yaratса da, heç bir şeyi özündən uydurmur, yeni surətin ayrı-ayrı əlamətlərini ancaq həyatdan götürür.

Təxəyyül surətlərinin keyfiyyəti, insanların təsəvvür ehtiyatının, bilik və təcrübəsinin zəngin və çoxcəhətli olmasından asılıdır: onlar nə qədər əhatəli olsa, təxəyyüldə yeni surətlər yaratmaq üçün zəruri material da çox olar.

Təxəyyül tarixən əmək fəaliyyətində təşəkkül tapmışdır. İnsan tədricən əməyin nəticəsini dərk etməyə başlamış, əmək prosesinin sonunda əldə edilən nəticəni hələ proses başlamazdan əvvəl təsəvvür etməyi, fikrən yeni surətlər yaratmayı öyrənmişdir.

Əmək bölgüsünün əmələ gəlməsi və ictimai şürünün müxtəlif formalarının meydana çıxmazı ilə əlaqədar olaraq şairin təxəyyülü bəstəkarın təxəyyülündən, müəllimin təxəyyülü memarın təxəyyülündən və s-dən fərqlənmişdir. Təxəyyül bədii, texniki və ya elmi fəaliyyətin əsas tərkib hissələrindən birinə çevrilərək onun xüsusiyyətlərinə uyğun surətdə inkişaf etməyə başlamışdır.

Təxəyyül bədii əsərin qavranılması, fikri məsələnin həll edilməsi, fəaliyyətin planlaşdırılması prosesində bilavasitə iştirak edir və onların məhsüldarlığını şərtləndirən əsas amillərdən birinə çevrilir.

**Özbəyova Səbire**  
Fakültə: Riyaziyyat  
Qrup: RI-103  
Elmi rəhbər: müəllim  
**Qasimova R.**

### **Şəxsiyyətin formallaşmasında nitqin rolu**

Şəxsiyyət dedikdə hər şeydən əvvəl, insanı hər hansı bir cəqmiyyətin üzvi kimi xarakterizə edən sosial və mənəvi kefiyyətlər sistemi nəzarətdə tutulur. Şəxsiyyətin yüksək düşüncəsi, biliyi, davranışları ilə cəmiyyəti dəyişdirə biləcək qabliyyətdə malikdir. Bu qabliyyətlər içerisinde nitq də mühüm yer tutur. Hammimizə məlumdur ki, ta qədimdən cəmiyyətin liderləri çox zaman həm də yaxşı natıq olmuşlar. Onlar bəzən silah gücünün həll edə bilmədiyi problemləri danışaraq həll etmişlər.

Dilin, nitqin şəxsiyyətin formallaşmasında, onun bütün psixi həyatında böyük rol oynadığını yuxarıda deyilənlər təsdiq edir. mahiyyət etibarı ilə, insanın şüuru əsasən, dilə addır. Dilin bu rolu onun nitqin insanın ali psixi funksiyasının həyata keçirilməsində hansı əhəmiyyətə malik olmasına xüsusi ilə özünün aydın gösdərir.

Nitq insanların bütün psixi fəalqiyyətinin inkişafına, təşəkkülünüə və idarə olunmasına təsvir göstərən ən qüdrətli amillərdəndir. Odur ki, insanların həyatında, psixi inkişafında mühüm rol oynayan amillərlə fəaliyyətə yanaşı, nitq də daxil edilməlidir. Şəxsiyyətin hərtərəfli inkişafında, onun psixi xassələrinin formallaşmasında, nitq qüdrətli təsir vasitəsi olduğu kimi, həm də əvəzolunmaz, qeyri məhdudu ifadə vasitəsidir.

Nitq insanların özünü, ətraf aləmi dərk etməkdəmühüm rol oynadığı kimi, varlığı dəyişdirmək də, onu öz məqsədinə tabe etməkdə də qüdrətli amillidir. İ.Pavlov gösdərmışdır ki, nitqin əsasını təşkil edən sözlər və söz qrupları kimi həqiqi, real şərti qıcıqlandırıcılarının yaratdığı bütün reaksiya, hərəkət və işləri əmələ gətirir. İkinci siqnal sistemi İ.P.Pavlovun dili ilə desək, insan davranışının ən qüdrətli tənzimləyicisidir,

nitq insana həm lazımlı olan iş, həm böyük vadaredici, həm də böyük ləngedici təsirə malikdir. Mehəz buna görə də K.D.Uşuniski nitqi böyük müəllim, V.V.Mayakovski isə böyük sərkərdə adlandırmışdır.

Məktəblinin nitqin inkişafı sahəsində, şübhəsiz, müəllimin rolu böyükdür. Bu baxımdan o nitqin düzgün inkişafında daima diqqət yetirməli, şagirdin əqli cəhətdən inkişafında nitqin misilsiz rolunu heç vaxt unutmamalıdır.

**Sadiqli Sara**  
Fakültə: Pedaogika və psixologiya  
Qrup: 305  
Elmi rəhbər: dos. Quliyev E.M.

### **Autizm və uşağın psixososial inkişafının bəzi xüsusiyyətləri.**

Autizm - davamlı psixi narahatlıq olub, qarşılıqlı münasibətlərdə, sosial ünsiyyətdə, nitqin istifadə olunmasında, fəaliyyət prosesində mövcud olan kənaraçıxmalarda təzahür edən sinir-psixi xəstəlikdir. Autizm körpəlik dövründə təzahür edir. Bəzi hallarda sonrakı yaş mərhələlərində də uşaqda autism əmələ gələ bilər. Autizmin əsas əlamətləri bunlardır:

Ətrafına qarşı laqeyd münasibət, hadisələrə və insanların təsirinə reaksiya verməmək, ünsiyyətin çətinliklərlə müşayət olunması, tənhalığa aktiv meyl, insanlarla temasdan, qucağa alınmaqdan ya da sevilməkdən xoşlanmamaq, vizual qavrayışın çox az olması ya da heç olmaması, motorikanın inkişafında ləngimə, təkrarlayıcı davranışlar, mənasız sözləri təkrarlamaq, təhlükəyə və ağrıya qarşı laqeydlik, səbəbsiz gülmək və ya ağlamaq, davamlı olaraq eyni oyunları oynamamaq, hər şeyin eyni olmasını istəmək, dəyişikliklərə güclü reaksiya vermək və saire.

Bəzən belə bir ümumi mülahizə irəli sürürlür ki, autistik uşaqlar ətraf aləmlə əlaqə və münasibətdə olmaq istəmir. Əslində isə bu belə deyildir. Onlar tənhalığa meyl etsələr də belə ətrafdakıların qayğılı münasibətinə

böyük ehtiyac duyurlar. Belə ki, ünsiyyət çətinliklərinə baxmayaraq autizm şəraitində hər bir uşaq yaşlı ilə şəxsi-işgüzər əlaqələrdə olmaq istəyir. Autistik uşaqlar yaşıdları ilə ünsiyyətdə olmaqdə çətinlik çəksələr belə onlarda ünsiyyətə təlabat mövcud olur. Bu tələbatı ödəyəcək nitq mexanizmi formalaslaşmadığından autistik uşaq xüsusi tipli ünsiyyət şəraitinə daxil edilmeli və ona ünsiyyət qurmaqdə əməli yardım göstərilməlidir. Autizmin aradan qaldırılmasının psixopedaqoji vasitələri və metodikası işlənərkən ilk növbədə psixodiqnostik məsələlər həll olunmalıdır. Belə diferensial diaqnostik şəraitində autizmin təzahür mexanizmləri obyektiv surətdə aşkarlanı bilər. Belə olduqda konkret autistic uşaqda inkişafın hansı aspektinin daha kəskin pozulması müəyyənləşdirilə bilər və bu zəmində aparılan psixopedaqoji korreksiya işinin təsirli və səmərəli olması üçün zəruri olan şəraitin yaradılması təmin olunur.

**Ramid Seyfullayev**

Fakültə: Pedaogika və psixologiya

Qrup:107

Elmi rəhbər: p.ü.f.doktoru

**Rəhimova Q.**

## **ÜNSİYYƏT ÇƏTİNLİKLƏRİ VƏ ONLARIN ARADAN QALDIRILMASI YOLLARI.**

İnsanların qarşılıqlı münasibətləri öz əksini ünsiyyət prosesində tapır. Ünsiyyət dedikdə 2(və ya 3) adamın iştirak etdiyi qarşılıqlı münasibətlər nəzərdə tutulur.

Ünsiyyətlə qarşılıqlı münasibətlər bir-biri ilə əlaqədədar olsa da onları eyniləşdirmək olmaz. Ünsiyyət insanların birgə həyat fəaliyyəti ilə sıx bağlıdır. İnsanların bir-birinə qarşı münasibətlərinin müsbət və ya mənfi olmasından asılı olmayıaraq ünsiyyət bütün hallarda vacib surətdə həyata keçirilir.

Ünsiyyət prosesində müəyyən çətinliklər müşahidə olunur. Onlar adətən sosial və ya psixoloji xarakter daşıyırlar.

Müxtəlif sosial qruplara mənsub olan insanlar arasında sosial, siyasi, dini, peşə fərqləri və s. kəskin şəkildə özünü göstərdikdə onlar situasiyanı eyni şəkildə başa düşmür, anlayışları müxtəlif mənalarda işlədir, hadisələrə müxtəlif baxımdan yanaşırlar. Ünsiyyət prosesinə psixoloji xarakterli mənələr də mühüm təsir göstərir: belə çətilliklər ya müsahiblərin müəyyən fərdi psixoloji xüsusiyyətlərə malik olması (məsələn, onlardan birinin həddindən artıq utancaq, digərinin qapalı olması ya da onların arasında xüsusi növlü psixoloji münasibətlərin bir birinə qarşı qərəz, ədavət, düşməncilik, inamsızlıq və s.-nin əmələ gəməsi nəticəsində meydana çıxır).

Belə hallarda ünsiyyətin münasibətlə əlaqəsi aydın nəzərə çarpır. Məsələnin belə qoyuluşu nəinki elmi, həm də böyük praktik əhəmiyyəti olan nəticələr çıxarmaq imkanı verir. Sosial-psixoloji trening sosial-psixologiyanın tətbiqi bölmələrindən biridir. Özündərketmə, ünsiyyət və qarşılıqlı təsir vərdişlərinin formalaslaşması sahəsində qrup metodlarının işlənilməsi və tətbiqi onun əsas vəzifəsini təşkil edir.

Sosial-psixoloji treningin köməyilə, bir tərəfdən ünsiyyət sahəsində həyati çətinliklərlə rastlaşmış adamlarda vərdişlər formalasdırırırlar və ya onların ümumi hazırlığı təkmilləşdirilir; digər tərəfdən isə bilavasitə insanlarla bağlı olan peşə sahiblərində rəhbər işçilərdə, pedaqoqlarda, tibb işçilərində, idman məşqçilərində və b.xüsusi ünsiyyət vərdişləri yaradılır.

Sosial-psixoloji trening ideyasını mahiyyət etibarilə alman psixoloqu Kurt Levin irəli sürmüdü. Bu, Z.Freydin psixanaliz, C.Morenonun sosiometriya nəzəriyyəsində öz əksini tapmışdır. Lakin bununla belə, sosial-psixoloji treningi ilk dəfə olaraq amerikan psixoloqu və psixiatri K.Rocers 1947-ci ildə tətbiq etməyə başlamışdır.

K.Rocers "Humanistik psixologiya" adlanan cərəyanın əsas nümayəndələrindən biridir. Qərb psixologiyasının bütün cərəyanları kimi humanistik psixologiyani da təhlil edərkən onun sosial aspektlərinə diqqət yetirmək lazımdır. Bu cərəyan daxilində işlənmiş metodlar psixoloji cəhətdən maraqlıdır.

Hal-hazırda sosial-psixoloji trening praktikası psixologiya elminin sürətlə inkişaf edən tətbiqi sahələrində birinə çevril-

mişdir. Sosial-psixoloji treninqdən mütəxəs- sislərin hazırlanmasında istifadə olunur. Eyni zamanda bu metod ailədaxili konfliktlərin aradan qaldırılmasında geniş tətbiq olunur.

Ümumiyyətlə insanın özünü dərk etməsi, öz məninə nəzər salması, özünü başqaları ilə müqayisə edərək qiymətləndirməsi belə ünsiyyət prosesinin məhsulu kimi qəbul edilə bilir. İnsan ünsiyyətdə olmadan, ünsiyyətə girmədən başqalarını dərk edə bilməz.

**Şəmilzadə Lamiyə**

Fakültə: Riyaziyyat

Qrup: Rİ-103

Elmi rəhbər: müəllim

Qasımovaya R.

### **Mənlik şüuru və özünü dərk etmənin psixoloji xüsusiyyətləri**

Mənlik şüurunun insanın özünü şəxsiyyət kimi tanımması ve dərk etməsi prosessidir. Mənlik şüuru insanın özünün tələbat və qabiliyyətlərinə, fikir və hisslerinə, davranış və fəaliyyət motivlərinə şüurlu münasibətidir. Onun əsas əlamətləri insanın özünü bütün ətraf ələmdən, yəni "mən" ini qeyri-məndən ayrılmış özünün fiziki, psixi və mənəvikeyfiyyətlərini qiymətləndirməsi və dərk etməsi, psixi həyatının bütün cəhətlərinə şüurlu münasibət bəsləməsidir.

Mənlik şüurunun şəxsiyyətin psixi həyatında mühüm rolу olduğunu qeyd edən S.Y.Rubinşteyn hesab edir ki, "Əger şəxsiyyəti mənlik şüuruna, "Mən"-inə müncər etmək olmazsa, onların bir-birindən ayrılmış mümkün deyildir. Mənlik şüuru subyekt keyfiyyətinə insanın bütün etdiklərini mənimşəyir o, şəxsiyyətin psixi həyatına qarışaraq, insanın digər psixi prosessləri ilə qırılmaz əlaqədardır.

Özündürkətməniñ mərkəzi elementi, onun nüvəsini "Mən" təşkil edir. "Mən" anlayışı ilk dəfə psixologiyada U.Ceyms tərəfindən formula edilmişdir. Özündürkətmə mürəkkəb və çoxterəflı prosesdir. Onun mürəkkəbliyi silsilə amillərlə şərtlənmişdir. Onları aşağıdakı kimi qruplaşdırıa bilərik.

1. İnsan idrakı qabiliyyətlərini inkişaf etdirdikdən, müvafiq vasitələr əldə etdiqdən sonra anları özünü qiymətləndirmənin obyekti edə bilər.
2. Dərkətmə üçün müəyyən material əldə olunmalıdır. Bu isə insanın biliklərə, təsəvvürlərə malik olması zəminində mümkündür. Belə olan halda fərd fasiləsiz olaraq dəyişir, inkişaf edir. Özündürkətmə isə həmişə öz obyektindən kənarda qalır.
3. Özü haqqında müəyyən məlumatların əldə olunması artıq subyekti (insanı) dəyişir. Özü haqda nə isə bilən şəxs artıq "başqalaşır". Ona görə də özündürkətmə dinamik proses olmaqla son məqsədə-özünüñkişafa, özünütəkmilləşdirməyə, özünügerçəkləşdirməyə, yönəlir.

Biz şəxsiyyət kimi formalaşıb, inkişaf etmək üçün isə həyatı öyrənmək və onun qayda-qanunlarına riayət etmək lazımdır. Həyat isə tək onda yaşayınların, həm də onu öyrənənlərindir.

**Təhməzli Qumru**

Fakültə: Riyaziyyat

Qrup: Rİ-104

Elmi rəhbər: b/m. Məmmədova G.A.

### **Gənclərin həyat planları, əmək fəaliyyəti və peşəyönümü**

Hayat planlarını müəyyənləşdirmək, əmək və ictimai fəaliyyətə müstəqil başlamaq gənclərin yeni xüsusiyyəti olub şəxsiyyətin kamilləşməsində müstəsna rola malikdir. Həyat planları özünü gəncin məqsəd və motivlərinin, ümumi dünyagörüşünün formalaşmasında, peşə seçmək meyllərində göstərir. Heyat planları geniş mefhumdur. Buraya şəxsiyyətin siması, həyat tərzi, sərvət meylləri, təhsilini tamamlamaq, fəaliyyət növləri, kəbin kəsdirməsi və s. aiddir. Bunların, içerisinde də ən çətinini peşəseçmə, əmək fəaliyyətinə başlamaqdır. içerisinde Yeniyyetmə yaşında ixtisas maraqları haqqında söhbət gedirse, genclik yaşında peşəseçmə meylləri, kim olmaq məsəlesi reallaşır və təxirə salınmaz problemə çevrilir. Çünkü VIII-XI

siniflərdə sənətseçmə böyük yaşılı məktəblinin gələcəyinə şüurlu münasibəti ilə bağlıdır. Yetişməkdə olan nəslin psixoloji xüsusiyyətlərini nəzərə alməqla gənclər arasında peşəyönümü məsələləri üzrə sistemli iş aparmaq müasir dövrün aktual problemi kimi qarşıya çıxır. Məhz buna görə də gəncləri peşələrə istiqamətləndirərkən onlara aşağıdakı məlumatların çatdırılması zəruridir: a) ixtisasın cəmiyyətd Mövqeyi, gələcəyi, digər ixtisaslarla əlaqəsi, onu nəzəri və praktik cəhətdən inkişaf etdirməyin mümkünluğu, b) ixtisas və əməyin xarakteri, alətlər, maşınlar, sərf olunan əmək; c) psixoloji cəhətdən əməyə hazırlığın zəruriliyi, işçinin səhhəti, fiziki, fərdi psixoloji xüsusiyyətinin bu ixtisas sahəsinə müvafiqliyi, peşəyə uyğun yerləşdirilməsi; ç) əməyin ictimai-iqtisadi xüsusiyyətləri iş vaxtı və şəraiti, əmək haqqı, əlavə gəlir. Beləliklə, gənclərin peşə seçmələrinə daim qayğı göstərmək, əmək fəaliyyətini ön plana çəkmək, onları bu istiqamətdə təkmilləşdirmək lazımdır.

### **Turabova Rövşanə**

Fakültə: Pedaqogika və psixologiya

Qrup: 107

Elmi rəhbər: p.ü.f.d. **Rəhimova Q.**

### **Uşaqın hərəki fəallığı, qavrayış və hafızənin təşəkkülü**

Dünyaya şərtsiz reflekslərlə gələn çağada tədricən mühitin təsirinə sadə cavab reaksiyaları özünü ayın əvvələrində biruzə verir. Belə emosional reaksiya çağaya ananın nəvazişlə baxışı onun xoş münasibəti zamanı baş verir. 2-3 aylıq körpə ananın gülüşünə elə gülüşlə, həm də ümumi hərəkət fəallığı ilə cavab reaksiyası verir ki, buna canlanma kompleksi deyilir. Müəyyənləşdirilmişdir ki, yaşılı adamın uşaqla intensiv şəkildə ünsiyyətə girməsi uşaqda canlanma kompleksinin inkişafına stimul yaradır.

Canlanm kompleksi əsasında çağanın ata, ana və yaşlılarla emosional münasibəti tədricən artır.

Körpədə gülümsəmə şəklində özünü göstərən müsbət emosianın təzahürünə birinci münasibətlərdən xoşal olduğunu

hərəkətlərində biruzə verir. Yaşlılarla emosional münasibət körpənin psixikasına müsbət təsir göstərir. 4-5 aylıq çağanın yaşlılarla ünsiyyəti seçici xarakter daşıyır. O, yaxınlarını görəndə əl-qol atır, sevinir lakin kənar adamlı qarşılaşdıqda qorxur, ağlamağa başlayır.

3-4 aylıq uşaq əşyaların sürətini qısa müddətə olsa da yadda saxlaya bilər. 7-8 aylığında görmə duyusu ilə əşyaları fərqləndirə bilir. Bu vaxt uşaqa onun tanış olduğu əşyani onun gözü qarşısından götürdükdə o, görmə vasitəsi ilə həmin əşyani sanki axtarır tapmaq istəyir.

10-11 aylığında uşaq yaşlıların bir sıra sadə hərəkətlərini təqlid etməyə başlayır. Uşaqlar birinci yarımlı ilde tanımaq imkanı əldə etdiyi halda ikinci yarımlı ilde o əşyanın sürətini hafızəsində bərpaetmə imkanına malik olur. Məktəbəqədər yaş dövründə uşaqların sensor etalonlarla tanış olması tədricən möhkəmlənir. Leypsiq psixoloqları sübut etməyə çalışırlar ki, uşaq formanı qavramır, onlar rəngli təsir altında özünü göstərən vəziyyətə əsaslanırlar. Əgər uşaq bu keyfiyyətlərə yiyələnə bilirse şəkin tam sujetini qavraya bilər. Məktəbəqədər yaşı uşaqlarda hafızənin keyfiyyətləri də tədricən inkişaf edib formalasır. Yaddasaxlamanın həcmi, möhkəmliyi, dəqiqliyi, sürəti v.s hafızənin keyfiyyətlərindəndir.

### **Əlizadə Aytac**

Fakültə: Biologiya

Qrup: 102

Elmi rəhbər: p.ü.f.d.

### **Əfəndiyeva Ü.**

### **Şüuraltı hafızə.**

Nəfəs alırıq şüursuzca, yeyirik şüursuzca, yatırıq şüursuzca...

Düşünülmədən edilən bütün davranışlar şüuraltı hafızənin vəzifəsidir. Şüuraltı hafızə insanın yaşanması üçün lazım olan proqlamlarla təchiz olunub. Sinir sistemi, endoplazmatik şəbəkə, bütün daxili orqanlar bu proqlamlar vasitəsilə təmzilənir. Bəzi proqlamlar isə hiss və duygularımızı idarə edir. Hər kəs

rəngleyini görüş, şəkilləri eyni anlayır, dəniz hamı üçün dənizdir, günəş hamı üçün eynidir. Hiss və duyğular dadbilə, qoxu, eşitmə və s. kimi duyğular da bu programlarda tənzimlənir.

Bir uşağı məşəlik əraziyə tək buraxdığınızı düşünən. Bu uşaq ətrafında insan olmasa da heyvanlarla ünsiyətdə girəcək və onların davranışlarını kopyalayacaq.

Biz dəimə insanlar arasında oluruz. Təbii ki, bu ünsiyət şəraiti də davranışları kopyalamağa səbəb olur. Biz öyrəndiyiniz hər şeyi şüurları hafizəmiz qeyd edirə hərəkat təkrar olduqda vərdişə automatikləşmiş hərəkətə çevrilir. İnsan doğulmadan əvvəl düşüncə və inam qəlibləri ana bətnində ikən formalaşır. Ana bətnində ikən xari edən duyulan səs və duyğu siqnalları bizim zehnimizdə yeni əlagələnir yaranmasına kömək edir. Anası hamiləlin dövründə çox ağlayarsa, uşaq doğudugdan sonra həssas olur və çox ağlamağa başlayır. Anası hamiləlin dövründə müsikiyə qulag asılsa, uşaqda müsiqi zövqü formalaşacaq. Uşaq bətnində ikən ana səs - küülü və dava - dalaşlı yerde olarsa, uşaqda psixi pozuntular formalaşacaq. Çünkü uşaq ana bətnində 3 həftəli ikən hər şeyi duya bilir.

Uşaq doğulduğdan sonra ailədə gözəl səslə və sevgi dolu davranışla uşağa yanaşılarsa, uşaq sevgi dolu olmayı, xoş münasibəti, həyata müsbət baxmayı öyrənər. Uşaq səs-küülü, dava olan yerde böyüyərsə, ....etməyi, davakarlığı qısqanlığı kimi öyrənən və uşaq sevgisiz böyüyər. Şüuraltı hafizə hər şeyi qeyd edir. Amma insan beyninin görmədiyi heçnisi qıyd etmir. Biz şüurlu surətdə saniyədə 200, şüursuz surətdə 100000 informasiya qəbul edirik. Şüuraltı hafizə qeyd etdiyi informasiya əsasında bədəni idarə edir. Mənfi informasiya ilə beyninizi yüksək, bədən bu informasiya ilə idarə olunmaq məcburiyyətində qalacaq və yeni problemlərə qapı açacaq. Unutmayraq ki, şüuraltı hafizə bədənimizi idarə edən idarəedi mexanizmdir. Bütün həyatımız onun sayəsa idə formalaşır. Mümkün qədər müsbət enerji ilə qidalanmalıyıq. Buradan belə qənaətə gəlmək olar ki, bizi idarə edən güc, qüvvə - şüuraltı hafizədir.

## Aydınlı Letifə

Fakültə: Pedaqogia və psixologiya

Qrup: 405

Elmi rəhbər: p.ü.f.d.

Əfəndiyeva Ü.

## Ailədə boşanmanın səbəbləri.

Ailə kiçik bir cəmiyyətdir. Hər bir mühitdə, cəmiyyətdə olduğu kimi ailə mühitində də bəzən narahatlıqlarla, problemlərlə üzləşir. Bu problemlər həll edilməyəndə, çox təəssüf ki, boşanmalara qədirib çıxarır. Uşaqlı ailələrdə boşanma daha ağrıverici olur. Boşanmaya qədirib çıxaran bir neçə səbəbləri göstərə bilərik. Bunlara maliyyə problemləri, cütlüklerin sosial-mədəni fərqlənləri, cinsi problemlər, cütlüklerdən birinin xəyanəti, ailədə anlaşılmazlıqlar, ailə daxilində şiddet, qaynana-qəlin problemləri və s. göstərə bilərik. Bu problemlər səbəbindən ailədə narahatlılıqdır yaşayan cütlüklerin valideynlər uşaqları ilə sağlam münasibət qurmalarını gözleyə bilməsin. Bu cür evlilikləri yuxarıda göstərdiyimiz problemlərlə davam etdiridikdə uşaqlar üzərində mənfi təsirlər, bəzən boşanmanın özünün yaratdığı təsirlərdən daha çox şiddetli, zərərli da bilər. Çox təəssüflər olsun ki, son zamanlar boşanmaların sayı artmaqdə davam edir. Fikrimcə evliliklərin sona çatmasına səbəb olan problemlərin yaranmaması üçün cütlükler ailə həyatın sevgi məhəbbət, qarşılıqlı hörmət üzərində qurmaları gərəkdir. Belə olduqda mənə bir çox problemlərin ölkəsindən gəlmək olar həmçinin cütlükler arasında problemlər yarandıqda, ailəyə xarici müdaxilələrin olamamax da vacibdir.

Cəmiyyətimizin gələcəyi bu günü ailələrin mühkəmliyindən asılıdır. Biz gənclər ailənin qorunması üçün əlimizdən gələni etməliyik.

**Əhmədova Leyla**  
Fakültə: Biologiya  
Qrup: 101  
Elmi rəhbər: p.ü.f.d.  
**Əfəndiyeva Ü.**

### Təxəyyül və yaradıcılıq.

Təxəyyülün özünməxsus xüsusiyyətləri vardır. Təxəyyül prosesində insan xarici aləmdə bilavasitə olmayan yeni sürətlər yaradır. Lakin insan təxəyyül prosesində nəqədər yeni surətlər yaratса da, hüç bir şeyi özündən uydurmur, yeni sürətin ayrı-ayrı əlamət və ünsürlərini ancaq həyatdan götürür.

Təxəyyül sürətlərinin keyfiyyəti, hər şeydən əvvəl bu "xammalın" keyfiyyətindən – insanların təsəvvür ehtiyatının, bilik və təcrebəsinin zəngin və çoxcəhətli olmasından asılıdır: onlar və qədər əhatəli olsa təxəyyüldə yeni surətlər yaratmaq üçün zəruri material da çox olar.

Əmək bölgüsünün əmələ gəlməsi və ictimai çüurun müxtəlis formalarının meydana çıxməsi ilə əlagədar olaraq şairin təxəyyülü bəstəkarın təxəyyüldən, rəssamın əxəyyülü, konstrukturun təxəyyüldən, müəllimin təxəyyülü, memarın təxəyyüldən və s. dən fərqlənmişdir.

Bizim hər birimiz yaşıımızdan asılı olmayıaraq özümüzün gündəlik həyatımızda onlarla təxəyyül sürətləri yaradırıq. İnsan bir çox hallarda müxtəlis təxəyyül sürətləri yaradır, lakin onları həyata keçirmir, və yaxud elə şeylər sinirləşir ki, onları həyata keçirmək əslində mümkün olmur. Belə təxəyyüle passiv təxəyyül deyilir. Passiv təxəyyül həm niyyətli, həm də niyyətsiz xarakter daşıyır.

Niyyətli passiv təxəyyüle misal olaraq xülyanı göstərmək olar. Xülya zavanı insan əsrarəngiz sürətlər yaradır. Onların gözünün qarşısında canlandırıb xoşallanır, sadəcə olaraq bu prosesin özündən həzz alır həmin onları həyata keçirmir. Xülyanı xiyalla eyniləşdirmək olmaz. Xəyal arzu edilən gələcəyin sürətlərini yaratmaqdan ibarət olan təxəyyül prosesidir.

Antiv təxəyyül məxtərif formalarda özünü göstərir. Bərpaedici və yaradıcı təxəyyül onun əsas növbəti hesab olunur. Obyektin təsvir, çertyoj, sxem, not, xəritəva s. əsasında yaradılan sürətinə bərpaedici təxəyyül deyilir. Bərpaedici təxəyyül sürətlərini xarakteristikazə edərkən iki cəhəti xüsusişə fərkləndirmək lazımdır. Onlar ilk baxışda müəyyən təsvir (sxem, xəritə və s.) əsasında yarandıqları üçün hafizə təsəvvürlərini xatırladırlar, lakin mahiyyət etibarı ilə hafizə təsəvvürlərindən fərqlənirlər.

Yaradıcı təxəyyül fəaliyyətin orijinal və dəyərli məhsullarında reallaşdırılan yeni sürətlərin müstəqil yaradılmasını nəzərdə tutur.

Yaradıcı təxəyyül, bərpaedici təxəyyüldən fərqli olaraq, insan sözün asıl mənasında yaradıcı şəxsiyyət kimi xarakterizə edir.

**Həsəntli İlaha**  
Fakültə: Biologiya  
Qrup: 102  
Elmi rəhbər: p.ü.f.d.  
**Əfəndiyeva Ü.**

### Xarakterik aksentuasiyası.

Xarakter əlamətleri müxtəlis və çoxcəhətli olsa da əgər hallarda onların biri və ya bir neçəsi insanların davranış və rəftarın da daha qabarlıq şəkildə özünü göstərir. Hən hansı bir xarakter əlaməti normada müxtəlis variantlarda təzahür edir. Lakin öz-özlüyündə normal normal olan hər hansı bir xarakter əlamətiniz adı (orta) variantları adəten diqqəti cəlb etmir, kənar (igrat) variantları isə adamlarda və isə qeyri-adı təessürat yaradır.

Psixiatriyada xarakterik kənar variantlarını ifadə etmək üçün müxtəlis dövrlərdə müxtəlis terminlərdən istifadə olunmuşdur. 60-ci illərin sonunda alman alimi K.Leonqardin təklif etdiyi şəxsiyyətin aksentuasiyası termini müasir psixiatriyada və psixologiyada daha geniş yayılmışdır. Bir cəhətti dəqiqləşdirmək: Qərb psixologiyasında çox vaxt şəxsiyyətlə xarakter eyniləşdirilir.

Halbuke xarakterə nisbətən şəxsiyyət son dərəcədə mürəkkəb anlayışdə K.Leonqardin təsairlərində də əslində söhbət məhz xarakter tipləri haqqında gedir. Bu mənada da psixologiyada xarakterin aksentuasiyanı terminində istifadə olunur.

Aksentuasiya latınca vurğu deməkdir. Biz ədatən danışanda hər hansı bir fikrə nəzərə çarpdırmaq üçün müəyyən bir sözü xüsusi olduğu ilə deyirik. Xarakterin aksentuasiyası diolekde də onun atrı-ayrı əlamətlərinin həddindən artıq güclənməsi nəticəsində daha kəskin sürətdə nəzərə çarpması başa düşünür.

Psixopatiya xarakterin anomaliyasıdır P.B.Qanuşkin və O.V.Kerbikovun diaqnostik meyarlarına görə onun 3 əsas əlainəti vardır:

- I. Patoloji xarakter əlamətlərinin ümumiliyi - onlar fərdin psixi çırpmasın bütünlükdə müəyyən edir.
- II. Patoloji xarakter əlamətləri fərdin ətraf mühitə müəyyən uyğunlaşmasının çətinləşdirir.
- III. Patoloji xarakter əlamətlərinin nisbi abitliyi onlarda fərdin bütün həyatı boyu əsaslı dəyişiklik baş vermir.

Beləliklə də xarakterin aksentuasiyası dedikdə normada onun ayrı-ayrı xarakter əlamətlərinin həddindən artıq güclənməsi nəticəsində əmələ gələn kənar davranışları nəzərdə tutulur.

**Mehraliyeva Güldəstə**  
Fakülte: Biologiya  
Qrup: 102  
Elmi rəhbər: p.ü.f.d.  
**Əfəndiyeva Ü.**

### **Yeniyetmənin təlim fəaliyyəti.**

Yeniyetmənin təlim fəaliyyətində əvvəlki yaş dövrlərindən fərqlənən xüsusiyyətlərə rast gəlirik. Yeniyetmə elmlərin əsaslarına sistemli şəkildə yiyələnməyə başlayır, bu isə onun təlim fəaliyyətində elmi ümumiləşdirmə və mücərrəd məsələləri mənimsəməklə yanaşı, həm də nəzəri təfəkkürün, ixtiyari diqqətin hafizənin yüksək səviyyədə inkişafını tələb edir. Yeniyetmənin təlim fəaliyyətinin yeni xüsusiyyətlərini səciyyəlkəndirən ən ümidi

cəhət təlimdə şagirdin müstəqilliyinin inkişafı ilə əlaqədardır. Yeniyetmə yalnız dərsdə rast gəldiyi yenilikləri mənimseməklə kifayətlənməyib həm də biliklərin yeni sahələrini müstəqil surətdə mənimseməyə çalışır. Yeniyetmələri ən çox astranomiya, texnika, radio-texnika və kibernetikaya dair məsələlər maraqlandırır, və onlar sərbəst olaraq bu sahədə biliklərini genişləndirir, hətta bu fənlər üzrə olan dərnəklərdə, xüsusi məşğələlərdə həvəslə iştirak edirlər. Elminbu yenikləri ilə əlaqədar olan jurnallara, qəzetlərə abunə yazılıb onların pxucusu olur, elmi-kültəvi radio və televiziya verilişlərinə qulaq asır, gənc texniklər stansiyasının işində, kompüter, internet salonlarında yaxınlan iştirakedirlər. bəzən valideynlər arasında belə bir fikrə rast gəlinir ki, yeniyetmənin bədii ədəbiyyətli məşğul olması guya sadəcə olaraq istirahət, yaxud əyləncə xarakteri daşıyır. Əlbəttə, bu tamamilə yanlış fikirdir. İndiyadək müxtəsər şəkildə deyilənlərdən də məlum olur ki, kitab uşağın həyatında necə bir rola malikdir. Uşaq hec bir yaşı dövründə yeniyetməlik dövründə olduğu qədər kitaba meyl göstərmir, ömrünün sonrakı illərində də heç bu vaxt qədər mütəliə ilə məşğul olmur.

Əgər yeniyetmədə kitaba, qiraətə, mütaliyə maraqlı yoğdursa, bunu hec də adı nal kimi qəbul etmək olmaz. Bu, uşaq şəxsiyyətinin ümumi inkişafında, onun mənəvi irəliləyişində, ləngime kimi başa düşülməlidir.

Odur ki, valideyn və müəllimlər yeniyetmənin mütaliəsinə xüsusi rəhbərlik etməli, oxunulmuş kitablar haqqında onunla fikir mübadiləsi aparmalıdır. Bu cür söhbətlər təkcə yeniyetmə üçün deyil, həm də yaşılılar üçün faydalıdır: hər şeydən əvvəl ona görə ki, belə söhbətlər zamanı yaşılı ilə yeniyetmə arasında bir növ temas, ünsiyyət yaranır. Sonra yaşılı yeniyetməni hansı problemlərin narahat etməsindən xəbərdar olur, əgər uşaq bu və ya digər məsələnin mahiyyətini, həllini düzgün başa şüsmürsə, anlamırsa ona bu işdə köməklik göstərir. Nəhayət, yeniyetmənin öz xüsusiyyətlərini, ləyaqət və minnətdarlıq lazımlıq üzə çıxarmağa imkan verir. Yadda saxlamaq lazımdır ki, onun bu prosesində keçirdiyi hissələr çox kəskin və dərin olur. Yeniyetmə biliklərin əsasının mənimseyərkən onun həyat təcrübəsi artır, dünya görüşü elmi xarakter daşımaqla maraqları geniş, dərin məzmunlu

və sabit olmağa başlayır, bəzən də belə olur ki, irəlidə qeyd olunduğu kimi, onların maraqları hətta tədris programının çərçivəsindən belə qıraqa çıxır.

Yeniyetmə get-gedə təlim materialım daha da çox ümumi-ləşdirməyə, sistemləşdirməyə başlayır. Şagird işlər-iştəməz təkçə öyrənmək, yadda saxlamaqla kifayətlənmir, öyrəndiklərini əvelkilərlə əlaqələndirməyə, onun köməliyə yeni fikri məsələləri həll etməyə, ümumiləşdirmələr aparmağa çalışır.

**Abbasova Cəmilə**

Fakültə: Biologiya

Qrup: 101

Elmi rəhbər: p.ü.f.d.

**Əfəndiyeva Ü.**

### **Qabiliyyət və istedad.**

Müasir psixologiyanın aktual problemləri içərisində istedad problemi xüsusi yer tutur. Bu, hər şeydən əvvəl onunla bağlıdır ki, qabiliyyətləri fəaliyyət prosesində qarşılıqlı əlaqəsinin təhlili təkçə elmi – nəzəri məsələ deyildir. Onun böyük praktik əhəmiyyəti vardır. İstedad dedikdə qabiliyyətlərin bir və ya bir neçə səviyyətin müvəffəqiyyətli icası üçün şərt olan özünəməxsus birləyi nəzərdə tutulur. Əgər müşahidəcili, poetik görmə sürət hiss və hərəkət. Hafızəsi, yaradıcı təxəyyül, obrazlı təfəkkür, lügət ehtiyatının zənginliyi və ifadəli dil, söz asossiasiyanın zingiliyi kimi müxtəlif fəaliyyətlər ədəbi fəaliyyət daxilində üzvi sürətdə birləşəb onu müvəffəqiyyətlə icra etməyə imkan verilir, bu ədəbi istedaddır. Eyni sözlər istedadın başqa növlərinə də aiddir.

Psixologiyada vaxtilə "istedad" terminin daha çox təbii imkanların məcmusunu ifadə edən anlayış kimi də işlədirildilər. Lakin psixoloji tədqiqatlar göstərir ki, istedad anlayışını bioloji kateqoriya kimi nəzərdən .... , o, mənasını itirir. Qabiliyyət və istedad da insan fəaliyyətinin özü kimi ictimai – tarixi xarakter daşıyır. Bu və ya digər fəaliyyət sahəsinə qabiliyyət və istedadın inkişaf hər şeydən əvvəl insanın ictimai – tarixi inkişaf şəraitindən, cəmiyyətin maddi həyat şəraitindən asildir.

Qabiliyyət və istedad əmək fəaliyyətinin konkret tarixən inkişaf edən formalarından təcrid olunmuş ... izah edilə bilməz. Onlar konkret tarixi dövrde fəaliyyətin ictimai cəhətdən əhəmiyyətli olan hansı növlərinin təşəkkül etməsindən və "fəaliyyətin müvəffəqiyyətli ..." dedikdə hansı meyarın başa düşülməsindən təmamilə asılıdır. Bu meyarden anlı olaraq" hər hansı bir ictimai quruluşda istedadın bu və ya digər xüsusi növü haqqında anlayışın da məzmunu əhəmiyyətli dərəcədə diyilir. Məsələn, "musiqi qabiliyyətləri" və ya "musiqi istedadı" anlayışı bir səsli mağnidan başqa diqqət müsəiqi bilməyən xalqlardan fərqli olaraq müasir adamlar üçün başqa məzmuna malikdir. Qabiliyyətlər ....keyfiyyət, həm də nəmiyyət baxımından bir-birlərindən fərqlənlərlər. Qabiliyyətlərin ölçülülməsi dedikdə, onların cəmiyyət cəhətdən xarakterizə olunmasını nəzərdə tuturlar.

Psixologiya tarixində demə ideyası ilk dəfə hələ XVII əsərin 3-cu illərində irəli sürülmüşdür. Psixoterapiya (yunanca psiko – ruh, metrio – ölçü deməkdir) termini də məhz həmin illərdə əmələ gəlmişdir. Bu haqda müxtəlif filosoflar, təbəyişünaslar və riyaziyyatçılar tərəfindən maraqlı fikirlər irəli sürülər də, qabiliyyətinin ölçülülməsi sahəsində ilk mühüm addım XIX əsrde

XIX əsrə 60-ci illərin sonu – 70-ci illərin əvvəllərindən başlayaraq yeni eksperimental istiqamətə yanaşı başqa (Feknerin tədqiqatlarından fərqli olan) bir istiqamət – fərdin psixologiyası sahəsində riyazi metodların tədbiqi istiqaməti də yamalaşırıldı. İngilis alimi Haltonun tədqiqatları həmin sahənin inkişafında mühüm rol aynamışdır. Haltonun bir alim kimi təfəkkürü o zaman təşəkkül edən eksperimental - psixoloji istiqamət çərçivəsində formallaşsa da, onu insanlar arasındaki fərdi fərqlərin genetik (ilsi) aşağıları maraqlaydır. Halton özünün antropoloji labaratoriyasında aparılan sinqları əqli testlər adlandırdı. Bütün psixoloji anlayışlardan aparılan fərqli olaraq, bu termin qərb....testinlə ən mütləvi terminə çekildi. Hal-hazırda ölkəmizdə testlərdən ictimai praktikanın müxtəlif sahələrində xüsusən, ali məktəblərə tələbə qəbulu işində geniş istifadə olunur. Bu zaman onların elmi cəhətdən anlı xüsusi diqqət yetirmək zəruridir.

**Hüseynov Fərqanə**

Fakültə: Biologiya

Qrup:102

Elmi rəhbər: p.ü.f.d.

**Əfəndiyeva Ü.**

### **Qeyri – verbal ünsiyyət vasitələri.**

Çox vaxt insan verbal yolu çatdırıqları məlumatları gücləndirmək və ya daha səmərəli təsir göstərməyi üçün sözsüz, nitqdən kənar vasitələrdən də istifadə edir, özlərinin hissələrini və fikir, arzularını çatdırmaq üçün söz tapa bilmir və ya onun bəzəsində danışmaq istəmir. Bu zaman informasiya mübadiləsi sözlərin nümayi olmadan həyata keçir. Belə ünsiyyət qeyri – verbal ünsiyyət vasitələrin nümayi ilə baş verir. Bunlara: (simptomları, mimikanı, pantomimikanı, müxtəlif jestləri, hərəkətləri, səsin tembrini, informasiyanı, gülməyi və s. aid etmək olar).

Qeyri-verbal ünsiyyət vasitəsi kimi geniş yayılmış vasitələr üçün və bədənin ifadəli hərəkətlərini xüsusiilə qeyd etmək lazım gəlir. Mimikadan, jestlərdən istifadə etməklə bir-birinə razılıq və narazılıqlarını, sevinc və nədərləri və s. məlumatları artırı bilirik. Lakin heç də həmişə onlar vahid şəkildə, eyni cür başa düşülmüş və şərh olunmur. Müxtəlif mədəniyyət və sosial ...pilləsinə malın olan insanlar bunları müxtəlif şəkildə dərk edirlər. Məsələn: başınızı yuxarıdan aşağıya hərəkət etirdikdə razılıq, təsdiq, yanlıra isə hərəkət etirdikdə narazılıq, kimi başa düşülür, sərh olunur. Lakin bolq larda bu tamamilə əksinə başa düşülür.

Bununla belə psixoloqlar aşkar çıxarmışlar ki, çox vaxt mimika, pantomimika qeyri-verbal yolla çatdırılan məlumatlar həmsihibətə verbal yoldan daha güclü təsir göstərir. Bununka belə psixologlar aşkar çıxarmışlar ki, çox vaxt mimika, pantomimika qeyri-verbal yolla çatdırılan məlumatlar həmsihibətə verbal yoldan daha güclü təsir göstərir. Şəhsiyyətlər arası ünsiyyətdə 4 zonanın mümkünüyünü qeyd edirlər. I intim ünsiyyət zonası – (0,5-dən bədənlə tamaşa qədər jələn məsafə). Ailədən bu məsafədə valideynlər uşaqları, olduqca yaxın dostlar, sevgililər ünsiyyət saxlayırlar.

100

II şəxsi ünsiyyət zonası (0,5 – dən 1,5m-ə qədər olan məsafə). Müxtəlif mədəniyyət mədəni səviyyəsində bu zonanın sərhəddi müxtəlif olur. Bu məsafədə bir-birilə yaxşı, yaxın tanış olan adamlar ünsiyyət saxlayırlar.

III formal ünsiyyət zonası (1,5m-dən 3m-ə qədər olan məsafə). Bu məsafəni işgüzər ünsiyyət, təcə də təsadüfi, az əhəmiyyətli söhbət zonasını gözləyirlər.

IV ümumi ünsiyyət zonası (3m-dən uzag məsafəyə qədər olan məsafə). Bu məsafədə I vəlli ünsiyyət zonalarından davranışlı həyata keçirmək deyildir və yersizdir. Bu məsafədə mühazirəni dinləyirəm və deyə bilirsən ki, ümumi ünsiyyət situasiyasına düşmüsən.

**Cabbarova Səkinə**

Fakültə: Biologiya

Qrup:101

Elmi rəhbər: p.ü.f.d.

**Əfəndiyeva Ü.**

### **Psixoloji müdafiə haqqında.**

Psixoloji müdafiə elmi ədəbiyətdə xeyli əvvəl bədii ədəbiyyətdə təsvir olunmuş psixoloji fenomenlərdən biridir.

Psixoloji müdafiə xüsusi psixoloji fenomen kimi ilk dəfə Freydimdə öyrənilməyə başlanılmış, sonralar isə müxtəlif psixoloqların diqqətini etmişdir.

Psixoloji müdafiə terminin adında onun mənası bu və ya digər dərəcədə öz əksini tapşırır. Müdafiə hərbi, idman və s. sahələrdə geniş tətbiq olunur. Müdafiə həm də psixoloji xarakter daşıya bilər, bu cəhəti ifadə etmək üçün alımlar "psixoloji müdafiə" söz birləşvəsindən istifadə edirlər.

Psixoloji müdafiə xüsusi tənziedici sistem kimi pzünü göstərir. Müəyyən edilib ki, "mən – obraz" üçün təhlükəli olan şərait, hiss və həyacanları neytrallaşdırmaq zərurəti meydana çıxdıqda, şəxsiyyət psixoloji yollarda özünü müdafiə etməyə başlayır.

101

O, bir halda özünə təselli verir və ya haqq qazandırır, öz səhvlərini etiraf edir və ya şəri özgənin üzərinə atır, başqa bir halda hadisələri rasionallaşdırır, 3-cü bir halda özünəməxsus motivli, əməlləri, əlamətləri və ya xissələri başqasının adına çıxır, əzünü sadəcə olaraq rastlaşlığı adamlarla eyniləşdirir və ya onu ələ salmaq, dolamaq məqsədilə sözlərin mənasını dəyişir, "sözün düzünü zarafta deyir", bəzən isə, nəyi isə, kimi isə inkər edir.

Frustrasiya şəraitində psixoloji müdafiənin xarakteri dəyişir. İnsan belə hallarda adətən müxtəlif çətinliklərlə rostlaşır, onları aradan qaldıra bilmir, özünün düşdüyü, bu vəziyyətə görə kimisə hədələyir, bu və ya digər adama garşı kobudluq etməyə, ona hətta düşməncəsinə yanaşmağa başlayır. Bəzən isə frustrasiya şəraitində insan özünə qarşı aqressiv münasibət bəsləyir: özünü döyür, paltarını cırır və s.

Biz elə hallara rast gəlirik ki, insan ya psixoloji müdafiənin formalardan düzgün istifadə etmir, ya da özünü qeyriadi şəkilde müdafiə edir, bu zaman onun davranışında nevrotik və bəzi başqa simptomlar müşahidə olunur.

Beləliklə, aydın olur ki, insan psixoloji müdafiə vasitasi ilə, bir tərəfdən özünü davranış və rəftarını, digər tərəfdən isə qarşılıqlı münasibətlərini tənzim edir. Bu psixoloji müdafiənin əsas funksiyasıdır. Psixoloji müdafiə insanın davranış və rəftarında xüsusi tənzinedici sistem kimi meydana çıxır. Məhz buna görə də onun köklərini şüursuzluqda deyil, ancaq şüurda – şüurun tənzimetmə funksiyasında – axtarmaq lazımdır.

### Hacıyeva Bahar

Fakültə: Biologiya

Qrup: 102

Elmi rəhbər: p.ü.f.d.

Əfəndiyeva Ü.

### Liderlik məfhunmu.

Liderin insanların könüllü dəctəyini istənilən məsələdə səprələr edə bilən, şəhsi keyfiyyətə əsaslanan bacarıqdır.  
Liderlik.

### - Fundamental həqiqət.

- ✓ Liderlər olurlar, doğulmurlar
- ✓ Bu, həyat boyu davam edən öyrənmə prosesidir.
- ✓ Ən yaxşı liderlər sistem quranlardır. Onlar ilə təşkilatlar qururlar və yamövcüd olan elə bərpa edirlər ki, onlardan çox-çox sonra belə bu təşkilatlar istedadlı liderlər yetişdirir, təşkilata yaradıcılıq və müraciyyət gətirir.

### Icma Lideri

Öz biliyi, şəxsiyyəti, gücü, nüfuzu və ünsiyyəti vasitəsilə icma həyatının bütün sosial, siyasi, iqtisadi, təhlüksizlik və s. sahələrində ona rəhlərin etmək, icmanı və onun maraqlarını hər yerde təmsil etmək üçün seçilmiş şəhsdir. Liderlər fəaliyyət baxımından zəif və qüclü da bilər. Güclü lider icmanın fəaliyyəti deməkdir. Belə liderlər.

- ✓ Öz işini əla bilir.
- ✓ Mövcud inkişafın, tədbir və yeniliklərin özündə gedir.
- ✓ Icma üzvlərinin xarakterilərini güclü-zəif cəhətlərini, ümid və məqsədlərini bilir.
- ✓ Ciddi və güclü xarakter, səlis nitq və səmimi xasiyyət nümayiş etdirir.
- ✓ Problem inkişaf təkmilləşmə və digər müfəvəqqi sahələrlə bağlı bağışların başqalarala ilə bölüşür.

Üğurlu liderin əsas xüsusiyyətlərindən biridə onun özümü icmaya həsr etməsi və özündən sonra layıqli davamlılar hazırlamasıdır. Üğurlu liderlər fəaliyyətlərindən əldə edilə biləcək şəxsi statusdan çox icmanı inkişaf etdirmək arzusunu nümayiş etdirir.

### Liderin xarakteristikası

- ✓ Liderin müəfət xarakteristikası
- ✓ Sadəlik
- ✓ Qətiyyətlik
- ✓ Mərhəmətlilik
- ✓ Dinləməyi bacaran olması ilə ölçülük

### Liderin mənfi xarakteristikası

- ✓ Özünü düşünməsi
- ✓ Qərarların məsuliyyətlərindən qaçmaq
- ✓ Şəhsi maraqlar

Liderin müsbət və mənfi xüsusiyyətləri ilə yanaşı imkan və təhlükəli də ola bilər.

Liderliyin 3 əsas növürləri

1. Avtorinar lider
2. Məsləhətçi lider
3. İkam lider.

### Mütəllibova Arzu

Fakültə: Pedaqogika və psixologiya.

Qrup: 405

Elmi rəhbər: p.ü.f.d.

Əfəndiyeva Ü.

### Edip kompleksi.

Edip kompleksi uşağın anasına qarşı cinsi marağın və atasına qarşı düşmənçiliyi duyularının olmasına deyilir.

Ziqmund Freyd irəli sürdüyü və bütün nevroz nəzəriyyəsini üzərinə oturduğu ən əhəmiyyətli nəzəriyyəsidir.

Uşaq həyatının ikinci ilində əks cinsli valideynlərinə qarşı sevgi hissi göstərməyə başlayır. Bu andan etibarən hər bir uşağın psixikasında "Edip çarının faciəsi" başlayır. Rəvayətə görə "Edip çarı faciəsində" amansız taleyin hökmü ilə edip atanını öldürür və anası ilə evlənir. Bu fəciənin uşağın psixikasında yaranmasını Freyd Edip kompleksi adlandırmışdır. Bunun mahiyəti odur ki, oğlan uşağı öz anasına, qız uşağı ilə atasına qarşı təmiz sevgi ehtirası göstərməyə başlayır. Oğlan uşağı həm atasına paxılıq edir, eyni zamanda özünü atasına oxşadır, onunla özünü eyniləşdirir, onu sevir. Ata oğul üçün həm idealdır, onu sevir, həm də atasına ölüm arzulayır, eyni zamanda ondan qorxur. Onu da qeyd etmək lazımdır ki, oğlan uşağı anasına seksual həvəs göstərdiyi vaxtdan onda yaxın qohumla cinsi əlaqənin qadağan olunması haqqında ictimai - əxlaqi davranış qanunları formalaşır.

Freydin təsəvvürlərindən xəbərdar olan gənc ailələr təntənəli surətdə söz verdilər ki, onlar uşaqlarının seksual

tərbiyəsinə xüsusi diqqət yetirəcək, hər hansı bir çətinliyə rast gəlsələr dərhal Freydə müraciət edəcəklər.

Freydə görə həyətdə insanın başlıca məqsədi instinkтив tələblərinin ödəmək, zövq almaqdır hamın cəmiyyətdə mövcud qanunlar buna mane olur. Ona görə də şəxsiyyətlə cəmiyyət qanunları arasında münaqişə yaranır.

Гулиева Нигяр

Факультет: Педагогический

Группа: 107

Научный руководитель: ст. преп. С.Тагиева

### Мышление.

Основная линия развития мышления - переход от наглядно-действенного к наглядно-образному и в конце периода - к словесному мышлению. Основным видом мышления тем не менее является наглядно-образное, что соответствует репрезентативному интеллекту (мышлению в представлениях) в терминологии Жана Пиаже.

Дошкольник образно мыслит, он еще не приобрел взрослой логики рассуждений. Своебразие детской мысли прослеживается в эксперименте Л.Ф. Обуховой, повторившей некоторые вопросы Ж. Пиаже для наших детей.

Несмотря на своеобразную детскую логику, дошкольники могут правильно рассуждать и решать довольно сложные задачи. Верные ответы от них можно получить при определенных условиях. Прежде всего ребенку нужно успеть запомнить саму задачу. Кроме того, условия задачи он должен представить себе, а для этого - понять их. Поэтому важно так сформулировать задачу, чтобы она была понятна детям.

Лучший способ добиться правильного решения - так организовать действия ребенка, чтобы он сделал

соответствующие выводы на основе собственного опыта. А.В. Запорожец расспрашивал дошкольников о малоизвестных им физических явлениях, в частности, почему одни предметы плавают, а другие тонут.

Таким образом, в благоприятных условиях, когда дошкольник решает понятную, интересную для него задачу и при этом наблюдает доступные его пониманию факты, он может логически правильно рассуждать. В дошкольном возрасте в связи с интенсивным развитием речи осваиваются понятия. Хотя они остаются на житейском уровне, содержание понятия начинает все больше соответствовать тому, что в это понятие вкладывает большинство взрослых. Так, например, 5-летний ребенок уже приобретает такое отвлеченное понятие, как "живое существо".

Дети начинают лучше использовать понятия, оперировать ими в уме. Скажем, 3-летнему ребенку значительно труднее представить себе понятия "день" и "час", чем 7-летнему. Это выражается, в частности, в том, что он не может оценить, как долго ему придется ждать маму, если она обещала вернуться через час.

К концу дошкольного возраста появляется тенденция к обобщению, установлению связей. Возникновение ее важно для дальнейшего развития интеллекта, несмотря на то, что дети часто производят неправомерные обобщения, недостаточно учитывая особенности предметов и явлений, ориентируясь на яркие внешние признаки (маленький предмет - значит, легкий; большой - значит, тяжелый, если тяжелый, то в воде утонет и т. д.).

## Mündəricat

Dos. Ş.Q.Əliyeva. Müasir şəraitdə məktəbəqədər təhsilin aktual problemləri.....	3
Prof. Ə.T. Baxşəliev. Azerbaycan milli - mənəvi dəyərlərini öyrənilməsi müasir psixologiyanın aktual problemi kimi.....	8
M.İ.İlyasov. Müəllim nüfuzu və onun formallaşmasın təsir edən amillər.....	11
Şərafət Baxışova. Ulu Öndər Heydər Əliyev və Milli –mənəvi dəyərlərimiz .....	17
Almaz Əhmədova. Nizami Gəncəvidə uşaq təbiyəsi problemi .....	20
Z.İ. Əliyeva. Müasir dövrdə müəllim hazırlığının bəzi pedoqoji, psixoloji problemləri .....	23
Xuramən Aşkerova. ЭТИЧЕСКИЕ ВОЗЗРЕНИЯ НИЗАМИ.....	29
Əfəndiyeva G.A., Məmmədova G.A.Yeniyetmələrin sosial-psixoloji problemləri .....	30
H.C.Gözəlova.Natamam və tam ailələrdə təbiyə olunmuş uşaqların psixoloji xüsusiyyətləri.....	33
Heydərova Simnərə.Heydər Əliyev və milli mənəvi dəyərlərimiz .....	37
Xudazadə Könül.Pedaqoji təcrübələrin tələbələrin müəllim peşəsinə hazırlığı prosesinə psixoloji təsiri.....	41
Rəhimova Q.V..Milli-mənəvi dəyərlərin sosial – psixoloji mahiyyəti .....	45
Rəna Qasımovə. Şagird şəxsiyyətinin formallaşmasında psixoloji xidmətin rolu .....	48
Мамедова Г.А., Эфендиева Г.А.Пути формирования личности.....	49
Sadıqova T.B..Ümummilli lider Heydər Əliyev və Azerbaycan təhsili.....	52
Abbasova İləhə.Qruplarda şəxsiyyətlərarası münasibətlər .....	54
Abbaszadə Sara.Yeniyetməlik dövründə səxsiyyətin formallaşması və unsiyət.....	58
Abbasova Əminə.Erkən yaş dövründə iradənin inkişafı.....	60

<i>Cürənova Türkan</i> .Təməyülli məktəblər; Təlimin məzmunu və dərslik konsepsiyasının bəzi məsələləri .....	62
<i>Ceyla Sibel</i> .Şüurun konkret psixoloji xarakteristikası .....	63
<i>Çakmak Zeynep</i> .Psixika ve beyin .....	65
<i>Inqilabzadə Şəbnəm</i> .Gənclərin şəxsiyyətlərarası münasibətlərinin xüsusiyyətləri.....	66
<i>İskəndərli Elza</i> .“ Müəllimlik sənəti şərəflə bir sənətdir”.....	68
<i>İsmayılov Elgün</i> .Yeniyetmenin təlim və idrak fəaliyyəti....	69
<i>Kərimli Kamalə</i> .Ailə daxili münaqişələr,böhranlar,onların nəticələri və aradan qaldırılması.....	72
<i>Məmmədli Ülkər</i> .Erkən gənclik dövründə psixososial inkişafın bəzi xüsusiyyətləri. ....	73
<i>Məmmədova Nuray</i> .Ailədaxili ünsiyyət.....	74
<i>Məmmədova Xəyalə</i> .Şagird şəxsiyyətinin formalaşmasının əsas amillər .....	76
<i>Məmmədova Günel</i> .Təxəyyül: yaradıcılıq məsələləri. ....	78
<i>Mövəlanova İlahə</i> .Məktəbəqədər yaşılı uşağın psixi inkişafında oyunun rolu.....	79
<i>Nurullayeva Günay</i> .Təfəkkürün növlərinin psixoloji xüsusiyyətləri. ....	80
<i>Orucova Günay</i> .Hafizə və onun inkişafının bəzi psixoloji məsələləri .....	81
<i>Birol Özkkaya</i> .Təxəyyül .....	83
<i>Özbəyova Səbirə</i> .Şəxsiyyətin formalaşmasında nitqin rolu.....	84
<i>Sadiqli Sara</i> .Autizm və uşağın psixososial inkişafının bəzi xüsusiyyətləri. ....	85
<i>Ramid Seyfullayev</i> .Ünsiyyət çətinlikləri və onların aradan qaldırılması yolları.....	86
<i>Şəmilzadə Lamiya</i> .Mənlik şüuru və özünü dərk etmənin psixoloji xüsusiyyətləri.....	88
<i>Təhməzli Qumru</i> .Gənclərin həyat planları,əmək fəaliyyəti və peşəyönümü .....	89

<i>Turabova Rövşənə</i> .Uşaqın hərəki feallığı, qavrayış və hafizənin təşəkkülü .....	90
<i>Əlizadə Aytac</i> .Şüuraltı hafizə.....	91
<i>Aydınlı Lətifə</i> .Ailədə boşanmanın səbəbləri.....	93
<i>Əhmədova Leyla</i> .Təxəyyül və yaradıcılıq. ....	94
<i>Həsənli İlahə</i> .Xarakterik aksentuasiyası. ....	95
<i>Mehraliyeva Güldəstə</i> .Yeniyetmənin təlim fəaliyyəti. ....	96
<i>Abbasova Cəmilə</i> .Qabiliyyət və istedad. ....	98
<i>Hüseynov Fərqa</i> .Qeyri – verbal ünsiyyət vasitələri. ....	100
<i>Cabbarova Səkinə</i> .Psixoloji müdafiə haqqında.	101
<i>Hacıyeva Bahar</i> .Liderlik məfhunmu.....	102
<i>Mütəllibova Arzu</i> .Edip kompleksi.....	104
<i>Гулиева Нигяр</i> .Мышление.....	105

*Nəşriyyatın direktoru: Hüseyn Hacıyev  
Texniki redaktor: Gülbəniz Məmmədova  
Dizayn: Müşfiq Hacıyev  
Cildçi: Azad Həmzəyev  
Montajçı: Elmira İsmayılova*

---

*Çapa imzalanmış 2.06.2014-cü il  
Kağız formatı 60x84 1/16, çap vərəqi 7  
Sifariş 171, sayı 100*

---

*ADPU-nun mətbəəsi  
Bakı, Ü.Hacıbəyov küçəsi, 34  
Tel: (+912) 493-74-10  
E.mail. ADPU@Box.az*

Az 2014  
577

98690